

AZƏRBAYCANCA – RUSCA

danışiq vəsaiti



hazırladı: Qədirli Ariz Teymur oğlu

İstifadəçinin xoşuna gələrsə, əməyə

hörmət olaraq ürəkdən “-Sağ ol!” deyərsə,

“-Savab qazandım” -deyə düşünəcəyəm...

Tel: 055-669-77-50 e-mail: ariz1954@bk.ru 2012 ci il

İçindəkilər

Dil Bilmə --- Знание языков, Znanıye yazıköv. -----	3
Məşğuliyyət növləri --- Род Занятий, Rod zanyàtiy. -----	4
Tanıqlıq --- Знакомство, Znakòmstva. -----	7
Ailə, Семья. Semyà, --- Yaş. Возраст, Vòzrast. --- Evdə --- Дома, Dòma. -----	14
Müraciət fòrmaları. --- Фòрмы обращèния. Fòmı abraşèniya. -----	24
Görüşmə ! ,Vidalaşma ! --- Приветствие ! ,Прощание ! , Privètsviye! , Praşèniye ! -----	30
Dəvət. --- Приглашение, Priqlaşèniye. -----	36
Arzu, Желание, Jelàniye. --- Xahiş, Прòсьба, Pròzba. -----	40
Razılıq, Тəşəkkür. --- Благодарность, Błaqadànist. -----	46
Səhər tezdən --- Ранó утром, Ràna útrom -----	48
Magázada --- В магазине, V maqazıne -----	49
Avtobusda, Dayanacaqda --- В автобусе, На останòвке --- V avtòbuse, Na astanòvke. -----	56
Avtobus vağzalında. --- На автовокзале, Na avtovaqzale. -----	57
Taksidə. --- В такси, V taksı. -----	58
Şəhərdə. --- В городе, V qòrode. -----	59
Teatrda, Konsertdə --- В театре, V tiàtre, --- В концèрте, V kantsèrte. -----	64
Saat, Zaman. --- Часы, Время. --- Çsı, Vrèmya. -----	66
Mehmanxanada. --- В гостинице, V qastinitse. -----	70
Dəmiryol stansiyasında --- На железнодорожной станции, Na jeleznadaròjniy stantsii -----	75
Telefòn. --- Телефон, Telefòn. -----	77
Restoranda. --- В ресторане, V restaràne. -----	80
Havà limanında --- В аэропорту, V aerapartu. -----	83
Təyyarədə. --- На борту самолёта, Na bartu samalyota. -----	86
Poçt, Bank. --- Пóчта, Банк, Pòçta, Bank. -----	86
Sağlamlıq --- Здорòвье, Zdaròvye. -----	88
Gözəllik salonu --- Салон красоты, Salòn krasatı. -----	93
Ávto sèrvis --- Áвто сèрвис, Ávto sèrvis. -----	95
Atelye --- Ателье, Atelye. -----	96
Ümumi --- Общие, Öbşşıye. -----	97

Dil Bilmə --- Знание языков, Znaniye yazikov

- Siz rüsca danışırırsınızmi? --- Говорите ли вы по-русски? --- Qavarite li vi pa-rüsski?
- Aranızda rus dilini bilən varmı? --- Есть ли среди вас владеющие русским языком? --- Yest li sredi vas vladèyuşšie rüsskim yazikom?
- Xarici dillerdən hansını bilirsiniz? --- Каких из иностранных языков вы владеете? --- Kakix iz inastrannix yazikov vi vladèite?
- Mən biraz ingilis dilini bilirem. --- Я немногo владею по-английски. --- Ya nimnoqa vladèyu pa-anqliiski.
- Mən rüsca danışmağı öyrənmək istəyirəm. --- Я хочу научиться говорить по-русски. --- Ya haçu nauçitsa qavarit pa-rüsski.
- Mən biraz rüsca oxuyuram. --- Я немногo читаю по-русски. --- Ya nimnoqa çitayu pa-rüsski.
- Siz məni başa düşürsünüz? --- Вы меня понимаете? --- Vi minya panimaite?
- Mən sizi başa düşürəm. --- Я вас понимаю. --- Ya vas panimayu.
- Mən danışmağa (deməyə) çətinlik çəkirəm. --- Я затрудняюсь говорить. --- Ya zatrudnyayuüs qavarit.
- Mən hələ yaxşı danışa bilmirəm. --- Я ещё не умею хорошо разговаривать. --- Ya yişşyo ni umèyu xaraşo razqavarivit.
- Zəhmət olmasa, bir də təkrar edin. --- Повторите, пожалуйста, ещё раз. --- Pavtarite, pajalusta, yişşyo raz.
- Xahiş edirəm başa salın, burada nə yazılıb? --- Объясните, пожалуйста, что здесь написано? --- Abyesnite, pajalusta, şto zdes napisana?
- Bu sözün mənası nədir? --- Что означает это слово? --- Şto aznaçait èta slòva?
- Rüsca bunu necə demək olar? --- Как это можно сказать по-русски? --- Kak èta mojna skazat pa-rüsski?
- Bu sözü necə düzgün tələffüz etmək olar? --- Как можно правильно произнести это слово? --- Kak mojna pravilna praiznistì èta slòva?
- Rüsca buna nə deyirlər? --- Как называется это по-русски? --- Kak nazivaitsa èta pa-rüsski?
- Xahiş edirəm, tərcümə edin. --- Переведите, пожалуйста. --- Perevedite, pajalusta.
- Bunu necə tərcümə etmək lazımdır? --- Как надо перевести это? --- Kak nàda perevistì èta?
- Xahiş edirəm bu haqda ətraflı danışın. --- Расскажите, пожалуйста, об этом подробно --- Rasskajite, pajalusta, ab ètam padròbna.
- Mən bu dili öyrənirəm. --- Я изучаю этот язык --- Ya izuçayu ètat yazik.
- Çox istəyirəm ki, sərbəst danışım. --- Очень хочу говорить свободно. --- Oçin haçu qavarit svabòdna.

Sizə müvəffəqiyyət arzı edirəm. ---	Желаю вам успеха. ---	Jelâyü vam uspêxa.
Sağ olun. ---	Спасибо. ---	Spasiba.
Mən sizi başa düşmürəm. ---	Я Вас не понимаю. ---	Ya Vas ni panimâyü.
Xahiş edirəm, bir də təkrar edin nə dediniz? --- pavtarite, što vi skazali?	Пожалуйста, повторите, что вы сказали? ---	Pajalusta, pavtarite, što vi skazali?
Siz xarici dillerdən hansini bilirsiniz? --- inastrannim yazikom vi vladete?	Каким иностранным языком вы владеете? ---	Kakim inastrannim yazikom vi vladete?
Mən biraz ingiliscə danışiram. --- pa –anqliyski.	Я немного говорю по-английский. ---	Ya nimmnôqa qavaryü pa –anqliyski.
Xahiş edirəm, izah edin, burada nə yazılıb? --- pajalusta, što zdes napisana?	Объясните, пожалуйста, что здесь написано? ---	Abyesnite, pajalusta, što zdes napisana?
Mehmanxana. ---	Гостиница. ---	Qastinitsa.
Bu söz nə deməkdir? ---	Что значит это слово? ---	Şto znaçit èta slòva?
Mehmanxana – qonaq evi deməkdir. ---	Отель –это значит гостиница. ---	Atel – èta znaçit qastinitsa.
Mən rus dilini öyrənirəm. ---	Я изучаю русский язык ---	Ya izuçâyü püsskiy yazık.

Məşğuliyyət növləri --- Род Занятий, Rod zanyatiy

Siz hansı vəzifədə işləyirsiniz? ---	Кем вы работаете? ---	Kem vi rabòtaite?
Siz harada işləyirsiniz? ---	Где вы работаете? ---	Qde vi rabòtaite?
Sən əvvələr harada işləyirdin? ---	А раньше ты где работал(а)? ---	A rənşe ti qde rabòtal(a)?
Nə qədər məşğulsun? ---	Сколько вы зарабатываете? ---	Skòlka vi zarabàtivaite?
Mən mühəndisəm. ---	Я инженер. ---	Ya injinèr.
Nə ilə məşğulsun? ---	Чем ты занимаешься? ---	Çem ti zanimàişşya?
Mən məktəbdə oxuyuram. ---	Я учусь в школе ---	Ya uçuuş v şkolè.
Mən zavoddə işləyirəm ---	Я работаю на заводе. ---	Ya rabòtayu na zavòde.
Gündə neçə saat işləyirsiniz? ---	Сколько часов в день работаете? ---	Skòlka çsov v den rabòtaite?
Məndə səkkiz saatlıq iş günüdür. ---	У меня восьмичасовой рабочий день. ---	U minyà vasmıçsavòy rabòçiy den.
Mən bütün (tam) gün işləyirəm. ---	Я работаю полный день. ---	Ya rabòtayu pòlnıy den.
Siz işi nə vaxt qurtarırsınız? ---	Когда Вы кончаете работу? ---	Kaqdà Vi kançàite rabòtu?
Bu gün mənim boş gündür. ---	Сегодня у меня свободный день. ---	Sivòdnıya u minyà svabòdnıy den.

Sən səbah işə gedəcəksən?	---	Ты зəвтра пойдёш на рəбòту?	---	Tı zəvtra paydyòş na rabòtu?
Yox, səbah mən rayonə gedəcəyəm.	---	Нет, зəвтра я поеду в район	---	Net, zəvtra ya payèdu v rayon.
Yox, səbah mən istirahət edəcəyəm.	---	Нет, зəвтра я буду отдыхать	---	Net, zəvtra ya budu addıxət.
Sən işdə yorulursan?	---	Ты устаёшь на рəбòте?	---	Tı ustayòş na rabòte?
Yox, mənim işim yüngül işdir.	---	Нет, у меня лёгкая рəбòта.	---	Net, u minya lyòqkaya rabòta.
Mən fəbrikdə (zavoddə) işləyirəm.	---	Я рəбòтаю на фəбрике (на завòде).	---	Ya rabòtayu na fəbrike (na zavòde).
O hansı sexdə işləyir?	---	В каком цеху он (онə) рəбòтает?	---	V kakòm tsexu on (anə) rabòtaet?
Onu çıxarıblar (işdèn).	---	Его увòлили.	---	Yivò uvòlili.
Onu cərayən vurub.	---	Его (её) удàрила тòком.	---	Yivò (yeyò) udàrila tòkim.
O təcrübəli işçidir.	---	Он (онə) òпытный (-ная) рəбòтник (-ница).	---	On (anə) òpitniy (-naya) rabòtnik (-nitsa).
Mən bacarmıram.	---	Я не умёю	---	Ya ni umèyu.
Səbah gələ bilərsən?	---	Зəвтра смòжешь придти?	---	Zəvtra smòjış pridtı?
Mən kənd təsərrüfatı ilə məşğulam.	---	Я занимаюсь сèльским хозяйством.	---	Ya zaniməyuüs sèlskim xazyəystvam.
Mənim arvadım müəllimədir.	---	Моя женə учительница.	---	Mayə jenə uçitilnitsa.
Ərim aqronomdur (çilingərdir).	---	Мой муж агронòм (слèsарь).	---	Moy muj aqronom (slèsır).
Mən birinci (ikinci, üçüncü) kursdə oxuyuram.	---	Я учусь на пèрвом (вторòм, трèтьем) курсе.	---	Ya uçuüs --- na pèrvım (vtaròm, trètyem) kùrse.
Mən elmi işçiyəm.	---	Я науçный соотрудник.	---	Ya nauçniy saatrudnik.
O təqaüdüdüür.	---	Он (-а) пенсионèр (-ка).	---	On (anə) pensianèr (-ka).
Sizin peşəniz? Nə işdə işləyirsiniz?	---	Вəша профèссия? Кем вы рəбòтаете?	---	Vəşa prafèssiya? Kем vı rabòtaite?
Mən fəhləyəm. Zavoddə çilingər işləyirəm.	---	Я рəбòчий. Рəбòтаю тòкарем на завòде.	---	Ya rabòçiy. Rabòtayu tøkarem na zavòde.
Bəs sizin arvadınız nəçidir?	---	А кем рəбòтает вəша женə?	---	A кем rabòtaet vəşa jenə?
Siz harədə işləyirsiniz?	---	Где вы рəбòтаете?	---	Qde vı rabòtaite?
Bəs sizin arvadınız?	---	А вəша женə?	---	A vəşa jenə?
Mənim arvadım evdər qadındır.	---	Моя женə домəшная хозяйка	---	Mayə jenə damaşnaya xazyəyka.
Sizin peşəniz nədir?	---	Вəша профèссия?	---	Vəşa prafèssiya?

Mən bənnayam (polisəm).	---	Я каменьщик (полицейский).	---	Ya kəminşşik (politsəyskiy).
Sən hansı peşəni daha çox xoşlayırsan? prafəssiya tibə bəlse vsevə nrəvitsa?	---	Какая профессия тебе больше всего нравится?	---	Kakəya prafəssiya tibə bəlse vsevə nrəvitsa?
Mən həkim peşəsini sevirəm.	---	Я люблю профессию врач.	---	Ya lyublyu prafəssiya vraq.
Yaxşı həkim olmaq istəyirəm.	---	Мне хочется стать хорошим врачом.	---	Mne xocitsya stat xarəşim vraqom.
Mən isə müəllimi sevirəm.	---	А я люблю профессию учителя.	---	A ya lyublyu prafəssiya ucitilya.
İnşaatçı peşəsi də maraqlıdır.	---	Интересна и профессия строителя.	---	İtirəсна i prafəssiya straitilya.
Çox maraqlıdır.	---	Очень интересна	---	Öçin intirəсна.
Bəs geoloq peşəsi maraqlı deyilmi?	---	А разве не интересна профессия геолога?	---	A rəzve ni intirəсна prafəssiya qioloqa?
O da pis deyil	---	Тəже не плохо	---	Təje ni pləxa.
Ümumiyyətlə, bütün peşələr maraqlıdır. prafəssii intirəсниe.	---	Вообщə -то все профессии интересные.	---	Vaabşə -ta vse prafəssii intirəсниe.
Elə deyilmi?	---	Ni tak li?	---	Ni tak li?
Mən də belə hesab edirəm.	---	Я тəже так считаю.	---	Ya təje tak şçitəyu.
Sənətiniz nədir?	---	Кто Вы по профессии?	---	Kto Vı pa prafəssii?
Mənim çox işim var (işim çoxdur)	---	У меня много работы.	---	U minya mnəqa rabəti.
Edəcəк bir işim yəxdur.	---	Мне нəчего дəлать.	---	Mne nəçevo dəlat.
Mənim işim səhər saat 9-da (doqquzda) başlayır. naçinəitsa v dəvit çsov utra.	---	Моя работа начинается в 9 часов утра.	---	Mayə rabəta naçinəitsa v dəvit çsov utra.
Mən çox işləməliyəm.	---	Я дəлжен(-на) много работать.	---	Ya dəljn(-na) mnəqa rabətat.
Siz saat neçədə işə başlayırsınız? naçinəite rabətu?	---	В какое время Вы начинаете работу?	---	V kakəe vrəmya Vı naçinəite rabətu?
Sizin iş gününüz neçə saatdır?	---	Скəлько часов ваш рабочий день?	---	Skəlka çsov vaş rabəçiy den?
Məndə yeddi saatlıq iş günüdür.	---	У меня семичасовой рабочий день	---	U minya semiçsavəy rabəçiy den.
Bu gün mənim istirahət günüdür.	---	Сегəдня у меня выходной.	---	Sivədnya u minya vıxadnəy.
Mən indi məzuniyyətdəyəm.	---	У меня сейчас отпυск.	---	U minya siçəs ətpusk.
Sizdə məzuniyyət ödənişlidir?	---	У Вас оплачиваемый отпυск?	---	U Vas apləçivayemyı ətpusk?
Siz əmək haqqını nə vaxt alırsınız?	---	Когдə Вы получəете зарплату?	---	Kaqdə Vı paluçəite zarplətu?

Mənə ayda iki dəfə ödəyirlər.	---	Мне платят два раза в месяц.	---	Mne plátyat dva ráza v mèsets.
Mənim işim yaxşı maaşlıdır. aplaşvayemaya rabòta.	---	У меня хорошо оплачиваемая работа.	---	U minyà xaraşò
Mən işə tələsirəm.	---	Я спешу на работу.	---	Ya speşu na rabòtu.
İndi mən işləmirəm.	---	Сейчас я не работаю.	---	Siçàs ya ni rabòtayu.

Tanişliq --- Знакомство, Znakòmstva

İcazə vərin sizin fəmilianızı öyrənim	---	Разрешите узнать вашу фамилию	---	Razrişite uznat vašu fəmiliiyu.
Mənim fəmiliam Həsənovdur.	---	Моя фамилия Гасанов	---	Mayà fəmilija Qasənov.
Buyurun, mənim dostlarimla tanış olun.	---	Познакомьтесь, пожалуйста, с моими друзьями.	---	Paznakòmtis, pajàlusta, s məimi druzyaımi.
İcazə vərin sizə təqdim edim	---	Разрешите вам представить	---	Razrişite vam pridstavit.
Tanış olun bu mənim dostumdur.	---	Познакомьтесь, это мой друг	---	Paznakòmtis èta moy druq.
Çox yaxşı ! Çox gözəl !	---	Очень хорошо ! Прекрасно !	---	Oçin xaraşò ! Prekràsna !
Mən istərdim sizinlə(səninlə) tanış olam.	---	Я хотел(-а) бы с вами (с тобой) познакомиться	---	Ya xatèl(-a) bı s vəmi (s tabòy) paznakòmitsa.
İcazə vərin, özümü təqdim edim.	---	Позвольте (разрешите) представиться!	---	Pazvòlte (razrişite) predstavitsa.
Mənim fəmiliam Əliyevdir.	---	Моя фамилия Алиев	---	Mayà fəmilija Aliyev.
Bəs sizin(sənin) adın(iz) nədir?	---	А как вас (тебя) зовут?	---	A kak vac(tıbyà) zavut?
Bəs sənin (sizin) fəmilian(-iz) nədir?	---	А как твоё (ваша) фамилия?	---	A kak tvayà (vəşa) fəmilija?
Bəs sənin(sizin) adın(iz) və atanın (atanızın) adı nədir?	---	А как твоё (ваше) имя и отчество?	---	A kak tvayò (vəşe) İmya i oççestva?
Tanış olmağımıza çox şadam.	---	Очень приятно с вами познакомиться.	---	Oçin priyatna s vəmi paznakòmitsa.
Günaydın !	---	Добрый день !	---	Dòbrıy den !
Xoş gəldiniz !	---	Добрò пожаловать !	---	Dabrò pajàlivit.
Sizi gördüyümüzə sevinirik !	---	Рады Вас видеть !	---	Radı vas vıdit.
Yaxşı ki, gəldin(-iz)	---	Хороşò, что пришёл (пришли).	---	Xaraşò, şto prişyòl (prişli).
Necə gəldiniz?	---	Как пришли (приехали)?	---	Kak prişli (priyèxılı)?
Nə üçün gəlmisən?	---	Зачём ты пришёл (приехал)?	---	Zaçèm tı prişyòl (priyèxıl)?

Buyurun kəçin.	---	Пожалуйста, заходите	---	Pajalusta, zahadite.
Ayin neçəsində gələcəksən?	---	Какого числа придёшь (приедешь)?	---	Kakova çisla pridyòş (priyediş)?
Saət neçədə gələcəksən?	---	Во сколько придёшь (приедешь) ?	---	Va skolka pridyòş (priyediş)?
Necəsən?	---	Как ты?	---	Kak tı?
Sağ ol. Hər şey yaxşıdır.	---	Спасибо. Всё хорошо	---	Spasiba. Vsyò xaraşò.
İşlərin necədi?	---	Как дела?	---	Kak dela?
Sağ ol. Hər şey qaydasındadır.	---	Спасибо всё в порядке	---	Spasiba. Vsyò v paryadke.
Haradasan? Görünürsən.	---	Где ты? Тебя невидно.	---	Qde tı? Tıbyà ni vıdna.
Çox məşğulam. Buna görə.	---	Сильно занят. По этому	---	Sılina zànit. Pa étamu.
Sizi görməyimə şadam.	---	Как я рад (рада) Вас видеть	---	Kak ya rad (rada) Vas vıdit.
Ata-ananız necədi?	---	Как родители?	---	Kak radıtılı?
Sizin uşağınız varmı?	---	Есть ли у Вас дети?	---	Yest li u Vas deti?
Sizin ailəniz böyükdürmü?	---	Семья у вас большая?	---	Semyà u vas balşaya?
Mənim iki (üç) uşağım var.	---	У меня двое (трое) детей.	---	U minya dvòe (tròe) detey.
Uşaqlar necədirlər?	---	Как дети?	---	Kak deti?
Uşaqlarınız harada təhsil alırlar?	---	Где учатся Ваши дети?	---	Qde uçatsya Vaşı deti?
Oğlunuzun(qızınızın) adı nədir?	---	Как зовут Вашего (Вашу) сына (дочь)?	---	Kak zavut vaşeva(Vaşu)sına(doç)?
Səhhətin (iz) necədi?	---	Как твоё (Ваше) здоровье?	---	Kak tvayò (Vaşe) zdaròvye?
Yeni nə xəbər var? (Nə var nə yox?)	---	Что нового?	---	Şto novova?
Təzə xəbər yoxdu.	---	Ничего нового.	---	Niçevò novova.
Hər şey əvvəlki kimidi.	---	Всё по-старому.	---	Vsyò pa-stàromu.
Hər şey yaxşıdı.	---	Всё хорошо.	---	Vsyò xaraşò.
Yaxşı bir şey yoxdu.	---	Ничего хорошего.	---	Niçevò xarəşova.
Ümidvaram yənə tezliklə görüşərik. uvıdımса.	---	Надеемся мы скоро снова увидимся.	---	Nadèyuüs mı skòra snòva
Tezliklə görüşənədək !	---	До скорой встречи !	---	Da skòroy vstrèçi !
Sabahə qədər.	---	До завтра!	---	Da zàvtra.
Mən getməliyəm.	---	Я должен (должна) идти.	---	Ya dòljin (daljna) idti.

Mənəmlə birlikdə.	---	Со мной вместе.	---	Sa mnòy vmèste.
Zəhmət olmasa, ünvanı yazın.	---	Напишите, пожалуйста, адрес.	---	Napişite pajalusta, adres.
Təəssüf ki, siz gedirsiniz.	---	Жаль, что Вы уходите (уезжаете)	---	Jal, şto Vı uxòdite (uezjàite).
Siz tələsmirsiniz?	---	Вы не торопитесь?	---	Vı ni taròpitis?
Ümüd edirəm ki, biz yənə görüşəcəyik.	---	Надеемся, мы ещё встретимся.	---	Nadəyuüs, mı yışşyò vstrètimsa.
Tez qayıdın, (tez dönün).	---	Возвращайтесь поскорее.	---	Vazvraşşaytis paskarée.
Həyat yoldaşınıza salâm deyin	---	Передавайте привет Вашей жене.	---	Peredavayte privèt Vəşey jenè.
Biz artıq tanışıq.	---	Мы уже знакомы	---	Mı ujè znakòmi.
Biz rastlaşmışıq.	---	Мы встречались.	---	Mı vstriçàlis.
Mən sizi tanıyıram.	---	Я вас знаю.	---	Ya vas znayu.
Siz məni tanımırsınız?	---	Вы меня не узнаете?	---	Vı minyà ni uznayòte?
Siz məni tanıyırsınız?	---	Вы меня узнаете?	---	Vı minyà uznayòte?
Mən sizi həradasa görmüşəm.	---	Я вас где-то видел(-а)	---	Ya vas qde- ta vıdel(-a).
Əslən haradansan (sınız)?	---	Откуда ты (вы) родом?	---	Atkuda tı(vı) ròdim?
Mən sizə həradasa rast gəlmişəm.	---	Я вас где-то встречал(-а)	---	Ya vas qde-ta vctreçal(-a).
Sizin haqqınızda mənə danışblar.	---	Мне о вас говорили(рассказывали)	---	Mne a vas qavarılı(rasskàzivali).
Sizin simanız mənə tanış gəlir.	---	Ваше лицо мне знакомо	---	Vaşè litsò mne znakòma.
Mən sizin haqqınızda eşitmişəm.	---	Я о вас слышал(-а)	---	Ya a vas slışal(-a).
Nə işlə məşğulsan?	---	Чем занимаешься?	---	Çem zanimàışşya?
Heç nə ilə.	---	Ни чем.	---	Ni çem.
Sənin (sizin) adın (-ız) nədir?	---	Как тебя (вас) зовут?	---	Kak tıbyà (vas) zavut?
Mənim adım Faiqdir.	---	Меня зовут Файк.	---	Minyà zavut Faik.
Sənin neçə yaşın var?	---	Сколько тебе лет?	---	Skòlka tibè let?
Mənim 20(iyirmì) yaşım var.	---	Мне двадцать лет.	---	Mne dvàdsit let.
Mən Bakıda ilk dəfəyəm.	---	Я в Баку впервые.	---	Ya v Bakù vpervıye.
Bu adamlar kəmdir?	---	Кто эти люди?	---	Kto èti lyüdi?
Onlar bizim dostlarımızdır.	---	Они наши друзья.	---	Ani našı druzya.

Bəs bu kimdir?	---	А кто это?	---	A kto èta?
Mən onü tanııram.	---	Я его (ее) не знаю.	---	Ya yivò (yiyò) ni znàyu.
Bəs onü tanıırsan?	---	А его (ее) знаешь.	---	A yivò (yiyò) znàış?
Hə, mən onü tanııram.	---	Да, я его (ее) знаю	---	Da, ya yivò (yiyò) znàyu.
Məni onünlə tanış edərsən?	---	Ты познакомишь меня с ним (с ней)?	---	Tı raznakòmiş minyà s nim (s ney)?
Məmunıyyətlə.	---	С удовольствием.	---	S udavòlstviem.
Mən çoxdàn sizin şəhərinizə gəlmək istəyirdim.	---	Я давно хотèл побывàть в вàшем гòроде.	---	Ya davnò xatèl pabıvət v vàşım qòrode.
Siz bürada ilk dəfəsiniz?	---	Вы впервые здесь?	---	Vı vpervıye zdes?
Bəli, biz hāmımız bu şəhərdə ilk dəfəyik	---	Да, мы все в èтом гòроде впервıe	---	Da, mı vse v ètam qòrode vpervıe.
Bəli mümkünsə, bu haqdə ətraflı danışın.	---	Да, если мòжно, расскажите об èтом подрòбнее.	---	Da yəslı mòjna, rasskajıte ab ètam padròbnee.
Bizim aramızdà rüsca sərbəst danışanlar çoxdur.	---	Среди нас мнòгие говорят свòбодно по-рүсски.	---	Sredı nas mnòqie qavaryət svabòdna pa-rüsski.
Buyurun, tanış olun, bu mənim böyük qardaşımdır.	---	Познакòмьтесь, пожалуıста èто мой старşıy брат.	---	Paznakòmtis, pajalusta èta moy starşıy brat.
Çox yaxşı, mənim adı m Rövşəndir.	---	Очень приятно, меня зовут Ровşан.	---	Öçın priyatna, minyà zavut Rovşan.
Siz harədan gəlmisiniz?	---	Откүда вы приехали?	---	Atkүda vı priyèxılı?
Siz harəda yaşayırsınız?	---	Где вы живёте?	---	Qde vı jıvyòte?
Mən Qubadən gəlmişəm.	---	Я приехал(а) из Губы.	---	Ya priyèxl(a) iz Qubı.
Mənziliniz neçə otaqlıdır?	---	Скòлько кòмнат в Вàшей квартирe?	---	Skòlka kòmnat v Vàşey kvartıre?
Siz Bakıdà ilk dəfəsiniz ?	---	Вы в Бакү впервые?	---	Vı v Bakү vpervıye?
Yox, mən Bakıdà artıq üçüncü dəfəyəm.	---	Нет, я в Бакү ужè трèтий раз.	---	Net, ya v Bakү ujè trètiy raz.
Çox şadam.	---	Очень рад (рада)	---	Öçın rad (rada).
Çox gözəl.	---	Очень приятно.	---	Öçın priyatna.
Biz sizənlə artıq iyirmı dəqiqədir ki, söhbət edirik.	---	Мы пообщàемся с вàми ужè двàдцàть минут.	---	Mı paabşşaimsyə s vami ujè dvàdtsıt minüt.
Mənim adı m Sənədir.	---	А меня зовут Сөнà.	---	A minyà zavut Sənà.

Mən şadam ki, sizənlə tanış oldum --- şto paznakòmilsya (-as) s vami.	Я рад (рада), что познакòmился (-ась) с вами. ---	Ya rad (ràda),
Gəlin, tanış olàq. Mənim adim Sevildir. paznakòmimsya. Minya zavut Sevil.	--- Давайте познакòmимся. Меня зовут Севиль ---	Davayte
Siz də bu kupedə gedirsiniz? ---	Вы тòже едете в этом купе? ---	Vı tòje yèdite v ètam kupè?
Bəli, düz tapmısınız. ---	Да, тòчно угадали. ---	Da tòçna uqadali.
Taniş olàq. Lida. ---	Будем знакòмы. Лида. ---	Bùdim znakòmi. Lida.
Çox gözəl ! Fəridə. ---	Очень приятно ! Фарида. ---	Oçin priyatna ! Farida.
Biz sizənlə bir kupedə gedirik, àmma indiyədək tanış deyilik. ---	Мы едим с вами в одном купе, а до сих пор не знакòмы. ---	Mı yèdim s vami v adnòm kupè, a da six por ni znakòmi.
Mənim adim Əlidir. ---	Меня зовут Али. ---	Minya zavut Ali.
Bəs siz harə gedirsiniz? ---	А куда вы едете? ---	A kudə vı yèdite?
Mən Moskvaya gedirəm. ---	Я еду в Москву. ---	Ya yèdu v Maskvu.
Deməli, yolumuz birdir. ---	Значит, нам по пути. ---	Znaçit, nam pa puti.
Buyurun, tanış olun. Bu Fuəddir. ---	Познакòмьтесь, пожалуйста. Это Фуад. ---	Paznakòmtis, pajaluysta. Èta Fuad.
Çox gözəl ! Çox şadam ! ---	Очень приятно ! Очень рад ! ---	Oçin priyatna ! Oçin rad !
Taniş olun ! Bu Raufdur. ---	Знакòмьтесь ! Это Рауф. ---	Znakòmtis ! Èta Rauf.
Çox xoşdur ! ---	Очень приятно ! ---	Oçin priyatna !
Çox şadam ! ---	Очень рад (-а) ! ---	Oçin rad(-a) !
Sən(siz)in neçə yaşin(iz) var? ---	Скòлько тебе(Вам) лет? ---	Skolka tibè (Vam) let?
Mənim iyirmi bir yaşim var. ---	Мне двадцать один год. ---	Mne dvadtsit adın qod.
Yaşınıza uyğun görünürsünüz. ---	Вы не выгядите на свои гòды. ---	Vı ni vıqlidite na svaı qòdi.
Siz harədə anadən olmusunuz? ---	Где Вы родились? ---	Qde Vı radilis?
Mən Kiyevdə anadən olmuşam. ---	Я родился в Киеве. ---	Ya radilsya v Kieve.
O necə görünür? ---	Как он(она) выгядит? ---	Kak on(ana) vıqlidit?
Onun xoş görünüşü var. ---	У неё приятная внешность. ---	U niyò priyatnaya vnèşnist.
Onun açıq (tünd) rəngli saçları var. ---	У неё светлые (тёмные) вòлосы. ---	U niyò svètlie (tyòmnie) vòlosı.
Onun mavı gözleri var. ---	У неё голубые глаза. ---	U niyò qalubie qlazà.

Boylu – buxunlu, qeşəng	---	Стройный (-ая).	---	Ströyniy (-aya).
O, sevimli (əziz) qızıdır.	---	Она – милая девушка.	---	Ana – milaya devuşka.
Cəlbedici təbəssüm.	---	Привлекательная улыбка.	---	Privlikätilnaya ulibka.
Boyunuz nə qədərdir?	---	Какой у Вас рост?	---	Kakoy u Vas rost?
Mən hündürəm.	---	Я высокий (высокая)	---	Ya visökiy (visökaya).
Sizin çəkiniz nə qədərdir?	---	Сколько Вы весите?	---	Skölka Vı vèsite?
Dəriniz qaralıb, cənubdənsiniz?	---	У Вас загар, вы с юга?	---	U Vas zaqar, vı s yuqa?
Sizlə danışmaq olarmı?	---	Можно поговорить с Вами?	---	Mojna paqavarit s vami?
Mən yalnız sizə demək istəyirdim ki, ...	---	Я лишь хотел сказать Вам, что..	---	Ya liş xatəl skazət Vam, şto...
Mən sizdən soruşa bilərəm?	---	Могу я у Вас спросить?	---	Maqu ya u Vas sprasit?
İcazə verin sizə təqdim edim.	---	Разрешите мне представить Вам.	---	Razrişite mne pridstavit Vam.
İcazə verin sizi ona (onlara) təqdim edim.	---	Разрешите Вас ему (ей,) представить.	---	Razrişite Vas yemü (yey) pridstavit.
İcazə verin özümü təqdim edim.	---	Разрешите представиться.	---	Razrişite pridstavitsa.
Siz artıq tanışsınız?	---	Вы уже знакомы?	---	Vı uje znakomı?
Sizlə tanış olmaq çox xoşdur.	---	Приятно с Вами познакомиться.	---	Priyatna s Vami paznakomitsya.
Çox xoşdur.	---	Очень приятно.	---	Oçin priyatna.
Məncə əvvəl rastlaşmamışıq. ni vstreçalış.	---	По-моему, мы раньше не встречались	---	Pa- moyemu mı rənşe
Sizi görməyimə şadam.	---	Рад (-а) видеть вас.	---	Rad (-a) vidit vas.
Necə yaşayırsınız?	---	Как поживаете?	---	Kak pajivaitə?
Mən Rusiyaadan gəlmişəm.	---	Я приехал из России.	---	Y priyexil iz Rassii.
Mən işlə əlaqədar (iş üçün) gəlmişəm.	---	Я прехал по делу.	---	Ya priyexil pa delu.
Mən həmişə istəyirdim ki, Moskvada olum. rabivat v Moskvə.	---	Я всегда хотел побывать в Москве.	---	Ya vseqda xatəl
Mən ABŞ-da birinci (ikinci, üçüncü) dəfəyəm.	---	Я в США впервые(второй, третий раз).	---	Ya v SŞA vperviye (vtaroy, tretiy raz).
Xoş gəlmisiniz (xoş gəldiniz)	---	Добрò пожаловать !	---	Dabrò pajalovit !
Rahət gəldiniz?	---	Благополучно ли вы доехали?	---	Blaqapaluçna li vı dayexili?

Mən sizin haqqınızda çox eşitmişəm. ---	Я много слышал(а) о вас. ---	Ya mnòqa slıřıl(a) a vas.
Nə xeyirim dəyə bilər? ---	Чем могу быть полезен? ---	Çem maqu bit palèzin?
Bizə qonaq gəlin. ---	Приезжайте к нам в гости ! ---	Priizjajyte k nam v qòsti.
Yaxşı yol ! ---	Счастливого пути ! ---	Sçestlivoova puti !
Tezliklə görüşənədək ! ---	До скорой встречи! ---	Da skòroy vstreçi !
Qarşılıqlı anlaşma. ---	Взаимопонимание. ---	Vzaimapanimanie.
Siz məni başa düşürsünüz? ---	Вы меня понимаете? ---	Vı minyà panimàite?
Mən sizi başa düşürəm. ---	Я понимаю Вас. ---	Ya panimàyu Vas.
Mən sizi başa düşmürəm. ---	Я не понимаю Вас. ---	Ya ni panimàyu Vas.
Mən sizi tam başa düşürəm. ---	Я вполне понимаю Вас. ---	Ya vpalnè panimàyu Vas.
Mən sizin hər bir kəlmənizi başa düşürəm. --- Vəşe slòva.	Я понимаю каждое Ваше слово. ---	Ya panimàyu kəjdaye
Siz nə istəyirsiniz? ---	Что Вы хотите? ---	Şto Vı xatite?
Siz kimə axtarırsınız? ---	Кого Вы ищете? ---	Kavò Vı işşite?
Kimdən soruşa bilərəm? ---	Кого я могу спросить? ---	Kavò ya maqu sprasit?
Mən onu harada tapə bilərəm? ---	Где я могу его(её) найти? ---	Qdè ya maqu yivò(yiyò) nayti?
Nə olub? ---	Что случилось? (В чем дело?) ---	Şto sluçilis? (V çyòm dèla?)
Siz nəyi nəzərdə tutursunuz? ---	Что Вы имеете в виду? ---	Şto Vı imèite v vidù?
Lütfən, ucadən danışın. ---	Говорите громче, пожалуйста. ---	Qavarite qròmçe, pajàluysta.
Lütfən yavaş danışın. ---	Говорите медленнее, пожалуйста. ---	Qavarite mèdlinee, pajàluysta.
Lütfən, yazın. ---	Напишите, пожалуйста. ---	Napişite, pajàluysta.
Lütfən, təkrar edin. ---	Повторите, пожалуйста. ---	Pavtarite, pajàluysta.
Mənə xidmət göstərə(qulluq edə) bilərsinizmi? --- akazat mne uslùqu?	Не могли бы Вы оказать мне услугу? ---	Ni maqlı bı Vı
Bunu tərcümə edin. ---	Переведите это. ---	Perevidite èta.
Bizə tərcüməçi lazımdır. ---	Нам нужен переводчик. ---	Nam nujin perevòdçik.
Səbrinizə görə sağ olun, ---	Спасибо за терпение. ---	Spasiba za terpènie.
Sağ olun ki, məni dinlədiniz. ---	Спасибо, что выслушали меня. ---	Spasiba, şto vısluřili minyà.

Sağ olun, siz mənə çox kömək etdiniz. --- Спасибо, вы мне очень помогли. --- Spasiba, vi mne oçin pamaqlı.
 Sən neçənci sinifdə oxuyursan? --- В каком классе ты учишься? --- V kakom klasse ti uçıssya?
 Harada oxuyursunuz? --- Где вы учитесь? --- Qde vi učitis?
 Mən institudə (universitetdə) oxuyuram. --- Я учусь в институте (в университете). --- Ya uçuüs v institüte (v universitète).

Ailə, Семья. Semya, --- Yaş. Vəzrəst, Vəzrast. --- Evdə --- Dəma, Dəma

Siz evlisiniz?(ərdəsiniz)? --- Вы женаты (замужем)? --- Vi jenati? (zamuji)?
 Mən evliyəm (ərdəyəm). --- Я женат (замужем). --- Ya jenat (zamuji).
 O, ərdə deyil. --- Она не замужем. --- Ana ni zamuji.
 O, subaydır. --- Он(она) холост(холостая). --- On(ana) xolist(xalastaya).
 Sizin ailəniz böyükdürmü? --- Семья у вас большая? --- Semya u vas balşaya?
 Mənim ailəm balacadır. --- У меня небольшая семья. --- U minya nibalşaya simya.
 Mənim iki övladim, oğlum və qızım var. --- У меня двое детей-сын и дочь. --- U minya dvøe detey-sın i doç.
 Mənim ailəmdə üç nəfər var. --- В моей семье три человека . --- V mayey semye tri çelaveka.
 Mənim qohumum çoxdur. --- У меня много родственников. --- U minya mnøqa rødsvennikiv.
 Mənim otuz (qırx) yaşı var. --- Мне тридцать (сорок) лет. --- Mne tridsit (sørak) let.
 Siz neçənci ildə (nə vaxt) anadən olmuşunuz? --- В каком году (когда) вы родились? --- V kakom qadı (kadā) vi radilis?
 Mən 1974-cü (min doqqüz yüz yetmiş dördüncü) ildə anadən olmuşam. --- Я родился (-ась) в 1974 году.
 --- Ya radilsya (-as) v 1974 (v tisyaya devitsøt səmdisit çetvyørtim) qadı.
 Biz yaşıdıq. --- Мы ровесники. --- Mı ravèniki.
 Mən sizdən üç yaş böyüyəm (cavənam). --- Я на три года старше (моложе) вас. --- Ya na tri qøda stərşe (maløje) vas.
 Onun otuzə yaxın yaşı var. --- Емү (ей) около тридцати. --- Yemü (yey) økıla tridsati.
 Onun yaşı qırxdan çoxdur. --- Емү (ей) больше сорока. --- Yemü (yey) bølşe sarakā.
 O, öz yaşından cavən (qocə) görünür. --- Он (она) выглядит моложе (старше) своих лет. --- On (ana) vıqlidit maløje (stərşe) svaix let.
 Onun yaşı əllinə keçibdir (əllinə aşıbdır). --- Емү (ей) за пятьдесят. --- Yemü (yey) za pidisyat.
 Mənim ailəm üç nəfərdən ibarətdir.--- В моём семье три человека. --- V mayøm simyè tri çelaveka.

Qohumlarınız çoxdürmu?	--- А много ли у вас родственников?	--- A mnòqa li u vas ròdsvennikiv?
Bəli, qohumlarım çoxdur.	--- Да, у меня много родственников.	--- Da, u minyà mnòqa ròdstvennikiv.
Onların hamısı bizim şəhərdə yaşayırlar.	--- Все они живут в нашем городе.	--- Vsè anı jivút v našım qòrode.
Biz onlarla tez-tez görüşürük.	--- Мы часто встречаемся с ними.	--- Mı çàsta vstreçàimsya s nimi.
Sizin neçə yaşınız var?	--- Сколько вам лет?	--- Skòlka vam let?
Otüz beş.	--- Тридцать пять.	--- Trıdsıt pyət.
Bəs arvadınızın?	--- А вашей женə?	--- A vəşey jenə?
O, məndən üç yaş kiçikdir.	--- Она на три года моложе меня.	--- Anà na tri qòda malòje minyà.
Olà bilməz.	--- Не может быть.	--- Nı mójit bit.
Arvadınız öz yaşından kiçik görünür.	--- Ваша женə выглядит моложе своих лет.	--- Vəşa jenà vıqledit malòje svaıx let.
Bəs əminiz (xalaniz, bibiniz) oğlunuzun neçə yaşınız var?	--- А сколько лет вашему двоюродному брату?	
--- A skòlko let vəşımu dvayùrodnımu brātu?		
Biz yaşıdıq.	--- Мы ровесники.	--- Mı ravèsniki.
Mən də.	--- Я тоже.	--- Ya tòje.
Deməli, biz həmyaşdıq.	--- Значит, мы ровесники.	--- Znàçit, mı ravèsniki.
Siz evlisinizmi?	--- Вы женаты?	--- Vı jenàtı?
Bəli, evliyəm. Bəs sizin qardaşınız?	--- Да, я женат. А ваш брат?	--- Da, ya jenàt. A vaş brat?
O, subəydir. Bəs sizin bacınız?	--- Он холост. А ваша сестра?	--- On xòlist. A vəşa sestrà?
O, ərdə deyil.	--- Она не замужем.	--- Anà ni zàmujım.
Sizin ad gününüz nə vaxtdır?	--- Когда ваша день рождения?	--- Kaqdà vəşa den rajdèniya?
Mayın beşində.	--- 5(пятого) мая.	--- 5 (pyàtova) màya.
Zəhmət olmasa, qapını açın.	--- Откройте пожалуйста, дверь.	--- Atkròyte pajàluysta, dver.
Kimə istəyirsiniz?	--- Кого хотите?	--- Kavò xatıte?
Evdə heç kim yoxdur.	--- Никого нет дома.	--- Nikavò net dòma.
Kimdir?	--- Кто там?	--- Kto tam?
Ooo, gör bizə kim gəlib !	--- Ооо, кто это к нам пришёл (-ла) !	--- Ooo, kto èta k nam prişyòl (-là) !
Mənim evimdə hər şey qaydasındadır.	--- У меня дома всё в порядке.	--- U minyà dòma vsyo v paryàdke.

Sən bürada nə edirsən?	---	Что ты здесь делаешь?	---	Şto tı zdes dèlieş?
Bu nədir, dəli olmusan (ağlını itirmisən)?	---	Ты что, с умə сошəл?	---	Tı şto s umə saşòl?
Heç çür demək olmazdı.	---	Никак нельзя было сказать.	---	Nikak nelzyà bila skazat.
Səhər tezdən harə belə hazırlaşmısınız?	---	Куда это вы так рано?	---	Kudà èta vı tak rana?
Nə qədər tez olsə, bir o qədər yaxşıdır.	---	Чем скорее, тем лучше.	---	Çem skaree, tem lüşçe.
Heç bilmirəm nəyləyim.	---	Просто не знаю, что делать.	---	Pròsta ni znàyu şto dèlit.
Sakit ol! Hər şey yaxşı olacaq!	---	Успокойся! Всё будет хорошо!	---	Uspakòysya! Vsyò bùdit xaraşò!
Nə etmək olar (Bir şey edə bilməzsən)!	---	Ничего не делаешь!	---	Niçevò ni padèlieş!
Hər şey olur! (Nə desən olur).	---	Всё бывает (Всякое бывает)!	---	Vsyò bivàet (Vsyàkae bivàit)!
Bunə başındən (ızdən) çıxart (çıxarın)!	---	Выбрось(те) это из головы!	---	Vibros(te) èta iz qalavì!
Bunə fikir vermə(yin)!	---	Не обращай(те) на это внимания!	---	Ni abaraşşay(te) na èta vnimàniya!
Dilxòr olmayın!	---	Не расстраивайтесь!	---	Ne rasstraiviytis!
Sən məndən soruş.	---	Ты спрашивай у меня.	---	Tı spràşiviy u minyà.
Quləq àsın (dinləyin) uşəqlar!	---	Слушайте, ребята!	---	Slüşiyte, ribyàta!
Nə qışqırırsan?	---	Чего ты кричишь?	---	Çivò tı kriçiş?
Nə bərədə düşünürsən?	---	О чём ты думаешь!	---	A çyom tı dümieş?
Doğrudənmı, sənə yaddə saxlaməq belə çətindir ki? ...	---	Неужели тебе трудно запомнить, что?...	---	Neujèli tibè trùdna zapòmnit, şto?...
---	---	Neujèli tibè trùdna zapòmnit, şto?...	---	---
Doğrudənmı sən görmürsən ki,?...	---	Неужели ты не видишь, что?...	---	Neujèli tı ni vidiş, şto?...
Bir mənə dinlə (Bir mənə quləq as).---	---	Послушай меня.	---	Pasluşay minyà.
Neçə dəfə təkrar etmək olar?!	---	Сколько раз надо повторять?!	---	Skòlka raz nàda pavtaryàt?!
Qoy nəfəs alim (nəfəsimə dərim).	---	Дай мне передохнуть!	---	Day mne peredaxnùt!
Bunə sən yaxşı düşünmüsən!	---	Это ты хорошо придумал (-а)!	---	Èta tı xaraşò pridùmıl (-a)!
Evdə tualət kağızı yòxdur.	---	Дома нет туалетной бумаги.	---	Dòma net tualètniy bumàqi.
Qayçını tapə bilmirəm.	---	Не могу найти ножницы.	---	Ni maqu naytì nòjnitsı.
Təqsirkar özünsən.	---	Ты сам (-а) виноват (-а).	---	Tı sam (-a) vinavàt (-a).
Çanəq (tas)(əl-üz yuyanin) tutulub (tixanib).---	---	Раковина засорена.	---	Ràkovina zasarinà.
İstı su yòxdur.	---	Нет горячей воды.	---	Net qaryaçiy vadı.

Su donub (dondü).	---	Вода замёрзла.	---	Vadà zamyörzla.
Kilid sınib.	---	Замок сломан.	---	Zamòk slòman.
Batarèyalari saatdàn çıxart.	---	Вынимай батарейки из часов.	---	Vinimày batarèyki iz çsov.
Bir az səsinì artır.	---	Сделай чуть погромче.	---	Zdèly çut paqròmçe.
Bu çox köhnədir.	---	Этот слишком старый.	---	Ètat slışkim stàry.
Bax bu yaxşıdır !	---	Вот это хорошо !	---	Vot èta xaraşò !
Bu nədir belə?	---	Что это за штука?	---	Şto èta za ştuka?
Sənə heç ayib deyil !? Utənmirsən !?	---	Как тебе не стыдно !?	---	Kak tibè ni stidna !?
Yadırdàn çıxıb bəyəm?	---	Ты забыл(а) что ли?	---	Tı zabil(a) şto li?
Deyəsən, yadıma düşdü !	---	Кажется, я вспомнил(а) !	---	Kajıtsya, ya vspòmnil(a) !
Səndən xahiş edirəm, işığı söndür.	---	Я тебя прошу, выключи свет.	---	Ya tibya praşu viklyuçi svet.
Mənə ütü lazımdır.	---	Мне нужен утюг.	---	Mne nujin utyuq.
Mən duş qəbul edəcəyəm.	---	Я приму душ.	---	Ya primu duş.
Duşə nə isə olub?	---	Что-то случилось с душем?	---	Şto- ta sluçilis z duşem?
Telefonə nə isə olub	---	Что-то случилось с телефоном.	---	Şto-ta sluçilis s telefònam
Xahiş edirəm məni saat 8(səkkizdə)-də oyadın. --- Разбудите меня, пожалуйста, в 8 часов. --- Razbudite minya pajalusta v vosim çsov.				
Televizorda maraqlı filmlər olacaq? ---	По телевизору будут интересные фильмы?	---	Pa televizoru budut intiresnie filmi?	
Bu gün axşam televizorda hər-hansı maraqlı bir şey olacaq? ---	Сегодня вечером по телевизору будет что-нибудь интересное?	---	Sivodnya vçeram pa televizoru budit şto-nibud intiresnae?	
Siz mənə yorğanə gətirə bilməzdiniz? ---	Не могли бы Вы принести мне одеяло?	---	Ni maqlı bı Vı prinisti mne adiyala?	
Balış gətirin, zəhmət olmasa.	---	Принесите подушку, пожалуйста.	---	Prinisite paduşku, pajalusta.
Çay, zəhmət olmasa.	---	Чай, пожалуйста.	---	Çay, pajalusta.
Sən ki, özün görürsən...	---	Ты же сам видишь...	---	Tı je sam vidiş...
Mən sənə söz verirəm, dəymərəm.	---	Я тебе слово даю, не трону.	---	Ya tibè slòva dayu, ni tronu.
Vaxt gələr başa düşərsən.	---	Со временем поймешь.	---	Sa vrəmenem paymyoş.
Dəhşət içmək istəyirəm.	---	Мне страшно (ужасно) пить хочется.	---	Mne straşna (ujasna) pit xoçitsa.

Əgər mümkündürsə, bir fincən kofe verin. ---	Если можно чашечку кофе. ---	Yəslı mojna çaxıçku kofe.
İndi hazır olacaq ! ---	Сейчас будет готово ! ---	Siças budit qatova !
Xahiş edirəm bir az da verin. ---	Ещё немного, пожалуйста. ---	Yişşyo nimnoqa, raxalusta.
Sən şorbanı çox duzlu etmişən. ---	Ты пересолила суп. ---	Tı peresalila sup.
Bağışla, nəşə sənin bu şorbən mənim xoşumə gəlmiş. ---	Извини, чего-то не нравится мне твой суп. ---	
--- İzvinı, çevò-ta ni nravitsa mne tvoj sup.		
Siz niyə belə çox içirsiniz? ---	Почему вы так много пьёте? ---	Raçemü vı tak mnoqa piyote?
Tez ol mənə de ! ---	Скажи мне быстро ! ---	Skajı mne biistra !
Sağ ol, daha lazım deyil. ---	Больше не надо, спасибо. ---	Bölşe ni nada, spasiba.
Bəşdir, daha bacarmıram ! ---	Хватит, не могу больше ! ---	Xvatiit, ni maqu bölşe.
Gündüz nə ilə məşğul idin, niyə nahar hazır deyil? ---	Ты что делала днём, почему обед не готова? ---	
--- Tı şto delala dnyom, raçemü abed ni qatova?		
Bu dadlıdır? ---	Это вкусно? ---	Èta vkusna?
Qızım (oğlum), xahiş edirəm mənə çörək ver. ---	Дочка (сынòк) подай мне хлебу, пожалуйста. ---	
Dòçka (sinòk) paday mne xlebu, raxalusta.		
Çox dadlı idi. ---	Было очень вкусно. ---	Bıla oçin vkusna.
Mən toxam. ---	Я сът. ---	Ya sit.
Bunu necə yeyirlər? ---	Как это едят? ---	Kak èta yidyat?
Bu soyuqdur. ---	Это холодный(холодное, холодная). ---	Èta xalòdny(xalòdnaye, xalòdnaya)
Ədviyyatı həddən artıqdır. ---	Слишком много специй. ---	Slışkim mnoqa spetsiy.
Həddindən artıq şirin deyil. ---	Не слишком сладко. ---	Ni slışkim sladka.
Duzü azdır. ---	Поменьше соли. ---	Pamənşe sòli.
Sən həddən artıq istiöt vurmusan. ---	Ты наперчила слишком много. ---	Tı naperçila slışkim mnoqa.
Oy, nə dadlı qoxuyur ! ---	Ой, как вкусно пахнет ! ---	Oy, kak vkusna paxnit !
Sən kimdən gizlənirsən? ---	От кого ты прячешься? ---	At kavò tı pryaxışsya?
Belə sözləri bilmək üçün sən hələ balacasan ! ---	Ты ещё слишком мал, чтобы знать такие слова ! ---	
--- Tı yişşyo slışkim mal, ştòbı znat takıye slavà !		
Mən belə biabırçılığa dözə bilmərəm. ---	Я такого позора не переживу. ---	Ya takova pazora ni perejivü.
Ana, təsəvvür edirsən? ---	Мама, представляешь? ---	Mama, pridstavlyaiş?

Siz niyə gülürsünüz axı?	---	А чего вы смеётесь?	---	A çivò vı smiyòtis?
Sən, nəyə görə gülürsən axı?	---	А почему ты смеёшься?	---	A raçemù tı smiyòşsya?
Pulà qənaət etmək lazımdır.	---	Деньги надо экономить.	---	Dənqi nàda ekanòmit
Bilmirəm onunla nə edim (onü nəyləyim).	---	Не знаю, что с ним делать.	---	Ni znàyu, şto s nim dèlit?
Dünən sən harada inin?	---	Где ты вчера был (была)?	---	Qde tı vçerà bil (bilà)?
De görüm, valideynlərin bilir ki, sən siqarət çəkirsən? --- Skajı, a tvaı radıtılı znàyut, şto tı kùriş?	---	Скажи, а твои родители знают, что ты куришь?	---	
Mən yənə (bir dəhə) deyirəm...	---	Я ещё раз говорю...	---	Ya yişşyò raz qavaryù...
Sən niyə çimmirsən?	---	Почему ты не купаешься?	---	Raçemù tı ni kupaişsya?
Sən bunə necə yanaşırsan (Sənin bunə münasibətin necədir)?	---	Как ты к этому относишься?	---	Kak tı k ètamı atnòişsya?
Mən sənə neçə dəfə demişəm?	---	Сколько раз я тебе говорил(а)? !	---	Skòlka raz ya tibè qavarıl(a)?
Sən niyə hirsli sən axı?	---	А почему ты (она) сердитый (-ая)?	---	A raçemù tı (anà) serdity(-aya)?
Ayıb olsun sənə (Heç sənə ayıb deyil) !	---	Как тебе не стыдно !	---	Kak tibè ni stidna?
Uşaqlar, şüşəni kim sındırıb?	---	Дети, кто разбил окно?	---	Dèti, kto razbil aknò?
Bəs niyə susurdun?	---	А что ж молчал(а)?	---	A şto j malçal(a)?
Sən bilir sən ki, bu, nə deməkdir?	---	Ты знаешь, что это значит?	---	Tı znaiş, şto èta znàçit?
Tez ol, onü geyindir !	---	Одевай его (её) скорее !	---	Adevày yivò (yiyò) skarèè !
Həddindən çox tünd deyil.	---	Не слишком крепкий.	---	Ni slışkim krèpkıy.
Tez qalx !	---	Вставай скорей !	---	Vstavày skarèy !
Mən istəyirəm ki, yənə uşağım olsun.	---	Я ещё хочу иметь детей.	---	Ya yişşyò xaçù imèt detèy.
Uşaqları yedizdirdin?	---	Детей накормила?	---	Detèy nakarmıla?
Uşağı yatmağa qoydun?	---	Уложила ребёнка спать?	---	Ulaşıla rebyònku spat?
Onun yuxusü gəlmir.	---	Не спится ему (ей).	---	Ni spitsa yemù (yey).
O, dənin (şirnin) yuxuya getdi.	---	Он (она) заснул (-а) крепким сном.	---	On (anà) zasnùl (-la) krèpkim snom.
Burada sizə rahatdır?	---	Здесь Вам удобно?	---	Zdes Vam udòbna?
Mən əmin deyiləm.	---	Я не уверен(а).	---	Ya ni uvèren(a).
Mən düşünürəm.	---	Не думаю.	---	Ni dümüyu.

Qorxuram ki, yox.	---	Боюсь, что нет.	---	Bayuüs, şto net.
İnanılmaz.	---	Невероятно.	---	Niverayätna.
Mən özümə inanıram.	---	Я верю в себя.	---	Ya vèryu v sibya.
Qorxuram ki, siz səhv etdiniz.	---	Боюсь, что Вы ошиблись.	---	Bayuüs, şto Vı aşıblis.
Çox təəssüf.	---	Очень жаль.	---	Öçin jal.
Məniim əhvəl-ruhiyyəm pisdır (Keyfim yoxdur).	---	У меня плохое настроение.	---	U minya plaxõe nastraènie.
Bu iyrəncdir.	---	Это отвратительно.	---	Èta atvratitilna.
Səndən mənim ürəyim bulanır.	---	Меня от тебя тошнит.	---	Minya at titya taşnit.
Sakitləş, hər şey qaydasında olacaq.	---	Успокойся, всё будет в порядке	---	Uspakòysya, vsyo bùdit v paryàdke.
Əsəbiləşmək lazim deyildir.	---	Не надо нервничать.	---	Ni nàda nèrvniçit.
Tələsməyin.	---	Не торопитесь.	---	Ni tarapitis.
Onun dediyinə əhəmiyyət vermə (-yin).	---	Не обращай(те) внимания на то, что он сказал.	---	Ni abraşşay (te) vnimaniya na to, şto on skazal.
Soyuyun (sakitləşin) !	---	Остыньте !	---	Astinte !
Ruhdan düşməyin !	---	Не унывайте !	---	Ni univayte !
Mənə bir az borc pul götürmək lazim gələcək.	---	Мне придётся взять займы немного денег.	---	Mne pridetsya vzyat vzaymi nimnòqa deneq.
Çox təəssüf (çox heyf) !	---	Какая жалость !	---	Kakaya jalist !
İlahi (Ay allah) bu nə dəhşətdir !	---	О боже, какой кошмар !	---	O bõje, kakoy kaşmar !
Hələ təzdir.	---	Ещё рано.	---	Yişşyò rana.
Artıq (daha) gəcdir?	---	Уже поздно?	---	Ujë pòzna?
Su qızdırıcı sistem (radiator) yaxşı işləyir.	---	Система отопления работает хорошо.	---	Sistèma ataplèniya rabòtaet xarəşo.
Dur ayağa görüm !	---	А ну-ка давай вставай !	---	A nu-ka davay vstavay !
Gözləməkdən bezdim !	---	Надоело ждать !	---	Nadayèla jdat !
Dərslərini etmişən (elədin)?	---	А ты уроки сделал(а)?	---	A ti uròki zdèlal(a)?
Evdə bıçaqları kim itiləyir?!	---	Дома кто ножи точит?!	---	Dòma kto naji tòçit?!
Sən üzünü axşam qırxa bilməzdin?	---	А не мог бы ты бриться вечером?	---	A ni mòq bı ti bıtsa vèçeram?
Mən belə şeyi yəmirəm !	---	Я такого не ем !	---	Ya takova ni yèm !

Mən səndən adəm kimì soruşuram ! ---	По-человèчески тебя прошу ! ---	Pa-çelavèçeski tıbyà praşu !
Bu dahà nə üçündür? ---	Это ещё зачём? ---	Èta yışşyò zaçèm?
Mən sənə hörmət edirəm. ---	Я тебя уважаю. ---	Ya tıbyà uvajayu.
Nəyimizə lazımdır? ---	Зачём нам это? ---	Zaçèm nam èta?
MənİM ad günüdür. ---	У меня день рождèнья. ---	U minyà den rajdèniya.
Hamıyà kifayət edər ! ---	На всех хватит ! ---	Na vsex xvàtit !
Mən dözərəm (səbr edərəm). ---	Я потерплю. ---	Ya paterplyu.
Siz niyə belə qərarə gəlmisiniz (gəldiniz). ---	Почему вы так решили? ---	Raçemü vı tak reşili?
O son zamanlar məktəbə tamamilə gətmir. ---	Он (она) в последнее время совсем не ходит в школу. ---	On (anə) v paslédnie vrèmya savsèm ni xòdit v şkolü.
Hər zaman. ---	Всё время. ---	Vsyo vrèmya.
Baxmaqda (üzdən) müəyyən etmək çətinidir. ---	Трудно на глаз определить ---	Trüdna na qlaz apredilît.
...Ki, aydın olsun. ---	...Чтобы было ясно. ---	...Ştòbı bıla yàsna.
Mən dərhal cavab verdim. ---	Я сразу же ответил. ---	Ya sràzu je atvètil.
Sən özün demişdin axı. ---	Ты же сам (-ə) говорил (-а). ---	Tı je sam (-ə) qavarıl (-a).
Əgər, siz güman edirsinizsə ki,... ---	Если вы считаете, что... ---	Yèsli vı şşitəite, şto..
Mən evdə olmayanda. ---	Когда меня не было дома. ---	Kaqda minyà nè bilà dòma.
Mən sənə söz verirəm. ---	Я тебе слово даю. ---	Ya tibè slòva dayu.
Qısa (qısa desək)... ---	Короче говоря... ---	Karòçe qavaryà.
Artıq (dahà heç nə lazim deyil. ---	Уже ничего не нужно. ---	Ujè niçevò ni nujna.
Lazımdı da sözdü? ! ---	Ещё как нужно? ! ---	Yişşyò kak nujna? !
Doğrudanmı onə yazığınız gəlmirdi? ---	Неужели вам было не жалко её? ---	Neujèli vam bıla ni jàlka yiyò?
O nəyə lazımdır ki? ---	А зачём он(она) нужен(-нужна)? ---	A zaçèm on(ana) nujın(-nujna)?
Nəyinə lazımdır axı?... ---	А зачём тебе? ---	A zaçèm tibè?
Onu sabahə saxla (saxlayın). ---	Оставь его (её) на завтра. ---	Astàv yivò (yiyò) na zàvtra.
Sən niyə yəmirsən? ---	Ты почему не ешь? ---	Tı raçemü ni yèş?
Bəs o, niyə yəməyib? ---	А почему он (она) не ел (ела)? ---	A raçemü on (anə) ni yel (yèla)?
Bəs onu nə ilə yeyirlər? ---	А с чем их едят? ---	A s çem ix yidyàt?

Harà tæləsirsən axi?	---	Куда же ты торопишься?	---	Kudà je tı taròpişsya?
Bu gün verilış olmayacaq.	---	Сегодня передачи не будет.	---	Sivòdnya peredaçi ni bùdit.
Sənə nə olub?	---	Что с тобой случилось?	---	Şto s tabòy sluçılıs?
Bəs sən nə edirdin?	---	А чего ты делал (-а)?	---	A çivò tı dèlal (-a)?
Mən məsləhətləşmək istəyirəm.	---	Я хочу посоветоваться.	---	Ya haçù pasavètivitsa.
Sən nə dəhşətli uşaqsan !.	---	Какой ты ужасный мальчик !	---	Kakòy tı ujàsniy málçik.
Elə sual ardınca sual verirən. vapròs za vapròsam.	---	Без конца задаёшь вопрос за вопросом.	---	Bez kantsà zadayòş vapròs za vapròsam.
Oksàna bəsdir !	---	Оксана прекрати !	---	Aksàna prikratı !
Oksàna, mən kimə dedim bəsdir !?---		Оксана, я кому сказал прекрати !?	---	Aksàna, ya kamu skazal prekratı !?
Sən niyə sözə bəxmirsən !?	---	Почему ты не слушаешься !?	---	Paçemù tı ni sluşaişsya !?
Sən bunu harada oxumusan ki?	---	А где ты это прочитал?	---	A qde tı èta praçıtıl?
Mən bilmirdim ki, siz hamiləsiniz.	---	Я не знал (-а), что Вы беременны.	---	Ya ni znal (-a), şto Vı berəmmeni.
Niyə onun yuxusü gəlmir?	---	Что же ему (ей) не спится?	---	Şto je yemù (yey) ni spıtisa?
O, balacə uşqları çox sevır.	---	Он очень любит маленьких детей.	---	On oçin lyubit málinkix detèy.
Bu nədir? Heyvanları sevmirsən?	---	Ты что животных не любишь?!	---	Tı şto jivòtnıx ni lyubiş?
Niyə sənin başın boşdur axi?	---	А почему у тебя голова пустая?	---	A paçemù u tıbyà qalavà pustàya?
Sənin yaşında.	---	В твоём возрасте.	---	V tvayòm vòzraste.
Sən belə söyüş söyməyi harada öyrənmişən?---		Где ты так научился ругаться?	---	Qde tı tak nauçılısya ruqatsa?
Niyə belə dilxör olursunuz?	---	Что вы так волнуетесь?	---	Şto vı tak valnùitis?
Sən bu ağılsızlığı harada eşitdin?	---	Где ты услышал эту глупость?	---	Qde tı uslişıl ètu qlùpıst?
Qarşımda.	---	Передо мной.	---	Pèreda mnoy.
Tez ol geyin !	---	Быстро одевайся !	---	Bıstra adevàysya.
İndi mən onunla nə edim (neyləyim)?	---	И что мне с ним (с ней) делать?	---	İ şto mne s nim (s ney) dèlat?
Heç kim diqqət yetirmir (fikir vərmir).	---	Никто не обращает внимание.	---	Niktò ni abraşşait vnimanıe.
Bir tərəfdən...	---	С одной стороны...	---	S adnòy staranı ...
O bir tərəfdən...	---	С другой стороны.	---	Z dryqòy staranı ...
Nə qədər pulumuz var?	---	Сколько у нас денег?	---	Skòlka u nas dèneq?

Biz nəyə ümid edə bilərik (ümidimizi nəyə bağlaya bilərik)? --- Na şto mı möjim raşşitivit?	---	На что мы можем рассчитывать?
Qoy o mənim yanımda qalsın. ---	Пусть он при мне останется. ---	Pust on pri mne astànitsa. ---
Mən yüz dəfə özümü lənətlədim. ---	Я сотни раз проклял(а) себя. ---	Ya sòtni raz praklyàl(a) sibya. ---
Sónra onlardan biri... ---	Затем один из них. ---	Zatèm adın iz nix... ---
Sənə necə deyiməe? ---	Ну как тебе сказать? ---	Nu kak tibè skazàt? ---
O bürada nəyə lazımdır ki? ---	Для чего он(она) тут нужен(нужна)? ---	Dlyà çivò on(anà) tut nùjn(nùjna)? ---
Mənə elə gəldi ki ... ---	Как мне показалось... ---	Kak mne pakazàlıs... ---
O bunu(onu) dərk edir, ya yox? ---	Осознаёт он(она) того или нет? ---	Asaznayòt on(anà) tavò ili net? ---
Özünü ələ al. ---	Возьми себя в руки. ---	Vazmì sibya v rùki. ---
Hansısa bir vaxtda (müəyyən bir vaxtda). ---	В какое-то время. ---	V kakòye- ta vrèmya. ---
Heç nəylə fərqlənir. ---	Ничем не отличается. ---	Niçèm ni atlıçàitsa. ---
Sən niyə susurdun axı? ---	Почему же ты молчал (а)? ---	Raçemù je tı malçàl (a)? ---
Mən deyərdim ki, ... ---	Я бы сказал (а), что... ---	Ya bı skazàl (a), şto... ---
Ümumiyyətlə onlar nə haqqında danışirdılar axı? ---	А о чём они вообще говорили? ---	A çyom anı vaabşè qavarılı? ---
Deyəsən bürada məsələ qəlizdir (məsələ başqa cürdür). ---	Тут что-то не так. ---	Tut şto-ta ni tak. ---
Özün fikirləş (özün mühakimə et). ---	Посуди сам (а). ---	Pasudì sam(a). ---
Daha gözləməyin mənası yoxdur ---	Ждать дальше смысла нет. ---	Jdat dälşe smisla net. ---
Yaxşı, bəsdür bu barədə ! ---	Все, хватит об этом ! ---	Vsyo, xvàtit ab ètam ! ---
Hər şey elə də sadə deyil. ---	Все не так просто. ---	Vsyo ni tak pròsta. ---
Mən məcbur oldum. ---	Я был вынужден. ---	Ya bı vınujdin. ---
Yolüstü, ayaqüstü. ---	Попутно(по пути). ---	Papùtna (Paputı). ---
Bürada nə baş verir? ---	Что здесь происходит? ---	Şto zdes praisxòdit ? ---
Mən onu harada tapə bilərəm? ---	Где я могу его (её) найти? ---	Qde ya maqu yivò (yiyò) naytı? ---
Deməli belə... ---	Значит как... ---	Znàçit tak... ---
Get gör qarını döyən kimdir? ---	Иди, посмотри кто там стучит? ---	İdi, pasmatrı kto tam stuçit? ---
Bağışla, mən işdən yorğun gəlmişəm, dincəlmək istəyirəm. ---	Извини, я пришёл с работы усталый, ---	хочу отдохнуть. --- İzvinì, ya prişyòl s robotı ustalıy, haçù atdaxnùt.

Sən tualetdə nəyləyirsən? Yatmısan orada bəyəm? --- Ты что делаешь в туалете? Уснул там что ли?
 --- Tı što dəlieş v tualète? Usnùl tam što li?

Gülləri suladınız (sulamısınız)? --- Цветы полили? --- Tsveti pəlili?

Yeməyi tez hazırlayacaqsan? --- Скоро еду приготовишь? --- Skóra yedü priqatoviş?

Əgər sənə istidirsə, gir çim (ya xalàn). --- Если тебе жарка, зайдй скупайся (сполоснись). --- Yəsli tibè jarka, zaydı skupaıysya (spalasnıs)

Tozù silmək vaxtidı. --- Время вытереть пыль. --- Vrèmya vıteret pıl.

Çıxandə qapını ört(örtün). --- Закрой(те) за собой дверь. --- Zakròy(te) za sabòy dver.

Sənə dedim üzünü qırx ! --- С брей бороду, я тебе сказал ! --- Z brey bòrodu, ya tibè skazàl !

Nahər vaxtidır, əmma yemək istəmirəm. --- Время обеда, а кушать не хочу. --- Vrèmya abèda, a kùşit ni xəçu.

Kənər adamlarə qapını açmayın. --- Посторонним дверь не открывайте. --- Pastarònnim dver ni atkrıvayte.

Gətmə, çaydanı qoyaq dəmləyək təzə çay içək. --- Не уходи, чайник поставим, заварим, свежий чай попьём. --- Ni uxadı. çaynik pastavım, zavàrim, svèjıy çay raryòm.

Ütüyə dəymə, yanarsan ! --- Не трóгай утюг, обожжётся ! --- Ni tròqıy utyuq, abajıyoşya.

Xahiş edirəm şalvarımı ütülə. --- Пожалуйста, поглядь мне брюки. --- Pajàlista, paqlàd mne bryùki.

Televizorun səsinı al(əlin). --- Убавь(те) звук телевизора. --- Ubàv(te) zvuk televizora.

Bu haqdə söz olə bilməz. --- Об этом не может быть и речи. --- Ab ètam ni mòjit bit i rəçi.

Gəlin, söhbətimizi sabahə saxlayaq. İndi artıq gəcdir. --- Давайте отложим наш разговор до завтра. Сейчас уже поздно. --- Davayte atlojim naş razqavòr da zàvtra. Siçàs uje pòzna.

Özünüzlə pləş götürün, yəqin ki, (deyəsen) yağış yağacaq. --- Захватите плащ, наверное, будет дождь. --- Zaxvatite pləş, navèrnae, budit dojd.

Qorxuram ki, bir şey çıxmasın (alınmasın). --- Боюсь, у меня ничего не получится. --- Bayuüs, u minya niçevò ni paluçitsa.

Müraciət fərmaları. --- Формы обращения. Fərmı abraşèniya

Əziz dostlăr ! --- Дорогие друзья ! --- Daraqıye druzya !

Əziz dostum ! --- Дорогой друг ! --- Daraqòy druq !

Əziz qonaqlăr ! --- Дорогие гости ! --- Daraqıye qòsti !

Yoldaş ! Yoldaşlar ! --- Товарищ! Товарищи ! --- Tavərişş ! Tavərişşi !

Vətəndaş ! --- Гражданин! (-ка) --- Qrajdanın(-ka)

Vətəndaşlar !	---	Граждане !	---	Qrəjdane !
Cavàn qız ! Cavàn oğlàn !	---	Девушка ! Молодой человек !	---	Dəvuşka ! Maladòy çelavək !
Ay oğlàn ! Ay qız !	---	Мальчик ! Девочка !	---	Màlçik ! Dəvoçka !
Siz onù buraxà bilməzsınız?	---	Вы не сможете его (её) пропустить?	---	Vı ni smòjite yivò (yiyò) prapustit?
Babà ! Nənə ! Zəhmət olmasa...	---	Дедушка ! Бабушка ! Будьте добры...(если вам не трудно).	---	Dəduşka ! Bəbuşka ! Bùdte dabri... (yəsli vam ni trüdna).
Bağışlayın, bilmək istərdim...	---	Извините, я хотел (-а) бы узнать...	---	İzvinite, ya xatəl (-a) bı uznat.
İcazə verin, sizə...təqdim edim.	---	Разрешите представить вам.	---	Razrişite pridstavit vam.
İcazə verin, mən deyim.	---	Разрешите мне сказать	---	Razrişite mne skazat.
Siz mənə beş dollər borclusunuz.	---	Вы должны мне пять долларов.	---	Vı daljni mne pyət dollarov.
Bağışlayın. Bir dəqiqə !	---	Простите (извините). Одну минутку.	---	Prastite (izvinite). Adnù minütku.
Qarıxdığımı görə üzr istəyirəm.	---	Извините за то, что вмешиваюсь	---	İzvinite za to, şto vmèşiviyuüs.
Mən sizlə danışmaq istərdim.	---	Я хотел бы с Вами поговорить.	---	Ya xatəl bı c Vəmi paqavarit.
Mənə bir dəqiqə vaxt ayırmazsınız?---	---	Не уделите мне минутку?	---	Ni udiłite mne minütku?
Siz indi çox məşğulsunuz?	---	Вы сейчас очень заняты?	---	Vı siçàs oçin zànitı?
Siz bu haqdə nə deyə bilərsiniz?	---	Что вы можете сказать об этом?	---	Şto vı möjite skazat ab etam?
Quləq asın ! (eşidin !).	---	Послушайте ! (слушайте !).	---	Pasluşiyte ! (sluşiyte !)
Sizə bir söz demək olar?	---	Можно сказать Вам одно слово?	---	Mojna skazat Vam adnò slòva?
Lütfən deyın, saat neçədir?	---	Скажите, пожалуйста, который час?	---	Skažite, pajalusta, katorıy ças?
Mən yalnız sizə demək istəyirdim ki...	---	Я лишь хотел сказать Вам, что...---	---	Ya liş xatəl skazat Vam, şto...
Mən sizdən soruşa bilərəm?	---	Могу я у Вас спросить?	---	Maqu ya u Vas sprasit?
Yoldaş bələdçi ! Bu dayanacaq necə adlanır?	---	Товарищ проводник ! Как называется эта остановка?	---	Tavariş pravadnik! Kak nazivaitsa eta astanovka?
Yoldaş Əliyeva ! Sizi telefonə çağırırlar.	---	Товарищ Алиева ! Вас просят к телефону.	---	Tavariş Aliyeva! Vas pròsyat k telefonu.
Profəssor, sizin mühazirəniz nə vaxt olacaqdır?	---	Профессор, когда состоится ваша лекция?	---	Profəssır, kaqdə sastaitsa vəşa lèktsiya?
Yoldaşlar ! Dirəktorun qəbulu on dəqiqədən sonra başlayacaq.	---	Товарищи! Директор начнет прием через десять минут.	---	Tavariş! Dirəktor naşnyot priyom çerèz dəsitt minüt.

Vətəndaş ! Bۇrada keçid yoxdur.. ---	Гражданин (гражданка) здесь перехода нет. ---	Qrajdani(гражданка), zdes perexoda net.
Gerı qayıdın. ---	Вернитесь обратно ---	Vernitis abratna.
Mən getməliyəm. ---	Я должень(должна) идти. ---	Ya doljin(daljna) idti.
Vətəndaş, xahiş edirəm, mənə bilət alın. ---	Гражданин (гражданка), возьмите мне, пожалуйста билет. ---	Qrajdani(гражданка), vazmite mne, pajalusta bilət.
İcazə verin keçək. ---	Разрешите пройти. ---	Razrişite prayti.
Vəqif, bu gün boşsanmı? ---	Вəгиф, ты сегодня свободен? ---	Vəqif, tı sivodnya svabodin?
Bəli, bu gün boşam. ---	Да, я сегодня свободен. ---	Da, ya sivodnya svabodin.
Xahiş edirəm mənə bۇrada gözləyin.---	Пожалуйста, подождите, меня здесь.---	Pajalusta, padajdite,minya zdes.
Utənməyin (çəkinməyin). ---	Не стесняйтесь. ---	Ni stisnyaytis.
Mənə bel bağlaya bilərsiniz. ---	Можете рассчитывать на меня. ---	Mojite raşşitivit na minya.
Lazım bildiyiniz kimi edin. ---	Делайте, как считаете нужным. ---	Delyite, kak şşitaite nujnim.
Əgər etiraz etməirsinizsə... ---	Если Вы не возражаете... ---	Yesli vi ni vazrajajte...
İnkər etmək olmaz. ---	Нельзя отрицать. ---	Nelzya atritsat.
Belə deyil (elə deyil). ---	Не так. ---	Ni tak.
Bunu etmək olmaz. ---	Этого нельзя сделать. ---	Etava nelzya zdelit.
Sən incidin? ---	Ты обиделся (-ась)? ---	Tı abidilsya (-as)?
Tamamlə düz deyil. ---	Совсем не правильно. ---	Savsəm ni pravilna.
O xahişi rədd etdi. ---	Он отверг просьбу. ---	On atverq prözbu.
Siz bunu inkər edə (rədd edə) bilməzsiniz. ---	Вы не можете отрицать этого. ---	Vi ni mojite atritsat etava.
Mən bunu tamamilə rədd edirəm. ---	Я это полностью отрицаю. ---	Ya eta polnistyu atritsayu.
Günün altında dayanma (-yin). ---	Не стой (-те) на солнце. ---	Ni stoy (-te) na solntse.
Mən sənə (sizə) qadağan edirəm !---	Я запрещаю тебе (вам) ! ---	Ya zaprişşayu tibə (vam) !
Siz düz etmişiniz (etdiniz). ---	Вы правильно сделали. ---	Vi pravilna zdelali.
Sizin doğma diliniz hansidir? ---	Какой ваш родной язык? ---	Kakoy vaş radnòy yizik?
Bۇrada kimsəni görmədiniz? ---	Здесь никого не видели? ---	Zdes nikavò ni vidali?
Yox, heç kimì. ---	Нет никого. ---	Net nikavò.

Oturub danışa bilərimki?	---	Можно ли присядим и поговорим?	---	Mojna li prisyardim i paqavarim?
Səni (sizi) narahət edən nədir?	---	Что тебя (вас) беспокоит?	---	Şto tıbya (vas) bispakoit?
Əgər bürada siqarət çəksəm etiraz etməzsınız ki?	---	Не возражаете если я покурю здесь?	---	Ni vazrajaitə yəsli ya pakuryu zdes?
Taksi saxlayağ, yoxsa, avtobusla gedək?	---	Нам взять такси или поехать на автобусе?	---	Nam vzyət taksi ili payexit na avtobuse?
Siz hara getməlisiniz?	---	Вам куда ехать?	---	Vam kuda yexit?
Allaha şükür !	---	Слава богу !	---	Slava boqu !
Bu nədir belə?	---	Это что же такое?	---	Əta şto je takoe?
Sən kimsən belə.	---	Кто ты такой.	---	Kto tı takoy?
Sən haradan çıxdın belə?	---	Откуда ты явился?	---	Atkuda tı yavılsa?
Allah köməyini olsun !	---	Да поможет тебе Аллах !	---	Da pamojit tibə Allax !
Əgər istəyirsənsə....	---	Если хочешь....	---	Yəsli xociş...
Mən nə edə bilərəm? ...	---	Что я могу сделать? ...	---	Şto ya maqu zdelit?
Qəm eləmə (kədərilmə) !	---	Не печалься !	---	Ni piçalsya !
Mən sənin (sizin) kimi olə bilərəm? ---	---	Я смогу стать таким, как ты (vi)?	---	Ya smaqu stat takim, kak tı (vi)?
Siz deyəsən mənimlə razı dəyilsiniz? ---	---	Вы, кажется со мной не согласны?	---	Vi, kajitsa sa mnoy ni saqlasnı?
Bürada otura bilərəm?	---	Здесь можно сесть?	---	Zdes mojna sest?
Mənə acıqlanmayın.	---	Не сердитесь на меня.	---	Ni serditis na minya.
Heç nə deyə bilmərəm.	---	Ничего не могу сказать	---	Niçevə ni maqu skazət.
Qoy siz deyən kimi olsun.	---	Пусть будет по – вашему.	---	Pust budit pa vašımu.
Mən buna inanmıram.	---	Я не верю этому.	---	Ya ni vèryu etımu.
İnanə bilmirəm.	---	Не могу поверить.	---	Ni maqu pavèrit.
Demək çətinidir.	---	Трудно сказать.	---	Trudna skazət.
Bu məni artıq bezdirib.	---	Мне уже это надоело.	---	Mne əta uje nadayəla.
Bunun sənə dəxli yoxdur.	---	Это тебя не касается	---	Əta tıbya ni kasaitsa.
Bu sənin işin deyil.	---	Это не твоё дело.	---	Əta ni tvayə dəla.
Rədd ol !	---	Убирайся !	---	Ubiraysya !

Sən bunə peşmàn olàrsan !	---	Ты об ётом пожалеешь !	---	Tı ab ёtam pajalееş !
Pis dèyil, keçinirik.	---	Ничего, справляемся.	---	Niçevò, spravlyàimsya.
Necə keçdi?	---	Как всё прошлò?	---	Kak vsyo praşlò?
O necə (nə təhər) adəmdı?	---	Что он (она) за человек?	---	Şto on (ana) za çelavək?
Bu nəyə oxşayır?	---	На что ёто похоже?	---	Na şto ёta paxòje?
Sənə nə olub (dərdin nədir)?	---	Что с тобой?	---	Şto s tabòy?
Mən maraqlanıram.	---	Я интересуюсь.	---	Ya intirisuyuüs.
Başqə bir vaxt (-də).	---	Когда – нибудь в другой раз.	---	Kaqdə-nibud v druqòy raz.
Xahiş edirəm, pəncərəni örtün.	---	Закройте, пожалуйста, окно.	---	Zakroyte, pajalusta, aknò.
Yaxşı, çatdıraram.	---	Хорошо передам.	---	Xaraşò peredəm.
Əgər mənə zəng edən olsə,..	---	Если мне будут звонить,..	---	Yəsli mne budut zvonit,..
Yaxşı, bərdə siqarət çəkməram.	---	Хорошо больше не буду курить.	---	Xaraşò bòşe ne budu kurit.
Xahiş edirəm, bürada siqarət çəkməyəsiniz.	---	Прошу вас не курить здесь.	---	Praşu vas ni kurit zdes.
Zəhmət olmasa, işiği söndürün.	---	Будьте любезны, выключайте свет.	---	Budte lyubèzni, viklyuçayte svet.
İcazə verin, sizin kitabınıza baxım.	---	Позвольте мне посмотреть на вашу книгу.	---	Pazvòlte mne pasmatrèt na vašu knıqu.
Rəşid, mənə məsələni həll etməyə kömək et.	---	Рашид, помоги мне решить задачу.	---	Raşid, pamaqi mne reşit zadəçu.
Zəhmət olmasa, bir də izah edin.	---	Объясните, пожалуйста, ещё раз.	---	Abyesnite, pajalusta, yişşò raz.
Xahiş edirəm mənə kömək edin.	---	Помогите мне, пожалуйста.	---	Pamaqite mne, pajalusta.
Siz haqlısınız.	---	Вы правы.	---	Vı pravi.
Əli, məqalənizi mənə göstərin.	---	Али, покажите мне вашу статью.	---	Alı, pakajite mne vašu statyu.
Lövhenin qarşısına keçin və məsələni həll edin.	---	Идите к доске и решите задачу.	---	İdite k daskè i reşite zadəçu.
Bu gün siz növbətçisiniz?	---	Вы сегодня дежурный?	---	Vı sivòdnya dejurnıy?
Xanım qız ! Mən stənsiyaya necə gedə bilərəm?	---	Девушка, как мне пройти до станции?	---	Dəvuşka, kak mne proyti da stənsii?
Oğlan, sənın neçə yaşın var?	---	Мальчик, сколько тебе лет?	---	Malçik, skòlko tibè let?

Nənə, oturun. Bu yer boşdur.	---	Бабушка садитесь. Это место свободное.	---	Babuška saditis. Èta mèsta svabòdnaye.
Siz boşsunuz?	---	Вы свободны?	---	Vı svabòdnı?
Zəhmət olmasa, mənı bürada gözləyin.	---	Подождите меня здесь, пожалуйста.	---	Padajdite minyyà, zdes pajàlusta.
Bir dəqiqə mənı gözləyin	---	Подождите меня одну минуточку.	---	Padajdite minyyà adnù minùtiçku.
Bağışlayın, siz mənə kömək edə bilərdinizmi?	---	Извините, Вы не могли бы мне помочь?	---	İzvinite, Vı ni maqlı bı mne pamòç?
Lütfən, bir dəqiqə gözləyin.	---	Подождите минуту, пожалуйста.	---	Padajdite minùtu, pajàluysta.
Bu mənım təqsirimdir.	---	Это моя вина.	---	Èta mayà vinà.
Mən ehtiyatsız olmuşam.	---	Я был неосторожен.	---	Ya bı niastaròjn.
Mən sizı incitmək (üzmək) istəməirdim.	---	Я не хотел Вас обидеть.	---	Ya ni xatəl Vas abıdit.
Gələn dəfə çalışaram...	---	В следующий раз постараюсь.	---	V slèduyuşşiy raz pastarayuüs.
Gecikdiyimə görə bağışlayın.	---	Извините за опоздание.	---	İzvinite za apazdaniye
Bağışlayın ki, sizı gözləməyə məcbur etdim.	---	Извините, что заставил Вас ждать.	---	İzvinite, şto zastàvil Vas jdat.
Mən manə olmarım?	---	Я не помешаю?	---	Ya ni pameşayu?
Olarmı, sizı bir dəqiqəliyə narahət edim?	---	Можно Вас побеспокоить на секунду?	---	Mojna Vas rabespakòit na sekundu?
Yox, eybı yòxdur.	---	Нет, ничего.	---	Net, niçevò.
Eybı yòxdur, buyurun.	---	Ничего, пожалуйста.	---	Niçevò, pajàlusta.
Eybı yòxdur.	---	Ничего.	---	Niçevò.
Siz ərdəsiniz (evlirsiniz)?	---	Вы замужем (женаты)?	---	Vı zàmujkim (jenatı)?
Siz mənım haqqında nə bilmək istəyirsiniz?	---	Что вы хотите обо мне узнать?	---	Şto vı xatite abà mnè uznat?
Yox, mən evli deyiləm (ərdə deyiləm).	---	Нет, я не женат (незамужем).	---	Net, ya ni jenat (nizàmujim).
Mən ərdəyəm (evliyəm).	---	Я замужем (женат).	---	Ya zàmujim (jenat).
Mən boşanmışam.	---	Я разведён (разведена).	---	Ya razvidyòn (razvidenà).
Mənım ərım – müəllimdir.	---	Мой муж – учитель.	---	Moy muj – uçitil.
Keçmiş (köhnə) ər	---	Бывший муж.	---	Bivşiy muj.

Keçmiş həyat yoldaşı (köhnə arvad).	---	Бывшая жена.	---	Bivşaya jenə.
Sizin uşağınız (övladınız) var?	---	У Вас есть дети?	---	U Vas yest dèti?
Sizin bacınız, qardaşınız var?	---	У Вас есть сестры? Братья?	---	U Vas yest syòstri? Bràtya?
Onların neçə uşağı (övladı) var?	---	Сколько у них детей?	---	Skólka u nix detèy?
Mənim çox qohumum var.	---	У меня много родственников.	---	U minyà mnòqa ròdstvinnikiv.
Onlâr mənim yaxın (uzâq) qohumlarımdır. blizkiye (dàlniye) ròdstvenniki.	---	Они мой близкие (дальние) родственники.	---	Oni mayi
Hansı komandalər oynayır?	---	Какие команды играют?	---	Kakìe kamàndı iqràyut?
Hesàb neçədir?	---	Какой счёт?	---	Kakòy şşyot?
Siz hansı komandanı dəstəkləyirsiniz?	---	За какую команду вы болёете?	---	Za kakuyu kamàndu vı balèete?
Qolú kim vurdu?	---	Кто забил гол?	---	Kto zabil qol?
Kim uddú (uduzdu)?	---	Кто выиграл (проиграл)?	---	Kto viiqrl (praiqràl)?
Görüşmə. Vidalaşmə.	---	Привётствие. Прощание.	---	Privètsviye. Praşèniye.
Sabahınız xeyir !	---	Доброе утро !	---	Dòbraye útra !
Axşamınız xeyir !	---	Добрый вечер !	---	Dòbrıy vèçer !
Salàm !	---	Здравствуй !	---	Zdràstvuy !
Salàm !	---	Здравствуйте !	---	Zdràstvuyte ! (çox adàm olduqdà və ya hörmətlə)
İşlərin necədir? (İşin-gücün?)	---	Как дела?	---	Kak delà?
Lütfən bağışlayın.	---	Простите пожалуйста.	---	Prastite pajàlusta.
Narahət etdiyim üçün bağışlayın.	---	Извините за беспокойство.	---	İzvinite za bespakòystva.
Dəyməz.	---	Нè за что.	---	Nè za şto.
Necə gəldiniz?	---	Как доехали?	---	Kak dayèxali?
Səni (sizi) necə qarşıladılar?	---	Как тебя (Вас) встретили?	---	Kak tıbyà (Vas) vstrètili?
Xudahafız ! Sağ ol(òlun) !	---	До свидания !	---	Da svidàniya !
Gecəniz xeyrə qalsın !	---	Спокойной нòчи !	---	Spakòynıy nòçi !
Uğurlar olsun !	---	Счастливого пути !	---	Şestlivava puti !
Yeni görüşədək !	---	До нòвой встрèчи !	---	Da nòviy vstrèçi !
Əgər başımə bir iş gəlsə...	---	Если со мной что-нибудь случится...	---	Yəsli samnòy şto-nibud sluçitsa..

Həmıya saləm dəyin.	---	Передайте всем привёт !	---	Peredäyte vsem privèt !
Mən bir gün əvvəl getmək istəyirdim.---		Я хотёл бы уехать на день раньше.	---	Ya xətel bı uyèxit na den rànşe.
Sağlıqla qalın!	---	Счастливо оставайтесь !	---	Şestliva astavatsa !
İşlər necədir?	---	Как дела?	---	Kak dela?
O, sənin yanına nə vaxt gəlir?	---	Когда (он)она к вам приходит?	---	Kaqda on (ana) k vam prixodit?
Nə yenilik var?	---	Что нового?	---	Şto novava?
Nə xəbər var?	---	Какие известие есть?	---	Kakiye izvestie yest?
Güzaranınız necədir?	---	Как поживаете?	---	Kak pajivaitè?
Çox yaxşı.	---	Очень хорошо.	---	Öçin xarəşò.
Sağlām olun!	---	Будьте здоровы !	---	Büdte zdarovı !
Qəribə bir təsadüf !	---	Странное совпадение !	---	Strännæ savpadeniè !
Nə xoş görüşdür!	---	Какая приятная встреча !	---	Kakaya priyatnaya vstreça!
Nə xoş təsadüfdür	---	Какая приятная неожиданность	---	Kakaya priyatnaya neajidinnist !
Bu sənənsənmi?	---	Ты ли это?	---	Tı li eta?
Səni (sizi) burada görəcəyimi gözləməirdim. ---		Не думал(-а) тебя (вас) встретить здесь.	---	Ne dımal(-a) tıbyä (vas) vstretit zdes.
Kimin ağılna gələrdi ki, sizi burada görəcəyəmm !	---	Кто бы мог подумать, что встречу вас здесь !		
---		Kto bı moq padumit, şto vstreçu vas zdes !		
Sən bura haradan gəlib çıxdın?	---	Как ты здесь оказался (-ась)?	---	Kak tı zdes akazalsya(-as)?
Biz sənənlə (şizənlə) çoxdandır ki, görüşürük. ---		Давно мы с тобой (с вами) не встречаемся.	---	Davnò mı s tabòy (s vami) ni vstriçaimsyä.
Neçə vaxtdır ki, səni (sizi) görmürəm. ---		(Как) давно я не видел (-а) тебя (вас).	---	(Kak) davnò ya ni vıdel(-a) tıbyä (vas).
Sizi görəcəyimi gözləməirdim (bilməzdim).---		Не ожидал встретить вас.	---	Ni ajidäl vstretit vas.
Budur mən də gəldim.	---	Вот и я пришёл (-шла).	---	Vot i ya prişòl (-şlà).
Mən gecikməmişəm ki?	---	Я не опоздал (-а)?	---	Ya ne apazdäl (-à)?
Gecikdiyimə görə bağışlayın.	---	Извините за опоздание.	---	İzvinite za apazdaniye
Mən vaxtında mı gəlmişəm?	---	Я вовремя пришёл (-шла)?	---	Ya vovremya prişòl (-şlà)?
Siz çoxdandı mı gözləyirsiniz?	---	Вы давно ждёте?	---	Vı davnò jdyòte?

Siz vaxtında gəlmisiniz.	---	Вы пришли вовремя.	---	Vı prişli vovremya.
İcazə verin, vidalaşın.	---	Разрешите попрощаться.	---	Razrişite papraşatsa.
Mən sizlə vidalaşırım.	---	Я с вами прощаюсь.	---	Ya s vami praşşayuuş.
Biz sizlə vidalaşırıq.	---	Мы с вами прощаемся.	---	Mı s vami praşaimsyə.
Biz hələ görüşəcəyik.	---	Мы ещё увидимся.	---	Mı yişşyo uvidimsya.
Mən hələ sənə (sizinlə) görüşəcəyəm. s tabòy (s vami).	---	Я ещё увижусь с тобой (с вами).	---	Ya yeşşyo uvijuüş
Bizi unutmayın !	---	Не забывайте нас !	---	Ni zabıvayte nas !
Gəlin.	---	Приходите.	---	Prixadite.
Zəng edin!	---	Звоните !	---	Zvanite !
Siz də gəlin.	---	И вы тоже заходите (приходите).	---	İ vı tõe zahadite (prixadite).
Siz də zəng edin.	---	И вы звоните.	---	İ vı zvanite.
Yaxşı yol ! Uğurlu yol !	---	Счастливого пути !	---	Şşaslıvovo puti !
Sizə də müvəffəqiyyətə arzulayıram.	---	И вам успехов желаю.	---	İ vam uspèxov jelayu.
Artıq gəcdir.	---	Уже поздно.	---	Uje pözna.
Getmək lazımdır.	---	Нáдо идти.	---	Náda idti.
Ayrılməq vaxtı çatmışdır.	---	. Настало время расставаться.	---	Nastála vrèmya rasstavatsa.
Getmək vaxtıdır (miniklə).	---	Порá ехать.	---	Pará yèxit.
Ayrılməq vaxtıdır.	---	Нам порá расстаться.	---	Nam pará rasstatsa.
Mən sənə (sizdə) ötrü darıxacağam.	---	Я буду скучать по тебе (вас).	---	Ya budu skuçat pa tebè (vas).
Nə vaxt gedirsən (-sizin)? (miniklə)---	---	Кòгда ты (вы) уезжаешь (-ете)?	---	Kaqdà tı (vı) uezjajş(-ite)?
Dahə mən gedim (getdim).	---	Ну, я пойдù (пошёл, пошла).	---	Nu, ya paydù (paşòl, paşlà).
Mən getməliyəm.	---	Я дòлжен (-на) идти.	---	Ya dòljen (-nà) idti.
Sizlə söhbət etmək çox xoş idi. paqavarit.	---	Мне было приятно с вами поговорить---	---	Mne bilo priyatna s vami
Görüşü müzdən çox razı qaldım.	---	Я доволен (-льна) нашей встречей.	---	Ya davòlen (-lna) nəşey vstrèçi.
Vaxtımızı çox yaxşı keçirdik.	---	Мы очень хорошо провели время.	---	Mı oçin xaraşò praveli vrèmya.
Vaxtınızı aldığım üçün mənə bağışlayın. atnyal (-à) u vas vrèmya.	---	Простите, что, я отнял (-а) у вас время.	---	Prastite, şto, ya

Axşamınız xeyir ! Nəcə gəlib çatmışınız? ---	Добрый вѣчер ! Как доѣхали? ---	Dòbriy vèçer! Kak dayèxili?
Axşamınız xeyir ! Sağ olun, yaxşı.---	Добрый вѣчер ! Спасибо,хорошо ---	Dòbriy vèçer ! Spasiba, xaraşò.
Özünü necə hiss edirsiniz? ---	Как вы себя чувствуете? ---	Kak vı sibya çüstvuyite?
Təşəkkür edirəm! Çox gözəl. ---	Благодарю вас. Прекрасно. ---	Blaqadaryu vas. Prekràsna.
Ailəniz necədir? ---	Как поживает ваша семья? ---	Kak poživait vəşa simya?
Sağ olun, hər şey yaxşıdır. ---	Спасибо, всё в порядке. ---	Spasiba,vsyo v paryadke.
Sizə saləm göndərilər. ---	Передают вам привёт. ---	Peredayut vam privet.
Sağ ol (öln). ---	Спасибо. ---	Spasiba.
Sizə yaxşı yol. ---	Счастливого вам пути. ---	Şşastlivavo vam puti.
Sağlıqla qalın. ---	Счастливого оставайтесь. ---	Şşastlivovo astavatsa.
Yeni görüşədek. Xüdəhəfiz. ---	До нòвой встрєчи. До свидания. ---	Da nòvoy vstrèçi. Da svidaniya.
Saləm ! İşlər necədir? ---	Привёт! Как дела? ---	Privet! Kak dela?
Təşəkkür edirəm,yaxşıdır. ---	Благодарю вас,хорошо. ---	Blaqadaryu vas,xaraşò.
Məndən sizə saləm yetirməyi xahiş ediblər. ---	Меня просили передать вам привёт. ---	Minya prasili peredat vam privet.
Saləm, özünü necə hiss edirsən? Sağlırsanmı? ---	Здравствуй, Как самочувствие? Поправляешься? ---	Zdràstvuy, Kak samaçüstvie? Ppravlyaişsa?
Belə də, pis deyiləm. ---	Да вроде ничего. ---	Da vròde niçevò.
Yavaş-yavaş gəzirəm. ---	Хожу понемногу. ---	Xaju panimnoqu.
Saləm Nəra ! ---	Здравствуете, Nəra ! ---	Zdràstvuyte, Nəra !
Saləm Rəmiz ! Təzə nə var? Necə yaşayırsan? ---	Привёт Rəmiz ! Что нòвого? Как живёшь? ---	Privet Rəmiz ! Şto nòvova? Kak jivyòş?
Yaxşı, sağol. ---	Хорошо, спасибо. ---	Xaraşò, spasiba.
Saləm, Rauf ! İşləriniz necədir?---	Здравствуете, Рауф ! Как дела у вас?---	Zdràstvuyte, Rauf ! Kak dela u vas?
Hər şey əvvəlki kimidir. Bəs siz necəsiniz? ---	Всё как прèжде. А как вы? ---	Vsyo kak prèjde. A kak vı?
Məndə hər şey yaxşıdır. ---	У меня всё хорошо. ---	U minya vsyo xaraşò.
Axşamın (-iz) xeyir. ---	Добрый вѣчер. ---	Dòbriy vèçer.
Səni görməyimə necə də şadam !---	Как я рад (-а) тебя видеть ! ---	Kak ya rad (-a) tıbya vidit !
Harada idin? ---	Где ты был (-а)? ---	Qde tı bil (-a)?

Neçə ildir səni görmürəm.	---	Столько лет тебя не видел (-а).	---	Skólka let tıbyà ni vıdel (-a).
Mən də şadam ki, səninlə rastlaşdım.---Я тоже рад (-а), что встретил (-а) тебя.	---	Ya tòje rad (-a), što vstretil (-a) tıbyà.	---	
Mən Bakıda yox idim.	---	Меня не было в Баку.	---	Minyà nè bılà v Bakù.
Nə xoş təsadüf ! Sən həra, bura həra? neajdannıst? Kak tı zdes akazalsya?	---	Какая неожиданность! Как ты здесь оказался?	---	Kakàya neajdannost? Kak tı zdes akazalsya?
Bu sənənmı? Gör neçə vaxtdır ki, görüşmürdük. Skólka let, skólka zim?	---	Ты ли это? Сколько лет, сколько зим?	---	Tı lı èta? Skólka let, skólka zim?
Axır ki, səni gördüm.	---	Наконец-то я тебя повидал (-а).	---	Nakonèts-to ya tıbyà pavidal (-a).
Harada itib batmisan?	---	Где ты пропадёшь?	---	Qde tı prapadayış?
Neçə vaxtdır ki, görüşmürük!	---	Давно мы не виделись!	---	Davnò mı ni vıdilis!
Ezamiyyətdə idim.	---	Я был (-а) в командировке.	---	Ya bı (-à) v kamandiròvke.
Mən gecikməmişəm ki?	---	Я не опаздал (-а)?	---	Ya ni apazdal (-a)?
Biz sizi gözləyirik.	---	Мы ждём вас.	---	Mı jdyom vas.
Axşamınız xeyir !	---	Добрый вечер !	---	Dòbrıy vèçer !,
Siz çoxdan gözləyirsiniz?	---	Вы давно ждёте?	---	Vı davnò jdyòte?
Xudahafiz.	---	До свидания.	---	Da svidaniya.
Görüşənə qədər.	---	До встречи .	---	Da vstreçi.
Əlvidə !	---	Прощайте !	---	Praşşayte !
Gəlin,vidalaşaq.	---	Давайте попрощаемся.	---	Davayte ppraşşaimsyà.
Uğur olsun !.	---	Всего вам хорошего !	---	Vsevò vam xaròşeva !
Hələlik.	---	Пока.	---	Pakà.
Unutmayın bizi, gəlin	---	Не забывайте нас, заходите.	---	Nı zabıvayte nas, zahadite.
Sağ olun, siz də unutmayın.	---	Спасибо, и вы тоже не забывайте.	---	Spasiba, i vı tòje ni zabıvayte.
Yaxşı yol. Uğur olsun !	---	Всего вам доброго	---	Vsevò vam dòbrava.
Hər şey üçün çox sağ olun.	---	Спасибо вам за всё.	---	Spasiba vam za vsyo.
Sağ olun, Səbinə	---	Всего хорошего, Сабина.	---	Vsevò xaròşeva, Sabına.
Yayda gəlin. Bizı unutmayın .	---	Приезжайте летом. Не забывайте нас.	---	Priizjayte létam. Nı zabıvayte nas.
Bazar günü görüşənədək.	---	До встречи воскресенья.	---	Da vstreçi vaskresènye.
Zəng et..	---	Позвони	---	Pazvani.

Hələlik, sən də zəng et..	---	Покә, и ты звони.	---	Ракә, i ti zvonì.
Biz vaxtımızı xoş keçirdik.	---	Мы приятно провели время.	---	Mı priyàtna pravelì vrèmya.
Görüşümüzdən mən də razı qaldım.	---	Я тоже довольна нашей встречей.	---	Ya tøjə davòlna nəşey vstrèçi.
Gələn bazar gününədək.	---	До следующего воскресенья	---	Da slèduyuşeva vaskresènya.
Gözəl axşam üçün sizə minnətdaram. za prekràsny vèçer.	---	Благодарю вас за прекрасный вечер.	---	Blaqadaryu vas
Konsert çox yaxşı idi.	---	Концерт был прекрасный.	---	Konsert bil prikràsny.
Gəlin foyedə görüşək.	---	Давайте встретимся в фойе.	---	Davàyte vstrètimsya v fayè.
Tanış olmağımə məmnun oldum.	---	Приятно познакомиться.	---	Priyàtna paznakòmitsa.
Sizi yenidən görməyimə şadam.	---	Рад Вас снова видеть.	---	Rad Vas snòva vèdit.
Mən evliyəm (ərdəyəm).	---	Я женат (замужем).	---	Ya jinət (zàmujim).
Mən subayam (ərdə dəyiləm).	---	Я холост (не замужем).	---	Ya xòlist (nizàmujim).
İşləriniz necədir?	---	Как Ваши дела?	---	Kak Vəşi delà?
Nə müvəffəqiyyətlərin var?	---	Какие успехи?	---	Kakie uspèxi?
Hansı yeniliklər var?	---	Какие новости?	---	Kakie nòvisti?
Çoxdandır sizi görmürəm.	---	Давненько вас не видел.	---	Davninka vas nividil.
Adınızı öyrənmək olar?	---	Можно узнать, как Вас зовут?	---	Mojna uznat, kak Vas zavut?
Budur, mənim vizit kartockam.	---	Вот моя визитная карточка.	---	Vot mayà vizitnaya kàrtıçka.
İcazə vərin sizi ərimə (arvadımə) təqdim edim. --- Pazvòlte pridstàvit Vas maemu mùju (mayèy jenè).	---	Позвольте представить Вас моему мужу (моей жене)	---	
Ananızə, məndən ən xoş arzularımı yetirin. --- Peredàyte nailuçşie pajelàniya at minyà Vəşey mäteri.	---	Передавайте наилучшие пожелания от меня Вашей матери.	---	
Nikalayə saləm yetir.	---	Передавай привёт Николаю.	---	Peredavay privèt Nikalayu.
Sağ ol, məmuniyyətlə.	---	Спасибо, с удовольствием.	---	Spasiba, s udavòlstviem.
Məminiyyətlə.	---	С удовольствием.	---	S udavòlstviyem.
Sağlıqla qal.	---	До свидания.	---	Da svidàniya.
Görüşənədək.	---	До встречи.	---	Da vstrèçi.
Tezliklə görüşənədək.	---	До скорой встречи.	---	Da skòroy vstrèçi.

Səbirsizliklə növbəti görüşümüzü gözləyirəm. --- С нетерпением жду нашей следующей встречи.
 --- S niterpəniem jdu nəşey sləduyuşşiy vstrèçi.

Gözləyəcəyəm ! --- Буду ждать ! --- Bùdu jdat !

Zəng edəcəyəm. --- Буду звонить. --- Bùdu zvanit.

Dəvət. --- Приглашение. Piriqlaşəniye.

İçəri kəçin. --- Войдите. --- Vayдите.

Əyləşin. --- Садитесь. --- Saditis.

Bu gün axşam sən boşsan? --- Сегодня вечером ты свободен (свободна)? --- Sevòdnya vèçeram tı svabòdin (svabòdna)?

Siz boşsunuz (bekərsiniz)? --- Вы свободны? --- Vı svabòdnı?

Nahardən sənra gələ bilərsiniz? --- После обеда можете придти ? --- Pòsle abèda mójite. pridti?

Siz rəqs edirsiniz? --- Вы танцуете? --- Vı tantsuite?

Bağışlayın mən rəqs etməm. --- Извините, я не танцую. --- İzvinite, ya ni tantsuyu.

Lütfən soyunun. --- Разденьтесь пожалуйста. --- Razdivaytis pajalusta.

Xahiş edirəm , büraya yaxınləşin. --- Подойдите, пожалуйста, сюда. --- Padayдите, pajalusta, syudə.

Mənim yanıma --- Ко мне --- Ka mne.

Bizə --- К нам --- K nam.

Kinoya gedək --- Пойдёмте в кино --- Paydyömte v kinò.

İcazə vərin, sizi kinoya (teàtra, muzeyə, ekskürsiysya) dəvət edim. --- Разрешите пригласить вас в кино (в театр, в музей, на экскурсию). --- Razrişite priqlasit vas v kinò, (v tiàtr, v muzeyə, na ekskürsiyu).

İcazə vərin, sizi rəqsə(restoranə) dəvət edim. --- Разрешите пригласить вас на танец (в ресторан). --- Razrişite priqlasit vas na tənits (v restarən).

Axşamı bizimlə keçirmək istəmirsinizmi? --- Не хотите ли вы провести вечер с нами? --- Ni xatite li vi pravesti vèçer s nāmi?

Gedək maşında (velosipeddə, qayıqdə, kàterdə) gəzək. --- Пойдёмте кататься на машине(на велосипеде, на лодке, на катере) --- Paydyömte katatsa na maşine(na velasipède, na lòdke, na kàtere).

Bizimlə bir pàrtiya şàhmat (damə, nərd) oynamaq istəmirsiniz? --- Не хотите ли сыграть с нами партию в шахматы? (в шашки? в нарды?) --- Ne xatite li sıqrət s nāmi pàrtiyu v şàhmatı (v şaşkı, v nàrdı?)

Mən səni (sizi) dəvət edirəm. --- Я приглашаю тебя (вас). --- Ya priqlaşayu tıbyə (vas).

Mən istəyirəm səni (sizi) rəqsə dəvət edəm. --- Мне хочется пригласить тебя (вас) на танец. --- Mne xòçitsa priqlasît tıbyà (vas) na tånets.

Səni (sizi) rəqsə dəvət edə bilərəmmi? --- Можно ли пригласить тебя (вас) на танец? --- Mòjno li priqlasît tıbyà (vas) na tånets?

Mən istərdim sizi(səni) rəqsə dəvət edim. --- Я хотèл(-а) бы вас (тебя) пригласить на танец. --- Ya хотèл(-а) bı vas (tıbyà) priqlasît na tånets.

Səni (sizi) dəvət etmək olarmı (olmazmı)? --- Можно ли (нельзя ли) пригласить вас (тебя)? --- Mòjno li (nelzyà li) priqlasît vas (tıbyà)?

Mən istərdim ki, biz kinoyà gedək. --- Мне хотèлось бы с вами сходить в кино --- Mne хотèlas bı s vàmı sxadît v kinò

Gəlın gedək. --- Давай(-те) сходим (пойдём). --- Davay(te) sxòdim(paydyòm).

İstəmirsənmi? --- Не хочешь ли ты? --- Ne xòçış li tı?

Sən (siz) mənimlə gedə bilərsənmi (-sınızmi)? --- Ты (вы) можешь(-ете) пойти со мной? --- Tı(vı) mòiş(-ite) paytı sa mnòy?

Gəl (in) oturaq. --- Давай(-те) посидим. --- Davay(te) posidim.

Mən hāmını (-zı) dəvət edirəm. --- Я приглашаю всех. --- Ya priqlaşayu vsex.

Hāmını bir nəfər kimi. --- Всех до единого. --- Vsex da yedinava.

Mənimlə razısınızmi? --- Вы согласны со мной? --- Vı saqlasrı sa mnòy?

Mənimlə getməyə razılaşırsınızmi? --- Вы согласитесь пойти со мной? --- Vı saqlasıtis paytı sa mnòy?

Razı olmanız ki ? --- Не согласитесь ли вы ? --- Ne saqlasıtis li vı ?

Yaxşı olar ki, muzeyə gedək. --- Хорошо бы сходить в музей --- Xaraşò bı sxadît v muzèy.

Pis olmazdı... --- Неплохо было бы... --- Niplòxa bila bı...

Kinoyà gedək? --- Сходим в кино? --- Sxòdim v kinò?

Birgə nahar edək? --- Пообедаем вместе? --- Paabèdayem vmèste?

Gəzək? --- Погуляем? --- Paqulyàim?

Sabah bizə qonaq gəlin. --- Приходите завтра к нам в гости. --- Pıxadıte zàvtra k nam v qòsti.

Sizin dəvətinizi məmnuniyyətlə qəbul edirəm. --- Я с удовольствием принимаю ваше приглашение.
--- Ya s udavòlstviem prinimayu Vàşe priqlaşènie.

Bizə yənə (tez-tez) gəlin. --- Заходите к нам ещё (почаще). --- Zahadıte k nam yışşyò (paçàşşe).

İcazə vèrin, ünvanınızı və telefonunuzu yazım. --- Разрешите записать ваш адрес и телефон.
--- Razrışte zapisat vaş àdres i telefòn.

İcazə vèrin, sizi yolà salim.	---	Разрешите проводить вас.	---	Razrişite pravadiť vas.
Siz çox diqqətliiniz.	---	Вы очень любезны (внимательны).	---	Vı oçin lyubèzni (vnimatelnı).
Mən sizi şənbə günü tamaşaya baxmağa dəvət etmək istəyirəm. субботу на просмотр спектакля.	---	Я хочу пригласить вас в субботу на просмотр спектакля.	---	Ya xoçu priqlasit vas v subbotu na prasmotr spiktaklya.
Məmnuniyyətlə. Sağ olun.	---	С удовольствием. Спасибо.	---	S udavolistviyem. Spasiba.
Mən sizi bağa dəvət etmək istəyirəm. vas na daçu.	---	Мне хочется пригласить вас на дачу.	---	Mne xoçitsa priqlasit vas na daçu.
Təşəkkür edirəm.	---	Благодарю вас.	---	Blaqadaryu vas.
Mən mütləq gələm.	---	Я обязательно приду (приеду-миниклә)	---	Ya obezatilna pridu (priyedu-miniklə)
Mən sizi bazər günü bizə dəvət edə bilərəmmi? priqlasit vas k sibə v vaskrisenye?	---	Я могу пригласить вас к себе в воскресенье? Ya maqu priqlasit vas k sibə v vaskrisenye?	---	Ya mogu priqlasit vas k sebə v voskresenye? ---Ya maqu priqlasit vas k sibə v vaskrisenye?
Bəli, bazər günü mən boşam.	---	Да, в воскресенье я свободен.	---	Da, v vaskrisenye ya svabodin.
Bazər günü muzeyə gedək.	---	Пойдём в воскресенье в музей.	---	Paydyom v vaskrisenye v muzey.
Orada maraqli sərgi var.	---	Там интересная выставка.	---	Tam interesnaya vistavka.
Yox, yaxşısı budur, bazər günü stadionə gedək. --- Net, paydyom lüçşe v vaskrisenye na stadiön.	---	Нет, пойдём лучше в воскресенье на стадион.	---	Net, paydyom lüçşe v vaskrisenye na stadiön.
Orada yüngül atletika üzrə yarışlar keçiriləcəkdir. --- Tam budut praxadit sarevnavaniya ra lyoqkoу atletike.	---	Там будут проходить соревнования по лёгкой атлетике.	---	Tam budut praxadit sarevnavaniya ra lyoqkoу atletike.
Amma, yaxşısı budur, gəlin teatra gedək.	---	А лучше давайте сходим в театр.	---	A lüçşe davayte sxodim v tiatr.
Saat 5(beş)-də kinoya gedəkmiz?	---	Пойдём в 5 часов в кино?	---	Paydyom v pyet çsöv v kinò?
Bir qədər gec olarmı?	---	А можно попозже?	---	A möjna rapözje?
Saat 5(beş)-də mən məşğulam.	---	В 5(пять) часов я буду занят(-а).	---	V pyet çsöv ya budu zànit(-a).
Onda saat 7(yeddi)-də.	---	Ну, тогда в 7 часов.	---	Nu, taqdà v 7 çsöv.
Danışdıq (sözleşdik).	---	Договорились.	---	Daqavarilis.
Gedəyin gəzməyə.	---	Пойдёмте погуляем	---	Paydyomte paqulyaem.
Məmnuniyyətlə.	---	С удовольствием.	---	S udavolistviem.
Gəlin meşəyə gedək !	---	Давайте сходим в лес !	---	Davayte sxodim v les !
Bilirsən, mən, yəqin ki, gətməyəcəyəm. ni payedu (miniklə).	---	Ты знаешь, я наверное, не поеду.	---	Ti znayış, ya navermaye, ni payedu (miniklə).
Mənim təcili işim var.	---	У меня срочная работа.	---	U minya sröçnaya rabòta.

Siz bu axşamı bizimlə keçirə bilməzdinizmi? --- Vı ni maqlı bı pravestı ètat vèçer s nàmi?	---	Вы не могли бы провести этот вèчер с нàми?	---
Məmnuniyyətlə.	---	С удовòльствием.	---
Ondà gedək qayıqdà üzək. na lòdke.	---	Тогда пойдёмте катàться на лòдке.	---
Bəs səbah axşam siz nə edirsiniz?---	---	А что вы дèлаете зàвтра вèчером?	---
Hələ bilmirəm. Necə bəyəm?	---	Пока не зная. А что?	---
İcazə vèrin, sizi restoranə dəvət edim.	---	Разрешите пригласить вас в ресторàн.	---
Yox, yaxşısı budur ki, səbah axşam siz bizə qonəq gəlin.	---	Нет, лучше зàвтра вèчером вы приходите к нам в гòсти.	---
Sizin dəvətinizi məmnuniyyətlə qəbul edirəm.	---	С удовòльствием принимаю вàше приглàшение.	---
Sizi ötürümmü?	---	Проводить вас?	---
Sağ olun, lazim deyil.	---	Спасибо, не нàдо.	---
Siz səbah boşsunuz (bekərsiniz)?	---	Вы зàвтра свободны?	---
Mənimlə getmək istəyirsiniz?	---	Хотите пойти со мной?	---
İcazə vèrin sizə bələdçi olum.	---	Позвольте мне быть вам проводникòм.	---
Mənimlə alış-verişə gedərsinizmi?	---	Пойдѐте со мной за покупками?	---
Gedək çimməyə.	---	Пойдѐмте купàться.	---
Yemək üçün bir şey istəmirsiniz?	---	Не хотите чегò-нибудь поèсть?	---
Pis səslənmir.	---	Звучит неплохò.	---
İcazə vèrin, sizə içməyə bir şey təklif edim.	---	Позвольте предложить вам что-нибудь выпить.	---
Bir şey içmək istəyirsiniz?	---	Хотите чегò-нибудь выпить?	---
Sizin sağlığınıza !	---	Вàше здорòвье !	---
Yənə istəyirsiniz?	---	Ещё хотите?	---
Qəhvə içmək vaxtı deyilmi?	---	Не порà ли попить кофèйку?	---

Lütfən, bir fincàn da kòfè vèrin.	---	Ещё чашечку кòфе, пожа́луйста.	---	Yişşyò çàşıçku kòfe, pajàlusta.
Özünüzü evinizdəki kimi hiss èdin.	---	Чувствуйте себя как дома.	---	Çüstvuyte sibya kak dòma.
Gəlin pulunü yarıbayarı (bölüşək) verək.	---	Давайте платить пополам.	---	Davayte platit papalam.
O hesabı ödəyəcək.	---	Он будет платит счёт.	---	On budit platit şşyot.

Arzù, Желание, Jelàniye. --- Xahış, Прòсьба, Pròzba.

Siz nə istəyirsiniz (arzulayırsınız)?	---	Что вы желаете?	---	Şto vı jelàite?
Lütfən məndən salàm söyləyin (çatdırın).	---	Прошу́ передать привёт от меня.	---	Praşu peredat privet at minya.
Mən yatmaq (yemək) istəyirəm.	---	Я хочу́ поспать (поесть).	---	Ya haçu paspat(payest).
Mən şəhərlə tanış olmaq istəyirəm.	---	Я хочу́ ознако́миться го́родом.	---	Ya haçu aznakomitsa qorodim.
Mən sirkə (muzeyə) getmək istəyirəm.	---	Я хочу́ пойти́ в цирк (в музей).	---	Ya haçu payti v sirk (v muzey).
Mən istərdim ki, yadigar üçün bir şey alım.	---	Я хотёл бы купить что-нибудь на па́мять.	---	Ya xatel bi kupit şto-nibud na pamit.
İstəyirəm bir də burada olum.	---	Хочу́ ещё́ раз побыва́ть здесь.	---	Hoçu yişşyò raz pabivat zdes.
İstəyirəm operaya (konsertə) qulaq asım.	---	Хочу́ послу́шать о́перу (конце́рт).	---	Haçu pasluşit operu (kantsert).
İstəyirəm filmə (baletə) baxım.	---	Хочу́ посмотре́ть фильм (балёт).	---	Haçu pasmatret film (balet).
Otağa girməyə icazə verirsiniz?	---	Разрешите войти́?	---	Razrişite vayti?
İcazə verirsiniz, siqarət çəkim?	---	Разрешите закурить?	---	Razrişite zakurit?
İcazə verirsiniz zəng edim?	---	Разрешите позвонить?	---	Razrişite pazvanit?
İcazə verirsiniz keçim?	---	Разрешите пройти́?	---	Razrişite prayti?
İcazə verirsiniz deyim?	---	Разрешите сказа́ть?	---	Razrişite skazat?
İcazə verirsiniz baxım?	---	Разрешите посмотре́ть?	---	Razrişite pasmatret?
Xahış edirəm göstərin	---	Покажите пожа́луйста	---	Pakajite pajalusta.
Qapını örtün (açın)	---	Закро́йте (откро́йте) дверь	---	Zakroyte (atkroyte) dver.
Dayanın, durun.	---	Останови́тесь.	---	Astnavitis.
Yaddan çıxarmayın.	---	Не забу́дьте	---	Ni zabudte.
Yazın.	---	Напиши́те.	---	Napişite.
Başə sàlin (anladın).	---	Обьясни́те	---	Abyesnite.

Lütfən.	---	Пожалуйста	---	Pajalusta.
Göstərin.	---	Покажите.	---	Pakajite.
Telefonə çağırın.	---	Призывайте к телефону.	---	Prizivayte k telefonu.
Zəng eləyin.	---	Позвоните.	---	Pazvanite.
Kömək eləyin.	---	Помогите.	---	Pamaqite.
Təkrar edin.	---	Повторите.	---	Pavtarite.
Mənə xəbər verin.	---	Сообщите мне.	---	Saabşşite mne.
Gözləyin.	---	Подождите.	---	Padajdite.
Olarmı içəri girim?	---	Можно войти?	---	Mojna vayti?
İcazə verin televizoru (qoşum (söndürüm) --- Разрешите включить (выключить) телевизор. --- Razışite vklyuçit (viklyuçit) televizır.				
Zəhmət olmasa, qapını (pəncərəni) örtün. --- Закройте пожалуйста дверь (окно). --- Zatkroyte pajalusta dver (akno).				
Lütfən aydınlaşdırın (başə səlın).	---	Будьте добры объясните	---	Budte dabri abyesnite.
Məndən saləm dəyin ...	---	Передайте привет от меня...	---	Peredayte privet at minya...
Məktub yazın.	---	Напишите письмо.	---	Napişite pismo.
Zəhmət olmasa (zəhmət çəkin), qəzet (siqareti) mənə verin. --- Будьте любезны, дайте мне газету (сигареты). --- Budte lyubezni, dayte mne qazetu (siqareti).				
Zəhmət olmasa, mənə kömək edin.	---	Помогите пожалуйста мне.	---	Pamaqite pajluysta mne.
Xahiş edirəm, mənı zavodun direktoru ilə (baş mühəndislə) çalışdırın. --- Соедините меня, пожалуйста по телефону с директором завода (с главным инженером). --- Saedinite minya, pajalusta pa telefonu z direktoram zavoda (z qlavnim injineram).				
Zəhmət olmasa, saçımı qırxın.	---	Постригите меня пожалуйста.	---	Pastriqite minya pojalusta.
Saçımı düzəldin.	---	Сделайте мне причёску.	---	Zdeliyte mne priçosku.
Saçımı darayın.	---	Причешите меня.	---	Priçişite minya.
Mənı masaj edin.	---	Сделайте мне массаж.	---	Zdelayte mne massaj.
Saçımı rəngləyin.	---	Покрасьте мне волосы.	---	Pakraste mne volosi.
Manikür edin.	---	Сделайте маникюр.	---	Sdeliyte manikyur.
Üzümü qırxın.	---	Побройте меня.	---	Pabroyte minya.
Siz nə istəyirsiniz?	---	Что вы хотите?	---	Şto vi xatite?

Siz nə arzulayırsınız?	---	Что вы желáете?	---	Şto vı jelaíte?
Çox gözəl !	---	Прекрасно!	---	Prikràsna !
Bunun üçün mehmanxanaya qayıtmaq lazımdır. --- Для этого надо вернуться в гостиницу. --- Diyà etava nàda vernùtsa v qastìnitsu.				
Bəs daha hərə getmək istəyirsiniz? ---		А ещё куда вы хотите пойти? ---		А yişşyò kudà vı xatíte paytì?
Hərə istəsən gedərəm. ---		Куда хочешь пойдù. ---		Kudà xòçiş paydù.
Xahiş edirəm mənə kömək edin. ---		Помогите мне, пожалуйста. ---		Pamaqíte mne, pajàlusta.
Mən küçənin adını unutmuşam. ---		Я забыл название улицы. ---		Ya zabil nazvànìe ùlitsi.
Mən qatarə gecikə bilərəm. ---		Я могу опоздать на поезд. ---		Ya maqu apazdàt na pòezd.
Bir daha dalımca gəlmə. ---		Не приезжай больше за мной. ---		Ni priizjày bòlşe za mnòy.
Sizin mehmanxanə necə adlanır? ---		Как называется ваша гостиница? ---		Kak nazıváyıtsa vâşa qastìnitsa?
Bu ki, lap yaxındadır. ---		Это же совсем рядом. ---		Èta je savsèm ryàdım.
Düz gedin və qəzət köşkünün yanından solə döñün. --- Пройдите прямо и около газетного бесèдка сверните на лèво. --- Praydıte pryàma i òkıla qazètnava besèdka svernıte na lèva.				
Çox sağ olun. ---		Большòе спасибо. ---		Balşòye spasıba.
Zəhmət olmasa, kitabı bura verin. ---		Будьте добры подайте книгу. ---		Bùdte dabrı, padàyte knıqu.
Öz işinizi göstərin. ---		Покажите вашу работу. ---		Pakajíte vâşu rabòtu.
Bir də izah edin. ---		Объясните, ещё раз. ---		Abyesnıte,yişşyò raz.
Məni gözləyin. ---		Подождите, меня ---		Padajdıte, minyà.
Qardaşınızı telefonə çağırın. ---		Позовите брата к телефону ---		Pazavíte bràta k telefònu.
Bir qədər gec zəng edin. ---		Позвоните попòзже. ---		Pazvanıte papòzje
Məsələni həll etməyə kömək edin.---		Помогите решить задàчу. ---		Pamaqíte reşit zadàçu.
Sizin kitabınıza baxmaq olarmı? ---		Можно посмотреть на вашу книгу? ---		Mòjna pasmatrèt na vâşu knıqu?
Olarmı sizin kitabə baxım? ---		Можно я посмотрю на вашу книгу? ---		Mòjna ya pasmatryù na vâşu knıqu?
Əlbəttə, olar. ---		Конечно, можно. ---		Kanèşna, mòjna.
İcazə verin, sizin kitabınıza baxım.--- Позвольте мне посмотреть на вашу книгу. --- Pazvòlte mne pasmatrèt na vâşu knıqu.				
Zəhmət olmasa, işığı söndürün. ---		Будьте любèзны, выключайте свет. ---		Bùdte lyubèzni, vıklyuçayte svet.
Artıq gècdir, yatmaq vaxtıdır. ---		Ужè пòздно, порà спать. ---		Ujè pòzna, parà spat.

Xahiş edirəm, bürada siqarèt çəkməyəsiniz. ---	Прошۇ вас не курить здесь. ---	Praşu vas ni kurit zdes.
Mən tütün iyini götürürəm ---	Я не переносю запах табака. ---	Ya ni perenaşu zaxax tabaka.
Yaxşı, birdə çəkmərəm. ---	Хорошо, больше не буду курить. ---	Xaraşo bolşe ni budu kurit.
Siz mənə qəzət verə bilərsinizmi? ---	Можно попросить у вас газету? ---	Mojna paprasit u vas qazetu?
Bəli, buyurun. ---	Да, пожалуйста. ---	Da, pajalusta.
Sizdən pəncərəni açmağı, xahiş etmək olarmı? ---	Могут ли я попросить вас открыть окно? ---	Maqu li ya paprosit vas atkrit akno?
Kupenin havasını dəyişmək yaxşı olardı. ---	Хорошо бы поменять воздух в купе. ---	Xaraşo bi paminyat vozdux v kupe.
Buyurun, məmnuniyyətlə. ---	Пожалуйста, с удовольствием. ---	Pajalusta, s udavolstviem.
Xahiş edirəm, yavaş-yavaş danışın. ---	Прошۇ говорить медленнее. ---	Praşu qavarit medlinnie.
Lütfən, bir az yavaş danışın. ---	Пожалуйста, говорите немного медленнее. ---	Pajalusta, qavarite nimnoqa medlinie.
Mən sizi pis başa düşürəm. ---	Я вас плохо понимаю ---	Ya vas ploxa panimayu.
Xahiş edirəm, bərkdən danışasınız. ---	Прошۇ вас говорить громче. ---	Praşu vas qavarit qromçe.
Mən sizi pis eşidirəm. ---	Я вас плохо слышу. ---	Ya vas ploxa slišu.
İcazə verirsiniz siqarèt çəkim? ---	Разрешите закурить? ---	Razrişite zakurit?
Bürada çəkmək olmaz. ---	Здесь курить нельзя. ---	Zdes kurit nelzya.
Vaqondan çıxmaq olarmı? ---	Можно выйти из вагона? ---	Mojna viyti iz vaqona?
Xeyr, olmaz ! ---	Нет нельзя ! ---	Net nelzya !
Nə üçün? ---	Почему? ---	Paçemu?
Qatar cəmisə iki dəqiqə dayanır. ---	Поезд стоит всего две минуты. ---	Poezd stait vsevo dve minuti.
Əgər mənə zəng edən olsə, xahiş edirəm, dəyin ki, mən axşam gec gələcəyəm. ---	Если мне будут звонить, передайте, пожалуйста, что я буду поздно вечером. ---	Yesli mne budut zvanit, peredayte, pajalusta, što ya budu pozna veceram.
Yaxşı, çatdıraram. ---	Хорошо передам. ---	Xaraşo peredam.
Xahiş edirəm, pəncərəni örtün. ---	Закройте, пожалуйста, окно. ---	Zakroyte, pajalusta, akno.
Burə küləklidir. ---	Здесь дует. ---	Zdes duet.
Mənə soyuqdur. ---	Мне холодно. ---	Mne xolodna.

Mən soyuqlamışam.	---	Я простужен.	---	Ya prastujin.
Buyurun.	---	Пожалуйста.	---	Pajalusta.
Lütfən, bunu bürada yazın.	---	Напишите это здесь, пожалуйста.	---	Napişite èta zdes, pajalusta.
Lütfən, tələsin (tez olun).	---	Пожалуйста, поторопитесь.	---	Pajalusta, patarapitis.
Mənimlə gədin (gedək) !	---	Пойдёмте со мной !	---	Paydyömtə sa mnoy !
Lütfən, həkim çağırın.	---	Пожалуйста, вызовите врача.	---	Pajalusta, vizavite vrəça.
Borc verməzsınız?	---	Не одолжите?	---	Ni adaljite?
Baxmaq olar?	---	Можно взглянуть?	---	Mojna vzqlenut?
Sizin qələmi borca alməq olar?	---	Можно одолжить Вашу ручку?	---	Mojna adaljit Vaşu rucqu?
Lütfən aparmağa kömək edin.	---	Помогите донести, пожалуйста.	---	Pamaqite danisti, pajalusta.
Lütfən, mənə kömək edin.	---	Пожалуйста, помогите мне.	---	Pajalusta, pamaqite mne.
Bu çətinliyimə (problemimə) kömək edin. prabləmiy.	---	Помогите мне с этой проблемой.	---	Pamaqite mne s ètay prabləmiy.
Ünvanınızı öyrənə bilərəm?	---	Можно узнать Ваш адрес?	---	Mojna uznat Vaş adres?
Mərkəzə atmazsınız (məni)	---	Не подбросите до центра?	---	Ni padbrösite da tsentra?
Bu nədir?	---	Что это?	---	Şto èta?
Bu nə deməkdir?	---	Что это значит?	---	Şto èta znaçit?
Tualət (ayaquolu) harədadır?	---	Где туалет?	---	Qde tualət?
Nədən olmasın?	---	Почему бы и нет?	---	Raçəmu bı i net?
Nə qədər tez olsə, bir o qədər yaxşıdır.	---	Чем скорее, тем лучше.	---	Çem skarèe, tem lüçşe.
Təbrik edirəm !	---	Поздравляю !	---	Pazdravlyayu !
Ad gününü təbrik edirəm !	---	Поздравляю с днём рождения !	---	Pazdravlyayu z dnyom rajdèniya !
Miləd bayramınız mübarək !	---	С рождеством !	---	Z rajdestvòm !
Yeni ildə ən xoş arzularımı çatdırıram ! v növom qadù !	---	Наилучшие пожелания в новом году !	---	Nailüçşie pajiləniya v növom qadù !
Sizə bu gün və hər zamən xoşbəxtlik arzulaııram ! Vam şçàstya sivòdnyà i vseqdà !	---	Желàю Вам счàстья сегòдня и всегдà !	---	Jelàyu Vam şçàstya sivòdnyà i vseqdà !
İsa yenidən canlanacaq !	---	Христòс воскрès !	---	Xristòs Vaskrès !

Sizə uzun ömür və xoşbəxtlik arzulayıram !	--- Желàю Вам счàстья и мнòгих лет жизни	--- Jelàyu Vam şçàstya i mnòqix let jìzni !
Səmimi qəlbədən təbrik edirəm !	--- Поздравляю от всей души !	--- Pazdravlyàyu at vsey duşi !
Arzù edirəm ki, tez sağalásınız !	--- Желàю Вам поскорее выздороветь.	--- Jelàyu Vam paskarée vizdaravit !
Səfəriniz uğurlu olsun !	--- Счастливой поездки!	--- Şçesliviyy payèzdkì !
Müvəffəqiyyətlər !	--- Удаçi !	--- Udàçi !
Gəl bir də (yənə) görüşək.	--- Давай ещё раз встретимся.	--- Davay yişşyò raz vstrıtimsya.
Bəli. Doğrudur.	--- Да. Верно.	--- Da. Vèrna.
Bəli, doğrudən də (gerçəkdən).	--- Да, действительно.	--- Da, deystvıtılna.
Hər şey qaydasındadır.	--- Всё в порядке.	--- Vsyò v paryàdke.
Mən bunə tamamilə əminəm.	--- Я в этом абсолютно уверен.	--- Ya v ètam absalyùtna uvèren.
Yaxşı. Aydındır.	--- Хорошо. Понятно.	--- Xaraşò. Panyàtna.
Həə yaxşı, yaxşı.	--- Ну ладно, хорошо.	--- Nu lādna, xaraşò.
Çox yaxşı.	--- Очень хорошо	--- Oçin xaraşò.
Bu yaxşı idəyadır.	--- Это хорошая идея.	--- Èta xaròşaya idèya.
Mən sizlə tamamilə razıyam.	--- Я с Вами полностью согласен.	--- Ya s Vəmi pòlnistyü saqlàsin.
Məmunıyyətlə.	--- С удовольствием.	--- S udavòlstviem.
Bundə nə isə var.	--- В этом что-то есть.	--- V ètam şto ta yest.
Etirəz etməirəm.	--- Не возражаю.	--- Ni vazrajàyu.
Mən sizlə razıyam.	--- Я согласен с Вами.	--- Ya saqlàsin s Vəmi.
Əlbəttə, bu belədir.	--- Конечно, это так.	--- Kanèşna, èta tak.
Anlaşmazlıq.	--- Несогласие.	--- Nisaqlàsie.
Yox. Bu belə deyil.	--- Нет. Это не так.	--- Net. Èta ni tak.
Əlbəttə, yox.	--- Конечно, нет.	--- Kanèşna, net.
Mən sizlə razı deyiləm.	--- Я не согласен с Вами.	--- Ya ni saqlàsin s Vəmi.
Mən fərqli düşünürəm.	--- У меня другое мнение.	--- U minyà druqòe mnènie.
Məncə, siz səhv edirsiniz.	--- По-моему, Вы ошибаетесь.	--- Pa-mòemu, Vı aşıbàitis.
Mən belə fikirləşmirəm.	--- Я так не думаю.	--- Ya tak ni dümüyu.

Elə bilərsən.	---	Подумаешь.	---	Padümiş
Dünyasında.	---	Ни за что на свете!	---	Ni za şto na svète.
Ola bilməz.	---	Не может быть	---	Ni möjt bit.
Siz səhv edirsiniz	---	Вы ошибаетесь.	---	Vı aşibəitis.
Yox, mən bunu sizə deyə bilmərəm.	---	Нет, я не могу сказать Вам это.	---	Net, ya ni maqu skazət Vam éta.
Mən əleyhinəyəm.	---	Я против.	---	Ya prötiv.
Bu barədə mən başqa fikirdəyəm.	---	Я другого мнения об этом.	---	Ya druqova mnènie ab étam.

Razılıq. Təşəkkür. --- Благодарность. Blaquadarnost

Sağ ol (-un) !	---	Спасибо !	---	Spasiba !
Çox sağol (un) !	---	Большое спасибо !	---	Başöye spasiba !
Təşəkkür edirəm !	---	Благодарю Вас !	---	Blaquadaryu Vas !
Nə baxırsan?	---	Чего смотришь?	---	Çivò smòtriş?
Elə - belə.	---	Просто так.	---	Pròsta tak.
Qoy baxım.	---	Дай посмотреть (посмотрю)	---	Day pasmatrèt (pasmatryu).
Sənə nə lazımdır?	---	Что тебе нужно? (чего тебе надо?)	---	Şto tibè nüjna? (çivò tibè nàda?).
Mənə heç nə.	---	Мне ничего.	---	Mne niçevò.
Nə burmunu soxursan?	---	Чего ты суешь свой нос?	---	Çivò tı suyòş svoyn nos?
Mən nə edirəm ki?	---	А, что я делаю?	---	A, şto ya dèlyu?
Sən mənə işləməyə manə olursan.	---	Ты мешаешь мне работать	---	Tı mişaiş mne rabòtat.
Hə, əlbəttə.	---	Да, конечно.	---	Da kanəşna.
Həə, yaxşı.	---	Ну ладно.	---	Nu lədna.
Mən razıyam	---	Я согласен	---	Ya saqlàsin.
Mütləq gələcəyəm.	---	Обязательно приду.	---	Abizətilna pridù.
Bu haqda mən demişdim.	---	Об этом я говорил.	---	Ab étam ya qavaril.
Diqqətinizə (köməyinizə, məsləhətinizə, hədiyyənizə) görə çox sağ olun. (за помощь, за совет, за подарок).	---	Спасибо за внимание. (за помощь, за совет, за подарок).	---	Spasiba za vnimaniye (za pòmışş, za savèt, za padàrak).
Mən səndən (sizdən) çox razıyam.	---	Я очень доволен тобой (Вами).	---	Ya oçin davòlin tobòy (Vàmi).

Mən sənə (sizə) çox minnətdəram. tibə (Vam).	---	Я очень благодарен(-на) тебе (Вам) ---	Ya üçün blaquadarin (-na)
Mən sizin ixtiyarınızdayam.	---	Я в Вашем распоряжении. ---	Ya v Vaşim rasparəjenii.
Siz nə demək istəyirdiniz?	---	Что Вы хотели сказать? ---	Şto Vı xatəli skazət?
Nəzərdə tutun (nəzərə alın).	---	Имейте в виду. ---	İməyte v vidù.
Çox zəhmət çəkdiyiz, çox sağ olun. balşoə spasiba.	---	Много потрудились, большое спасибо. ---	Mnoqa patrydilis, balşoə spasiba.
Siz çox mehribansınız.	---	Вы очень любезны. ---	Vı üçün İyubəzni.
Minnətdarlıq etməyə dəyməz.	---	Не стоит благодарности. ---	Ni stoit blaquadarnıstı.
Xahiş edirəm diqqət edin.	---	Прошу внимания. ---	Praşu vnimaniya.
Xahiş edirəm məni bağışlayın.	---	Извините меня, прошу вас. ---	İzvinite minyà, praşu vas.
Bağışlayın ki, gecikdim.	---	Простите, что опоздал. ---	Prastite, şto apazdàl.
İcazə verin, sizə təşəkkürümü bildirim.---	---	Разрешите поблагодарить вас. ---	Razreşite pablaqadarit vas.
Mən sənə (sizə) öz təşəkkürümü bildirirəm. --- --- Ya prinaşu (virajayu) tebə (Vam) svayü blaquadarnıst.	---	Я приношу (выражаю) тебе (Вам) свою благодарность ---	Ya prinaşu (virajayu) tebə (Vam) svayü blaquadarnıst.
Mən istəyirəm sənə (sizə) minnətdarlığımı bildirəm. ---	---	Я хочу поблагодарить тебя (Вас) ---	Ya haçu pablaqadarit tıbyà (Vas).
Siz çox nəzakətliisiniz.	---	Вы очень любезны. ---	Vı üçün İyubəzni.
Siz çox diqqətliisiniz.	---	Вы очень внимательны. ---	Vı üçün vnimatelnı.
Qabəqcadan sənə(sizə) minnətdarlığımı bildirirəm ---	---	Заранее благодарю тебя (Вас) ---	Zarànie blaquadaryü tıbyà (Vas).
Mən sizin əlinizi sıxmaq istəyirəm.---	---	Я хочу пожать вашу руку. ---	Ya haçu rajət vəşu ruku.
İcazə verin, əlinizi sıxım. ---	---	Разрешите пожать вашу руку ---	. Razreşite rajət vəşu ruku.
Yeni il təbriki üçün sağ olun. ---	---	Спасибо за новогоднее поздравление.---	Spasiba za navaqodnie pazdravlénie.
Dəyməz. ---	---	Не стоит (Нè за что). ---	Ni stoit (Nè za şto).
Rafiq, sağ ol ki, təbrik etməyi unutmamısan. --- --- Spasiba, Rəfik, za to, şto tı ni zabil pazdravit.	---	Спасибо, Рафик, за то, что ты не забыл поздравить. ---	Spasiba, Rəfik, za to, şto tı ni zabil pazdravit.
Nə danışsan, Aydın ! Mən bunu necə unudə bilərdim?! --- --- Nu, şto tı, Aydın ! Kak ya moq zabıt ab etam ? !	---	Ну, что ты, Айдын ! Как я мог забыть об этом ? ! ---	Nu, şto tı, Aydın ! Kak ya moq zabıt ab etam ? !

Qayğınız üçün səmimi qəlbdən təşəkkür edirəm. --- От всей души благодарю Вас за заботу. --- At vsey duşü blaquadaryu Vas za zabotu.

Bu nə sözdür? Mənə təşəkkür etməyə dəyməz. --- Ну что ты? Не стоить меня благодарить. --- Nu şto tı? Ni stoit minyà blaquadarit.

Mən sizin üçün yeni lüğət almışam. --- Я купил (-а) для вас новый словарь. --- Ya kupil (-a) dlyà vas noviy slavar.

Mən sizdən çox razıyam. --- Я вам глубоко признателен. --- Ya vam qlubakò priznàtilen.

Bu nə minnətdarlıqdır?! --- Что за благодарность?! --- Şto za blaquadarnıst?!

Mənim yerimə kim olsaydı, belə hərəkət edərdi. --- На моём месте так сделал бы каждый. --- Na mayòm meste tak zdèlal bı kàjdiy.

Bax indi sizin qızınız tamamilə sağlamdır. --- Ну, теперь Ваша дочка совсем здорова. --- Nu, tipèr Vàşa dòçka safsèm zdarova.

Bilsəydiniz mən sizə necə də minnətdaram? ! --- Если бы Вы знали, как я вам благодарен (-на)?! --- Èsli bı Vı znàli, kak ya vam blaquadarin(-na)?!

Bu nadir kitab üçün çox sağ olun. --- Спасибо Вам большое за эту редкую книгу. --- Spasiba Vam balşoye za ètu rèdkuyu knıqu.

Çox sağ ol ki, Rəuf, mənə kömək etdin. --- Большое спасибо тебе, Rəuf, что ты мне помог. --- Balşoye spasiba tibè, Rəuf, şto tı mne pamòq.

Nə danışsan, boş şeydir ! --- Да что ты, какие пустяки ! --- Da şto tı, kakiye pustiki !

Siz deyəsən, mənimlə razı deyilsiniz? --- Вы, кажется, со мной не согласны? --- Vı, kàjıtsa, sa mnoy ni saqlàsnı?

Mən sənin(sizin) əlini(zı) sıxmaq istəyirəm. --- Я хочу пожать твою(вашу) руку. --- Ya xaçü pajət tvayü(vàşu) ruku.

Sən bütün həqiqəti onun üzünə dedin --- Ты сказал ему всю правду в лицо --- Tı skazàl yemü vsyu pràvdu v litsò.

Sən namuslu adamsan. --- Ты честный человек. --- Tı çèsniy çelavèk.

Səhər tezdən --- Rəno utorom --- Rəna utram

Sabahın (-iz) xeyir ! --- Доброе утро ! --- Dobrae utra !

Necə yatmışan? --- Как тебе спалось? --- Kak tibè spalòs?

Sağ ol(un) yaxşı. --- Спасибо, нормально. --- Spasiba normalna.

Sən, nə əcəb belə, səhər tezdən?... --- Ты чего это сегодня так рано?... --- Tı çevò èta sivòdnıya tak rəna?

Yuxudən doydunmu? --- Ты выспался? --- Tı vıspalsya?

Mən çox erkən dururam. --- Я встаю очень рано. --- Ya vstayü oçin rəna.

Sən(Siz) səhər saat necədə yuxudan oyanırsan?(ınız) --- Во сколько ты просыпаешься (Вы просыпаетесь) по утрам? --- Va skòlka tı prasıpaışsya (Vı prasıpaıtis) pa utram?

Bu gün saat necədə yuxudan oyandıınız? --- Во сколько вы проснулись сегодня? --- Va skòlka vı prasnùlis sivòdnya?

Mən getdim yuyunmağa. --- Я пошёл (пошла) умываться. --- Ya paşyol (paşla) umivatsa.

Mən indi duş qəbul edəcəyəm. --- Я сейчас буду принимать душ. --- Ya sıças budu prınimət duş.

Mən dişlərimi təmizləməyə hazırlaşıram. --- Я собираюсь чистить зубы --- Ya sabirayus çıstıt zubi.

Sən (siz) dişlərinizi (zi) təmizləyəcəksən (siniz)? --- Ты (Вы) будешь (будете) чистить зубы? --- Tı (Vı) budiş (búдите) çıstıt zubi?

Sən artıq yuyundun? --- Ты уже умылся? --- Tı uje umılsya?

Mən çiməcəyəm (vannə qəbul edəcəyəm). --- Я буду купаться (принимать ванну). --- Ya budu kupatsa (prınimət vannu).

Sən (Siz) vannə qəbul etməyi sevirsen(siniz)? --- Ты любишь (Вы любите) принимать ванну? --- Tı lyubiş (Vı lyubite) prınimət vannu?

Əlləri sabunla yuməq lazımdır. --- Руки нужно мыть с мылом. --- Ruki nujna mit s milam.

Zəhmət olmasa mənim belimi surt.--- Потри мне пожалуйста спину мочалкой. --- Patrı mne pajalusta spınu maçalkey.

Mən başımı yuməq istəyirəm. --- Я хочу помыть голову. --- Ya haçu pamıt qolovu.

Şampun harədadır? --- Где стоит шампунь? --- Qde stait şampun?

Mən qızımı hər gün çımızdırirəm. --- Я купаю дочку каждый день. --- Ya kupayu doçku kəjdıy den.

O həmişə oyuncaqlarla çimır. --- Она всегда купается с игрушками. --- Anə vseqdə kupaitsya s iqrüşkami.

Mənə təmiz dəsməl ver. --- Дай мне чистое полотенце. --- Day mne çıstae palatəntse.

Zəhmət olmasa dəsməli mənə ver. --- Подай пожалуйста полотенце. --- Paday pajalusta palatəntse.

Bəs dəsməl harədadır? --- А где полотенце? --- A qde palatəntse?

Mağazada --- В магазине, V maqazine

Şüşəyə toxunmayın ! --- Не касайтесь стекла ! --- Ni kasəytis styòkla !

Sizdə fasilə saat necədədir? --- Во сколько у вас перерыв? --- Va skòlka u vas perezıv?

Mağaza saat necədə bağlanır? --- Во сколько закрывается магазин? --- Va skòlka zakrıvəitsa maqazın?

Bu mağaza kimə məxsusdur? --- Кому принадлежит этот магазин? --- Kamı prınadlejıt ètat maqazın?

Bazər günü mağazalar işləyirmi? --- Открыты ли магазины в воскресенье? --- Atkrıtı li maqazını v vaskresènye?

Biz mağazaya getmək istəyirik.	---	Мы хотим пойти в магазин.	---	Mı xatim paytı v mağazın.
Sizdə yastıqlar nədən düzəldilib?	---	У вас подушки из чего сделаны?	---	U vas paduşki iz çivò zdèlanı?
Mən bunu alıram.	---	Я куплю это.	---	Ya kuplyù èta.
Zəhmət olmasa, bir yerdə bükün.	---	Заверните, пожалуйста, всё вместе.	---	Zavernite, pajalusta, vsyo vmèste.
Mən bunu alardım.	---	Я купил бы это.	---	Ya kupil bı èta.
Sizdə şəkər var?	---	У Вас есть сахар?	---	U Vas yest saxır?
Bu neçəyədir?	---	Сколько это стоит?	---	Skolka èta stoit?
Mənə on dənə yumurtra vèrin.	---	Дайте мне десяток яиц.	---	Dajte mne desyàtik yaits.
Bu yumurtalar təzədir?	---	Свежие ли эти яйца?	---	Svèjie li èti yàytسا?
Sizdə hansı peçənyelər var?	---	Какие печенья у вас есть?	---	Kakie peçtnya u vas yest?
Nə qədər verməliyəm?	---	Сколько я должен?	---	Skolka ya döljin?
Sizdə şokoladlı yağ varmı?	---	Есть ли у вас шоколадное масло?	---	Yèst li u vas şikaladnae masla?
Pulu götürmək yadımdan çıxıb.	---	Забыл (-а) взять деньги.	---	Zabil (-a) vzyet dènqi.
Mən borclu qalmaq istəmirəm.	---	Я не люблю оставаться в долгу.	---	Ya ni lyublyù astavàtsa v dalqu.
O borc götürməyi sevmir.	---	Он (она) не любит брать в долг.	---	On (anà) ni lyubit brat v dolq.
Pulun qalanını vèrin	---	Дайте сдачи	---	Dajte zdàçi.
Pulun qalıgı düz deyil.	---	Сдача неправильная.	---	Zdàça nıpràvilnaya.
Siz mənə artıq pul qaytardınız.	---	Вы вернули мне лишние деньги.	---	Vı vernülü mne lişnie dènqi.
Mən bunun pulunu verdim (ödədim) ---	---	Я заплатил за это.	---	Ya zaplatil za èta.
Axıncı kimdir?	---	Кто последний (крайний) ?	---	Kto paslèdnyı (kràynıy)?
Mən sizdən xahiş edirəm növbəyə durun.	---	Я вас прошу стойте в очередь	---	Ya vas praşu stoyte v oçired.
Mənə xırdə pul lazımdır	---	Мне нужны деньги помельче.	---	Mne nujni dènqi pamèlçe.
Çox bahə deyil	---	Не очень дорого.	---	Nı oçin doroqa.
Mən bunu götürürəm.	---	Я это беру.	---	Ya èta berù.
Xahiş edirəm qiymətini yazın.	---	Пожалуйста, напишите цену.	---	Pajalusta, napişite tsènu.
Həddindən çox bahədir.	---	Слишком дорого.	---	Sliškim doroqa.
Mən bunu ölçə bilərəm?	---	Могу я это померить?	---	Maqu ya èta pamèrit?

Ölçü kabınası haradadır? ---	Где находится примерочная кабина? ---	Qde naхòditsa primèroçnaya kabına?
Mənə 42 ölçü lazımdır. ---	Мне нужен 42-ой размер. ---	Mne nùjin sòrok vtaròy razmèr.
Bu mənə balacadır (kiçikdir). ---	Это мне мало. ---	Èta mne malà.
Bu çox sıxır. ---	Эти сильно жмут. ---	Èti sılna jmut.
Bu mənə böyükdür. ---	Это мне велико. ---	Èta mne velikà.
Bu mənə yaraşır. ---	Это мне подходит. ---	Èta mne padхòdit.
Sizdə bunun kimì var? Àmma bir az böyük (bir az kiçik)? ---	У вас есть похожее, только побольше(поменьше)? ---	U vas yest paxòje, tòlka rabòlşe (pamènşe)?
Nə vaxt bağlayırsınız? ---	Когда вы закрываетесь? ---	Kaqdà vı zakrivaıtis?
Bu mağaza nə zamàn bağlanır? ---	Когда закрывается этот магазин? ---	Kaqdà zakrivaıtisa ètat maqazın?
İş günlərni saat neçəyə qədər açıqsınız? ---	До сколько вы открыты в рабочие дни? ---	Da skalkì vı atkrıtı v rabòçie dni?
Doqquzdàn beşə qədər açıqdır. ---	Открыто с девяти до пяти. ---	Atkrıtà z devitì da pitì.
On ikidən ikiyə qədər bağlıdır. ---	Закрывается с двенадцати до двух. ---	Zakrıtà z dvenàdtsiti da dvux.
Burada ticarət mərkəzi haradadır? ---	Где здесь торговый центр? ---	Qde zdes tarqòviy tsentr?
Orada vergisiz mağaza var? ---	Там есть безналоговый магазин? ---	Tam yest beznalòqoviy maqazın?
Mağaza saat neçəyə qədər işləyir? ---	До какого времени работает этот магазин? ---	Da kakòva vrèmeni rabòtaet ètat maqazın?
Orada univerməq var? ---	Там есть универмаг? ---	Tam yest univerməq?
Ərzəq şöbəsi hansì mərtəbədədir? ---	На каком этаже продовольственный отдел? ---	Na kakòm etajè pradavòlstvenniy atdél?
Mən bunu harada alə bilərəm? ---	Где я могу это купить? ---	Qde ya maqu èta kupit?
Mən sadəcə (elə-belə) baxıram. ---	Я только смотрю. ---	Ya tòlka smatryù.
Bu bahadır? ---	Это дорого? ---	Èta doroqa?
Bu pis deyil, əmma bahadır. ---	Это неплохо, но дорого. ---	Èta ni plòxa, no daraqàvata.
Sizdə bundan var? ---	У вас есть такой же? ---	U vas yest takòy je?
Bu satılır? ---	Это продается? ---	Èta pradayòtsa?
Mən seçmək istəyirəm. ---	Я хочу выбрать. ---	Ya xaçù vibrat.
Sizdə bundan var, başqa rəngdə? ---	У вас есть такой же другого цвета? ---	U vas yest takòy je druqòva tsvèta?

Sizdə bundan var, daha yaxşı keyfiyyətdə? --- У вас есть такое же лучшего качества. --- U vas yest takə je lüçşeva kəçestva?

Sizdə bir az böyüyü var? --- У вас есть побольше ? --- U vas yest pabòşe?

Sizdə bir az ucuzü var? --- У вас есть подешевле ? --- U vas yest padişevle?

Sizi qiymət təmin edir? --- Вас устраивает цена? --- Vas ustràivait tsenà?

Mən bunu götürürəm. --- Я беру это . --- Ya berü èta.

Onda geyinib baxım. --- Тогда я примерю. --- Taqda ya primèru.

Yaxşı mən onları alıram. --- Хорошо. Я беру их. --- Xaraşò. Ya berü ix.

Mən bunu vergisiz ala bilərəm? --- Я могу купить это без налога? --- Ya maqu kupit èta bez nalòqa?

Mən bunu almağı özümə rəva bilmərəm. --- Я не могу себе позволить это купить. --- Ya nimaqu sibè pazvòlit èta kupit.

Siz bunu bu gün göndərə bilməzdinizmi? --- Не могли бы Вы отправить это сегодня? --- Ni maqlì bı Vı atràvit èta sivòdnıya?

Mən bunu götürə bilərəm? --- Могу я это забрать ? --- Maqu ya èta zabrat?

Təmir nə qədər vaxt aparar? --- Сколько времени займёт ремонт ? --- Skòlka vrèmeni zaymyòt remònt?

Mən bir az sonra gələm. --- Я зайдù попòзже . --- Ya zaydu papòzje.

Mən istərdim ki, ölçüm. --- Я хотèл бы примерить . --- Ya xatèl bı primèrit.

Mən ikisini də ölçmək istərdim. --- Я хотèл бы примерить оба. --- Ya xatèl bı primèrit òba.

Siz pencəyin ölçüsünü çıxara bilərsinizmi? --- Вы могли бы снять мерку на пиджак? --- Vı maqlì bı snyèt mèrku na pidjàk?

Mənim ölçülərimi götürə bilərsinizmi? --- Можете снять с меня мерку? --- Mòjite snyat s minyà mèrku?

Siz düşünürsünüz ki, bu material uzunömürlüdür?--- Вы думаете, этот материал долговечный? --- Vı dùmaite, ètat material dalqavèçnyı?

Mənə sifariş etməyə kostyum lazımdır. --- Мне нужен костюм на заказ. --- Mne nùjin kastyum na zakàz.

Məni bu maraqlandırır. --- Меня интересует это. --- Minyà interesuet èta.

Mən pijama almaq istərdim. --- Я хотèл бы купить пижаму. --- Ya xatèl bı kupit pijamu.

Sizdə bu şalvara pencək varmı? --- У вас есть пиджак к этим брюкам? ---U vas yest pidjàk k ètim bryukam?

Burası həddindən çox dardır. --- В этом месте слишком тесно. --- V ètam mèste slışkim tesnò.

Şeylər gələn cümə gününə qədər (beşinci günə qədər) hazır olacaq? --- Вещи будут готовы до следующей пятницы? --- Vèşşı büdut qatòvı da slèduyuşşiy pyətnitsı?

Şəxsi əşyalar.	---	Личные предметы.	---	Liqniye pridmeti.
Siz mənə göstərə bilməzdinizmi?	---	Не могли бы Вы показать мне?	---	Ni maqlı bı Vı pakazət mne?
Sizdə başqa rənglər varmı?	---	У вас есть другие цвета?	---	U vas yest druqie tsvetə?
Mənə qəhvəyi kəmər maraqlandırır.	---	Меня интересует коричневый пояс.	---	Minyə intiresuət karıçnıvıy pòes.
Bu təbi (əsl) dəridir?	---	Это натуральная кожа ?	---	Èta naturalnaya kòja?
Lütfən, göstərin mənə.	---	Покажите мне, пожалуйста	---	Pakajite mne, pajalusta.
Mənə günəşdən qoruyucu eynək lazımdır. solntsezaşşitniye açkı.	---	Мне нужны солнцезащитные очки.	---	Mne nujni Mne nujni
Bu eynək mənim üçün həddindən artıq zəifdir.	---	Эти очки для меня слишком слабые.	---	Èti açkı dlyə minyə slıskim slàbiye.
Mən daha qüvvətli eynək ölçmək istərdim.	---	Я бы хотел примерить очки по сильнее.	---	Ya bı xatəl primèrit açkı pasılneye.
Sizdə pambıq (yun) corab varmı?	---	У вас есть хлопчатобумажные (шерстяные) носки?	---	U vas yest xlopçatabumajnie (şerstyaniye) naski?
Bu corab neçəyədir?	---	Сколько стоят эти носки?	---	Skòlka stoyat èti naski?
Mənə iki cüt corab lazımdır.	---	Мне нужны две пары носков.	---	Mne nujni dve pàri naskòv.
Mənə bir cüt yüngül yay ayaqqabısı lazımdır.	---	Мне нужна пара легкой летней обуви.	---	Mne nujni pàra lyòqkıy lètniy obuvi.
Sizdə bir cüt idmən ayaqqabısı tapılır?	---	У вас найдётся пара спортивной обуви?	---	U vas naydyòtsa pàra spartivniy obuvi?
Lütfən, mənə başqasını göstərin.	---	Покажите мне другой, пожалуйста.	---	Pakajite mne druqòy, pajalusta.
Bu hansı materialdan düzəldilib.	---	Из какого материала это сделано?	---	İz kakòva materiala èta zdèlana?
Mən kamərəya baxmaq istərdim.	---	Я хотел бы посмотреть камеру.	---	Ya xatəl bı pasmatrèt kàmeru.
Mənə rəngli fəto lent (plyonka) lazımdır.	---	Мне нужна цветная фото плёнка.	---	Mne nujnə tsvetnàya fəto plyonka.
Mən kompakt disk almaq istəyirəm.	---	Я хочу купить компакт диск	---	Ya xaçı kupit kompakt disk.
Sizdə batareyə varmı?	---	У вас есть батарейки ?	---	U vas yest batareyki?
Mənə 13(on üç) vattlıq iki lampə lazımdır.	---	Мне нужны две лампочки на 13 ватт.	---	Mne nujni dve lampıçki na trinàdsit vatt.
Göstərin, bundan necə istifadə etmək lazımdır.	---	Покажите , как этим пользоваться .	---	Pakajite kak ètim pòlzıvıtsa.

Onlâr nə vaxt hazır olacaq?	---	Когда они будут готовы ?	---	Kaçdâ anî bûdüt qatovî?
Düşünürsünüz, bunu təmir etmək olar?	---	Думаете , это можно отремонтировать ?	---	Dümayete, èta möjna atremantirivî?
Siz mənim yanımda təmir edə bilərsiniz?	---	Вы можете сделать ремонт при мне?	---	Vı möjite zdèlit remònt pri mne?
Bu büllürdür?	---	Это хрусталь ?	---	Eta xurustâl?
Mən qızıl gül çələngi (byketi) istərdim.	---	Я бы хотел букет красных роз---	---	Ya bi xatèl bukèt kràsniç roz.
Sizdə poçt markası var?	---	У вас есть почтовые марки?	---	U vas yest paçtovie mârki?
Bu konfetin içliyi nədir?	---	Какая начинка у этих конфет?	---	Kakâya naçinka u ètiç kanfèt?
İki acı şokolad plitkəsi verin.	---	Две плитки горького шоколада .	---	Dve plitki qòrkava şakalâda.
Sadəcə baxmaq olar?	---	Можно просто посмотреть?	---	Möjna pròsta pasmatrèt?
O dəgəcədə xoşumə gəldi ki,...	---	Понравился(ась) настолько, что...	---	Panrâvilsya(as) nastòlka, şto...
Lütfən mənə rus qəzeti verin.	---	Русскую газету , пожалуйста .	---	Rùsskuyu qazètu, pajàlusta.
Mənə qeyd etmək üçün bloknöt lazımdır.	---	Мне нужен блокнот для заметок.---	---	Mne nùjin blaknòt dlyà zamètik.
Mənə şəhərin xəritəsi lazımdır.	---	Мне нужна карта города.	---	Mne nùjna kàrta qòroda.
Sizdə təbrik üçün açıqcalar(otkritkalar) varmı?	---	У вас есть поздравительные открытки?	---	U vas yest pazdravìtilnie atkritki?
Mən harada ödəyə bilərəm?	---	Где я могу заплатить?	---	Qde ya maqu zəplatit?
Kredit kartları qəbul edirsiniz?	---	Вы принимаете кредитные карточки?	---	Vı priniçmâite kreditnie kàrtiçki?
Şəxsi çəklə ödəmək olar?	---	Можно заплатить персональным чеком?	---	Möjna zəplatit persanàlnim çekam?
Xarici valyutanı qəbul edirsiniz?	---	Вы принимаете иностранную валюту?	---	Vı priniçmâite inastrànnuyu valyutu?
Bu ödəyə biləcəyimdən çoxdur.	---	Это больше, чем я могу заплатить.	---	Eta bòişe, çem ya maqu zəplatit.
Qiymət, mənim hesab etdiyimdən çoxdur.	---	Цена больше, чем я рассчитывал.	---	Tsenà bòişe, çem ya raşşitivil.
Mənə ən yaxşı qiymət təklif edə bilərsiniz?	---	Можете предложить мне лучшую цену?	---	Möjite pridlajit mne lüçşuyu tsènu?
Nağd pulə görə mənə endirim edə bilərsinizmi?	---	Вы можете дать мне скидку за расчёт наличными?	---	Vı möjite dat mne skidku za raşşòt nalıçnımı?
Bunu möhlətə almaq olar?	---	Можно купить это в рассрочку?	---	Möjna kupit èta v rassròçku?

Bu hesabdà səhvlər yòxdur?	---	Здесь в счёте нет ошибки?	---	Zdes v şşòte net aşìbki?
Bir də yoxlàyın.	---	Проверьте ещё раз .	---	Pravèrte yişşyò raz.
Siz pulùn qalıgını mənə düz vermədiniz.	---	Вы неправильно дали мне сдачу.	---	Vi nıpràvilna dali mne zdàçu.
Lütfən, mənə çek verin.	---	Дайте мне, пожалуйста, чек.	---	Dàyte mne, pajàlusta, çek.
Mən artıq ödədim (ödəmişəm).	---	Я уже заплатил.	---	Ya uje zaplatıl.
Mən bunı, bu gün alməq istərdim	---	Я хотёл бы получить это сегодня.	---	Ya xatèl bı paluçit èta sıvòdnua.
Mən bunı qaytarməq istərdim.	---	Я хотёл бы это вернуть.	---	Ya xatèl bı èta vernüt.
Bùdur mənım çekım.	---	Вот мой чек.	---	Vot moy çek.
Bu sınıqdır.	---	Это сломано.	---	Èta slòmana.
Nağd ödəyin.	---	Платите наличными	---	Platite nalıçnımi.
Mən kredit kartı ilə ödəyə bilərəm?---	---	Можно мне платить кредитной картой?	---	Mòjna mne platit kreditny kàrtıy?
Mən öz pullarımın hámısını xərcləmişəm.	---	Я истратил все свои деньги.	---	Ya istràtil vse sıvaı dənqi.
Məndə yalnız on dollər var.	---	У меня с собой только 10 долларов.	---	U minyà s sabòy tòlka dəsit dòllarav.
Məndə xırdə yòxdur.	---	У меня нет мелочи.	---	U minyà net mèlıcı.
Àvro ilə ödəyə bilərəm?	---	Могу я заплатить в евро?	---	Maqu ya zaplatit v yèvra?
Mən çalışacağam ki, bir az pulə qənaət edim.	---	Я постараюсь сэкономить кое-какие деньги.	---	Ya pastaràyus sekanòmit koe-kakie dənqi.
Mən bu paltarı əynimə ölçə bilərəm?	---	Могу я примерить это платье?	---	Maqu ya primèrit èta plàtye?
Bu çantə neçəyədir?	---	Сколько стоит эта сумка?	---	Skòlka stòit èta sùmka?
Mən güzəştə alə bilərəm?	---	Я могу получить скидкой?	---	Ya maqu paluçit skidkiy?
Bağışlàyın, harədə əlcək tapə bilərəm?	---	Извините, где я могу найти перчатки?	---	İzvinite, qde ya maqu nayti pirçàtki?
Mən öz ölçümü tapə bilmirəm.	---	Я не могу найти мой размер.	---	Y nimaqu nayti moy razmèr.
Ucüz bir şey var?	---	Есть ли что-нибудь подешевле?	---	Yest li şto-nibud padişevle.
Sizdə ətir var?	---	У вас есть духов?	---	U vas yest duxòv.
Sizdə fransız ətirı var?	---	Есть ли у вас французские духи?	---	Yest li u vas fransüzskie duxı?
Bu ətirlər neçəyədir?	---	Сколько стоят эти духи?	---	Skòlka stòyat èti duxı?

Mənim bunə pulum çatmır.	---	У меня на это денег не хватит.	---	U minyà na èta dèneq ni xvàtit.
Sàbah üçün bir kənarə qöyun.	---	Отложите на завтра.	---	Atlajite na zàvtra.
Bunù yoxlayà bilərəmmi?	---	Могу ли я попробовать вот это?	---	Maqu li ya papròbivıt vot èta?
Harada siqarət alà bilərəm?	---	Где я могу купить сигареты?	---	Qde ya maqu kupit siqarəti?
Mən bunù ölçmək istəyirəm.	---	Я хочу примерить вот это.	---	Ya haçu primèrit vot èta.
Bunùn ölçüsü neçədir?	---	Какой это размер?	---	Kakòy èta razmèr?
Eni nə qədərdir?	---	Какая его ширина?	---	Kakàya yivo şirinà?
Mənə kiçik (böyük) ölçüdə svİter vèrin. --- Dàyte mne svİter mälinkava (balşova) razmèra. --- Dàyte mne svİter mälinkava (balşova) razmèra.				
Bu mənim bədənime pis oturur.	---	Это плохо сидит на моей фигуре.	---	Èta plòxa sidit na mayèy fiqurè.
Bu bədənime uyğun gəldi (gəlmədi).	---	Это мне подошло (не подошло).	---	Èta mne padaşlò (ni padaşlò).
Bu nə parçadır?	---	Что это за ткань?.	---	Şto èta za tkan?
Bunù dəyişdirmək olar?	---	Можно заменить вот это?	---	Mojna zamenit vot èta?
Hansi mərtəbədə?	---	На каком этаже?	---	Na kakòm etajè?
Vaxmaq istəyirəm görüm necə işləyir?	---	Я хочу посмотреть, как он работает?	---	Ya haçu pasmatrèt, kak on rabòtaet?
Bu hansì ölkənin istehsalıdır?	---	Это производства какой страны?	---	Èta praizvòdstva kakòy strani?
Avtobusda, Dayanacaqda --- В автобусе, На остановке --- V avtobuse, Na astanovke				
Avtobus dayanacağında.	---	На автобусной остановке.	---	Na avtobusniy astanovke.
Növbəti dayanacaq hansidir?	---	Какая следующая остановка?	---	Kakàya slèduyuşşaya astanovka?
Mən harada düşməliyəm?	---	Где мне нужно выходить	---	Qde mne nujna vıxadit?
Siz harə getməlisiniz?	---	Вам куда ехать?	---	Vam kudà yèxit?
Zəhmət olmasa, bürada saxlayın.	---	Остановите здесь, пожалуйста.	---	Astanavite zdes, pajalusta.
Siz növbəti dayanacaqda düşürsünüz?	---	Вы выходите на следующей остановке?	---	Vı vıxòdite na slèduyuşşey astanovke?
Siz indi düşürsünüz?	---	Вы выходите сейчас?	---	Vı vıxòdite sıçàs?
Bağışlayın, icazə vèrin keçim.	---	Извините, разрешите пройти.	---	İzvinite, razreşite prayti.
Sizə düşüb 3 №-li (üç nömrəli) avtobusa minmək lazim gələcək.	---	Вам нужно будет выйти и сесть на автобус №3.	---	Vam nujna budet vıyti i sest na avtobus №-3

Siz körpünün yanında düşüb başqa maşına minməlisunuz. --- Вам нужно сделать пересадку у моста.
 --- Vam nujna zdelit peresadku u mastà.

Lütfən, hərada düşəcəyimi mənə deyin. --- Пожалуйста, скажите мне, когда выходить. --- Pajalusta, skajite mne, kaqda vixadit?

Növbəti dayanacaq hansidir? --- Какая следующая остановка? --- Kakaya sleduyuşşaya astanovka?

Narahət olmayın, hərada düşəcəyinizi mən deyəcəyəm. --- Не волнуйтесь, я скажу, когда вам выходить.
 --- Ni valnuytis, ya skajı, kaqda vam vixadit.

Siz növbəti dayanacaqda düşürsüz? --- Вы выходите на следующей остановке? --- Vi vixodite na sleduyuşşey astanovke?

Xahiş edirəm, məni buraxın keçim. --- Пожалуйста, пропустите меня --- Pajalusta, prapustite minya.

Bu yer boşdur? --- Это место свободно? --- Eta mesta svabodna?

Siz yanlış avtobusa minmişiniz. --- Вы сели не в тот автобус. --- Vi seli ni v tot avtobus.

Aeroporta getmək üçün mən, hərada avtobusa minə bilərəm? --- Где я могу сесть на автобус до аэропорта?
 --- Qde ya maqu siest na avtobus da aeroporta?

Vağzalə qədər neçə dayanacaq var? --- Сколько остановок до вокзала? --- Skolka astanovok da vaqzala?

Oraya necə getmək olar (miniklə)? --- Как туда доехать? --- Kak tuda dayexit?

Mən başqa tərəfə gedirəm (miniklə). --- Я еду в другую сторону. --- Ya yedu v druyuyu storonu.

Mən hansı nömrəli avtobusla evə gedim? --- На каком номере автобуса мне ехать домой? --- Na kakom nomere avtobusa mne yexit domoy?

Yaxşısı budur ki, avtobusu gözləyəm. --- Подождём лучше автобус. --- Padajdyom luçşe avtobus.

Avtobus vağzalında --- На автовокзале, Na avtovaqzale

Mən hərada avtobusu dəyişməliyəm? --- Где мне нужно сделать пересадку? --- Qde mne nujna zdelit peresadku?

Harə gedirsiniz (miniklə) --- Куда вы едете? --- Kudə vi yedite?

Avtobus saat neçədə yola düşür? --- Во сколько отправляется автобус? --- Va skolka atpravlyaitsa avtobus?

Sumqayıta hansı avtobus gedir? --- Какой автобус идет до Сумгайта? --- Kakoy avtobus idyot da Sumqaita?

Bu avtobus Sumqayıta gedir? --- Этот автобус идет до Сумгайт? --- Etat avtobus idyot da Sumqait?

Sumqayıta getmək neçəyədir? --- Сколько стоит доехать до Сумгайта? --- Skolka stoit dayexit da Sumqaita?

Növbəti avtobus nə vaxt çıxır? --- Когда отходит следующий автобус? --- Kaqda atxodit sleduyuşşiy avtobus?

Axıncı avtobus nə vaxt çıxır? --- Когда отходит последний автобус? --- Kaqda atxodit pasledniy avtobus?

Bu cədvəl hələ işləyir?	---	Это расписание ещё действует?	---	Èta raspisaniye yeşşyò dəystvuet?
Gediş haqqı nə qədərdir?	---	Скільки стоїт проїзд?	---	Skòlka stòit prayèzd?
Bu yer boşdur?	---	Это место свободно?	---	Èta mèsta svabòdna?

Taksidə --- В такси, V taksì

Mən çox tələsirəm.	---	Я очень спешу.	---	Ya öçin speşu.
Mən sizə nə qədər borcluyam?	---	Скільки я вам должен?	---	Skòlka ya vam døljen?
Mən azmişam.	---	Я заблудился.	---	Ya zabludilsa.
Mən gəlməyəm (qonağam).	---	Я приежжй.	---	Ya priyèzjiy.
Taksi boşdur?	---	Такси свободно?	---	Taksi svabòdna?
Siz məşğulsunuz? (müştəriniz var?)	---	Вы заняты?	---	Vı zànitı?

Abşeron mehmanxanasına qədər gediş haqqı nə qədərdir? --- Скільки стоїт проїзд до гостиницы Апшерон?
--- Skòlka stòit prayèzd da qastinitsı Abşeron?

Zəhmət olmasa , məni vağzalə aparın. --- Отвезите пожалуйста, меня на вокзал --- Atvezite pajalusta, minyà na vakzal.

Məni bu ünvanə aparın.	---	Отвезите меня по этому адресу.	---	Atvezite minyà pa ètamu àdresu.
Mən tələsirəm.	---	Я спешу.	---	Ya speşu.
Tez olun, xahiş edirəm.	---	Быстрее, пожалуйста.	---	Bıstrèe, pajalusta.
Mənə qayıtməq lazımdır.	---	Мне нужно вернуться.	---	Mne nujna vernutsa.
Siz düz gətmirsiniz	---	Вы неправильно едете	---	Vı ni pràvilna yèdite.
Xahiş edirəm, bürada saxlayın.	---	Остановите здесь, пожалуйста.	---	Astana vite zdes, pajalusta.
Məni bürada gözləyin.	---	Подождите меня здесь	---	Padajdite minyà zdes.
Biz sizi tində(döngədə) gözləyəcəyik.	---	Мы будем ждаты вас на углу.	---	Mı buditim jdat vas na uqlu.
Məni növbəti döngədə düşürün.	---	Высадите меня на следующем углу.	---	Vısadite minyà na slèduyuşşim uqlu.
Nə qədər verəcəyəm?	---	Скільки с меня?	---	Skòlka s minyà?
Pulün qalıği özünü zə qalsın.	---	Оставьте себе сдачу.	---	Astàvte sibè zdàçu.
Sayğacdə başqə məbləğdi.	---	По счётчику другая сумма.	---	Pa şşyòççiku druqàya sùmma.

Siz əks istiqamətdə gedirsiniz. --- Вы едете в противоположном направлении. --- Vı yèdite v prativapalòjnım napravlèniı.

Harà gedirsən? --- Кудà ты едешь? --- Kudà yèdiş?

Məni havà limanına apàrın. --- Отвезите меня в аэропорт. --- Atvezite minyà v aerapòrt.

Məni dəmiryol stànsiyasına apàrın. --- Отвезите меня на железнодорожную станцию. --- Atvezite minyà na jeleznadaròjnuyu stàntsiyu.

Məni Maskvə mehmanxanasına apàrın. --- Отвезите меня в гостиницу Москва. --- Atvezite minyà v qastinitsu Maskvə.

Məni yaxşı mehmanxanaya apàrın. --- Отвезите меня в хорошую гостиницу. --- Atvezite minyà v xaròşuyu qastinitsu.

Məni ucuz mehmanxanaya apàrın. --- Отвезите меня в недорогую гостиницу. --- Atvezite minyà v nidaraquyu qastinutsu.

Məni şəhərin mərkəzinə apàrın. --- Отвезите меня в центр города. --- Atvezite minyà v tsentr qòroda.

Sizə borcüm nə qədərdir? --- Сколько я вам должен? --- Skòlka ya vam dòljin?

Məni gözləyə bilməzdiniz? --- Вы не могли бы меня подождать? --- Vı nimaqlı bı minyà padajdat?

Mənə şəhərin mərkəzinə getmək lazımdır. --- Мне нужно доехать до центр города. --- Mne nujna dayèxit da tsentr qòroda.

Şəhərdə --- В городе, V qòrode

Xahiş edirəm, dəyin, bürada ərzəq mağazası varmı? --- Скажите пожалуйста, есть ли здесь продуктовый магазин? --- Skajite pajalusta, yest li zdes prдуктовiy maqazin?

Lütfən bağışlayın, ayaqyolú (tualet) bürada haradadır? --- Извините пожалуйста, где здесь туалет? --- Izvinite pajalusta, qde zdes tualèt?

Bazər haradadır? --- Где находится рынок? --- Qde naxòditsa rınak?

Xahiş edirəm gül mağazasını göstərin. --- Покажите, пожалуйста, цветочный магазин. --- Pakajite, pajalusta, tsvetòçniy maqazin.

Ən yaxın benzindoldurmə məntəqəsi haradadır? --- Где ближайшая бензоколонка? --- Qde blijəşaya benzakalònka?

Maşını harada saxlamaq olar? --- Где можно поставить машину? --- Qde mójna pastàvit maşını?

Bürada yaxşı yol haradadır? --- Где здесь хорошая дорога? --- Qde zdes xaròşaya daròqa?

Avtobusla getmək olarmı? --- Можно ли доехать на автобусе? --- Mójna li dayèxit na avtòbuse?

Mən hansı istiqamətdə gedim? --- В каком направлении мне идти? --- V kakòm napravlèniı mne idti?

Oraya piyadə getmək olar?	---	Можно ли прийти туда пешком?	---	Mojna li dayti tudə pişkom?
Mən yolü tanımiram.	---	Я не знаю дорогу.	---	Ya ni znayu daroqu.
Bu yol metroya gedir?	---	Эта улица ведёт к метро?	---	Èta ulitsa vedyot k metro?
Mən metroya düz gedirəm?	---	Я правильно иду к метро?	---	Ya pravilna idu k metro?
Metroya necə gedə bilərəm?	---	Как мне пройти к метро?	---	Kak mne prayti k metro?
Bu şəhərdə metrò varmı?	---	В этом городе есть метро?	---	V ètam qorode yest metrò?
Mən azmışam, metroya getməliyəm nəjnə prayti k metrò.	---	Я заблудился, мне нужно пройти к метро	---	Ya zabludilsya, mne nejne prayti k metrò.
Buradan uzaqdadır?	---	Это далеко отсюда?	---	Èta dalekə atsyuda?
Ən yaxın avtobus dayanacağı harədadır? astanovka avtobusa?	---	Где ближайшая остановка автобуса?	---	Qde blijaysaya astanovka avtobusa?
Zəhmət olmasa dəyin, bu küçənin (meydanın) adı nədir? (площадь)?	---	Скажите, пожалуйста, как называется эта улица (площадь)?	---	Skajite, pajalusta, kak nazivaetsa èta ulitsa (ploşşid)?
Metroya hansı istiqamətdə getmək olar? yexit da metrò?	---	В каком направлении ехать до метро?	---	V kakom napravlèni yexit da metrò?
Taksi dayanacağı harədadır?	---	Где стоянка такси?	---	Qde stayanka taksì?
Lütfən mənə taksì çağırın	---	Вызовите мне такси, пожалуйста.	---	Vizivite mne taksì, pajalusta.
Ən yaxın metrò harədadır?	---	Где ближайшая станция метро?	---	Qde blijaysaya stantsiya metrò?
Ticarət mərkəzi harədə yerləşir?	---	Где расположен торговый центр?	---	Qde raspolojin tarqoviy tsentr?
Vağzalə necə getmək olar?	---	Как можно добраться до вокзала?	---	Kak mojna dabratsa da vaqzala?
Mən polis məntəqəsinə necə gedə bilərəm? maqul dabratsa da palitsyenskava uçastka?	---	Как я могу добраться до полицейского участка?	---	Kak ya maqul dabratsa da palitsyenskava uçastka?
Biz Moskvə mehmanxanasını axtarıyıq.	---	Мы ищем гостиницу Москва.	---	Mi işşim qastinitsu Maskvə.
Burada, yaxınlıqda ərzaq mağazası varmı? pablızisti yest praduktoviy maqazın?	---	Здесь поблизости есть продуктовый магазин?	---	Zdes pablızisti yest praduktoviy maqazın?
Buradan uzaqdadır?	---	Это далеко отсюда?	---	Èta dalekə atsyuda?
Bu yaxındadır?	---	Это близко?	---	Èta blızka?
Limən buradan uzaqdadır?	---	Порт далеко отсюда?	---	Port dalekə atsyuda?
Mən piyadə gedə bilərəm?	---	Я могу прийти пешком?	---	Ya maqu dayti pişkom?
Biz düzgün tərəfə gedirik?	---	Мы идём в правильном направлении?	---	Mi idyom v pravilnim napravlèni?

Oraya gədin.	---	Идите туда.	---	İdite tudà.
Buraya gəlin.	---	Идите сюда.	---	İdite syuda.
Düz irəli gədin.	---	Идите прямо вперёд.	---	İdite pryàma vperyòd.
Bir kvartal düz gədin.	---	Идите вперёд один квартал.	---	İdite vperyòd adın kvartal.
O istiqamətdə.	---	В том направлении.	---	V tom napravlèniı.
Sağà dönnün.	---	Поверните направо.	---	Pavernite napràva.
Solà dönnün.	---	Поверните налево	---	Pavernite nalèva.

İkinci kəsişmədən sonra solà döndərin və yənə soruşun. --- Поверните налево на втором перекрёстке и затем спросите снова. --- Pavernite nalèva na vtaròm perekryòstke i zatèm sprasite snova.

Əvvəlcə sağà, sonra solà. --- Spèrva napràvo, zatèm nalèvo --- Spèrva napràva, zatèm nalèva.

Bu küçə ilə svetoforà qədər gədin, sonra sağà dönnün. --- Идите по этой улице до светофора, затем поверните направо. --- İdite pa ètay ulitse da svetafora, zatèm pavernite napràva.

Bu küçənin o tərəfindədir. --- Это на той стороне улицы. --- Èta na toy staranè ulitsı.

Bu küçənin o birı tərəfindədir. --- Это на другой стороне улицы. --- Èta na druqoy staranè ulitsı.

Bu kvartalın ortasında. --- Это посередине квартала. --- Èta pa seredine kvartala.

Bu meydànla yanaşdır. --- Это рядом с площадью. --- Èta ryadım s ploşşadyu.

Bu körpüdən keçir. --- Это через мост. --- Èta çerèz most.

Bu vağzalın içindədir. --- Это внутри вокзала. --- Èta vnutri vaqzala.

Bu svetafordən sonradır. --- Это за светофором. --- Èta za svetaforım.

Bu abidənin qarşısında. --- Это перед памятником. --- Èta perèd pàmitnikım.

Bu odur, bax, orada tındəki. --- Это вон там за углом. --- Èta von tam za uqlòm.

Avtobus dayanacağı harədadır? --- Где остановка автобуса? --- Qde astanovka avtobusa?

Mən şəhərin mərkəzinə düzgün gedirəm? --- Я правильно еду в центр города? --- Ya pràvilna yèdu v tsentr qòroda?

Mən düzgün istiqamətdə gedirəm? --- Я еду в правильном направлении? --- Ya yèdu v pràvilnım napravlèniı?

Mərkəzə getmək nə qədər vaxt aparır? --- Сколько времени занимает, чтобы доехать до центра?
--- Skolka vrèmeni zanimàet, ştòbı dayèxit da tsentra?

Mərkəzə çox yol getmək lazımdır? --- До центра долго ехать? --- Da tsentra dölqa yèxit?

Mən dəmiryol vağzalına getmək istəyirəm. --- Я хочу доехать до железнодорожного вокзала --- Ya haçı dayəxit da jeleznadaròjnava vaqzala.

Taksidə havə limanına nə qədər vaxtə getmək olar? --- Скòлько врèмени èхать в аэропòрт на таксì? --- Skòlka vrèmeni yèxit v aerapòrt na taksì?

Buyurun, bu da yol haqqı. --- Пожалуйста, вот за проезд. --- Pajalusta, vot za prayezd.

Mən harada taksì tapə bilərəm? --- Где я могу взять таксì? --- Qde ya maqu vzyet taksì?

Lütfən, taksì çağırın. --- Вызовите таксì, пожалуйста. --- Vıavite taksì, pajalusta.

Öraya piyadə getməyə nə qədər vaxt lazımdır? --- Скòлько врèмени идтì tudə пешкòм? --- Skòlka vrèmeni idtì tudə pişkòм?

Teatr harada yerləşir? --- Где находится театр? --- Qde naxòditsa tiatr?

Taksì dayanacağı haradadır? --- Где стоянка таксì? --- Qde stayanka taksì?

Burada yaxınlıqda ayaqyolú varmı? --- Здесь есть поблизости туалёт? --- Zdes yest pablizisti tualèt?

Sizin ayaqyolundan istifadə etmək olar? --- Мòжно воспòльзоваться Вашим туалèтом? --- Mòjna vaspòzivitsa Vášim tualètam?

Biz saat neçədə qayıdacağıq? --- В котòром часу мы вернёмся? --- V katòrim çsu mı vernòmsya?

Bu ekskursuyə neçəyədir? --- Скòлько стòит èта экскурсия? --- Skòlka stòit èta ekskürsiya?

Saat neçədə başlayır? --- Во скòлько началò? --- Va skòlka naçala?

Yemək qiymətə (dəyərə) daxil edilib? --- Питàние включенò в стòимость? --- Pitànie vklyuçenò v stòimist?

Şəhərə ekskursiyə nəzərdə tutulub? --- Экскурсия по гòроду предусмòтрена? --- Ekskürsiya pa qòrodu predusmòtrena?

Bu bir günlük ekskürsiyadır? --- Èто одноднёвная экскурсия? --- Èta adnadnèvnaya ekskürsiya?

Lütfən, şəhərin planını mənə verin. --- Дàйте мне, пожалуйста, план гòрода. --- Dàyte mne, pajalusta, plan qòroda.

Mən şəhərin planını harada alə bilərəm? --- Где я могу купитè план гòрода? --- Qde ya maqu kupit plan qòroda?

Burada teatr var? --- Здесь есть театр? --- Zdes yest tiatr?

Biz harada və nə vaxt görüşə bilərik? --- Когда и где мы мòжем встрèтиться? --- Kaqdà i qde mı mòjim vstrètitsa?

Mən harada bilət alə bilərəm? --- Где я могу купитè билет? --- Qde ya maqu kupit bilèt?

Giriş biletı neçəyədir? --- Скòлько стòит входной билет? --- Skòlka stòit vxadnòy bilèt?

Burada maraqlı, dahə nəyə baxmaq olar? --- Что интересного мòжно тут ещё посмòтрètè? --- Şto intirèsnava mòjna tut yişşyò pasmatrèt?

Bu, piyadə getmək üçün uzaqdır? ---	Это слишком далеко, чтобы идти пешком? ---	Èta slışkim dalekò, ştòbı idtì pişkòm?
Bizim bir cüt şəkil çəkdirməyə imkanımız olcaq? --- --- U nas budit vazmòjnist zdèlit pàru fotoqràfiy?	У нас будет возможность сделать пару фотографий	
İndi nə gedir? ---	Что идёт сейчас? ---	Şto idyòt siçàs?
Burada ingiliscə danışan var? --- pa-anqlıyski?	Кто-нибудь здесь говорит по-английски? ---	Kto-nibud zdes qavarit ra-anqlıyski?
Necə keçim? ---	Как пройти? ---	Kak praytì?
Bağışlayın, bu yerə necə keçim? ---	Извините, как пройти к этому месту? ---	İzvinite, kak praytì k ètamu mèstu?
Lütfən, dəyin, bu mehmanxanaya necə gedə bilərəm? --- --- Skajite, pajalusta, kak praytì k ètay qastinitse?	Скажите, пожалуйста, как пройти к этой гостинице?	
Mehmanxanə buradan uzaqdadır?---	Гостиница далеко отсюда? ---	Qastinitsa dalekə atsyuda?
Bu nə qədər vaxt aparar? ---	Сколько это займёт времени? ---	Skolka èta zaumyòt vrèmeni?
O, bu tərəfdədir? ---	Оно на этой стороне? ---	Anò na ètay staranè?
Poçta necə gedə bilərəm? ---	Как мне пройти к почте? ---	Kak mne praytì k poçte?
Mərkəzə hansı istiqamətdə getmək lazımdır? --- idtì k tsèntru?	В какую сторону идти к центру? ---	V kakuyu stòronu idtì k tsèntru?
Plandə göstərin, İndi biz haradayıq?---	Покажите на плане, где мы сейчас находимся. ---	Pakajite na plàne, qde mı siçàs naxòdimsya?
Lütfən, burada plan çəkin. ---	Пожалуйста, набросайте здесь план. ---	Pajalusta, nabrasayte zdes plan.
Mən haradayam (burə haradır)? ---	Где я нахожусь? ---	Qde ya naxajuus?
Biz İndi haradayıq? ---	Где мы сейчас? ---	Qde mı siçàs?
Bu küçənin adı nədir? ---	Как называется эта улица? ---	Kak nazivaetsa èta ulitsa?
Mən düz getməliyəm? ---	Мне идти прямо? ---	Mne idtì pryàma?
Bu təxminən piyadə on dəqiqəlik yoldur. ---	Это примерно десять минут ходьбы. ---	Èta primèma dèsit minùt xadbı.
Bu tamamilə yaxındır. ---	Это совсем близко. ---	Èta savsèm blızka.
Bu elə küçəni keçən kimidir. ---	Это прямо через улицу. ---	Èta pryàma çerèz ulitsu.
Bu dəhlizin axırındadır. ---	Это в конце коридора. ---	Èta v kantsè karidòra.
Bu çox da uzaq deyil. ---	Это не очень далеко. ---	Èta ni oçin dalekò.

Siz onu görməyə bilməzsiniz. --- Вы не можете его не заметить. --- Vı ni mōjite yivō ni zamētīt.

Lütfən, bir dəqiqə burada gözləyin.--- Подождите здесь минутку, пожалуйста.--- Padajdite zdes minütku, pajalusta.

Mən növbəti dayanacaqda düşürəm. --- Я выхожу на следующей остановке. --- Ya vıxajı na slėduyuşsey astanōvke.

Lütfən, mənı burada düşürün. --- Высадите меня здесь, пожалуйста. --- Vısadite minyà zdes, pajalusta.

Lütfən, burada saxlayın. --- Остановите здесь, пожалуйста. --- Astanavite zdes, pajalusta.

Bu rayonda mehmanxana varmı? --- В этом районе есть гостиница? --- V etam rayone yest qastinitsa?

Çimərliyə ən qısa yol harədadır? --- Где самый короткий путь на пляж? --- Qde sāmıy karōtkiy put na plyaj?

Gölə qədər yol yaxşıdır? --- Дорога до озера хорошая? --- Darōqa da òzera xarōşaya?

Yaxınlıqda qaraj harədadır? --- Где ближайший гараж? --- Qde blijàşiy qaraj?

Teàtrda, Konsertdə --- В театре, V tiàtre, --- В концерте, V kantsèrte

Mən səni konsertə dəvət etmək istəyirəm. --- Я хочу пригласить тебя на концерт --- Ya xaçı priqlasıt tıbyà na kantsèrt.

Axşamə nə planların var? --- Какие планы на вечер? --- Kakie plàni na vèçer?

Bu gün nə gedir? --- Что сегодня идёт? --- Şto sivòdnıya idyòt?

Necə adlanır? --- Как называется? --- Kak nazıvàetsa?

Sizdə teàtra bilət var? --- У вас есть билеты на театр? --- U vas yest bilèti na tiàtr?

Bilət neçəyədir? --- Сколько стоит билет? --- Skòlka stòit bilèt?

Siz mənə danışa bilməzdiniz? --- Вы не могли бы мне рассказать? --- Vı ni maqlı bı mne rasskazàt?

Bu müğənni məşhurdur? --- Этот(а) певец(певица) известный(-ная)? --- Ètat (a) pivèts (pivitsa) izvèsniy (-naya)

Kansert saat neçədə başlayır? --- В котòром часу начинается концерт? --- V kàtorım çsu naçınàitsa kantsèrt?

Bir az tələsin ! Tamaşa tezliklə başlayacaq. --- Поторопитесь ! Спектáкль скòро начнётся. --- Patarapıtis ! Spektàkl skòra naçnyòtsa.

Mən gecikmək istəmirəm. --- Я не хочу опоздать. --- Ya ni xaçı apazdàt.

Sizdə tamaşanın proqramı var? --- У вас есть программа спектакля? --- U vas yest praqramma spiktàklyà?

Lütfən, bizim yerlərimizi göstərin.--- Покажите, пожалуйста, наши места. --- Pakajite, pajalusta, naşı mestà.

Bizim yerlərimiz harədadır? --- Где наши места? --- Qde naşı mestà?

Sizin xoşunuza gəlir?	---	Вам нравится?	---	Vam nràvitsa?
Hansì cərgədir? (Hansì cərgələrdir?)---		Какой ряд? (Какие ряды?)	---	Kakòy ryad? (Kakìe ridi?)
Hansì yərdir? (Hansì yerlərdir?)	---	Какое место? (Какие места?)	---	Kakòe mèsta? (Kakìe mestà?)
Bizim yerlərimiz beşinci cərgədədir.	---	Наши места в пятом ряду.	---	Nàşi mistà v pyàtim ridu.
Lütfən, arxamca gəlin.	---	Идите за мной, пожалуйста..	---	İdite za mnoy, pajalusta.
Bu yer tutulmuşdur?	---	Это место занято?	---	Èta mèsta zànita?
Siz deyəsən, öz yerinizdə oturmamısınız. --- Вы, наверное, сидите не на своём месте. --- Vı, navèrna, sidite ni na svayòm mèste.				
Lütfən, icazə vèrin keçim.	---	Разрешите пройти, пожалуйста.	---	Pazrişite prayti, pajalusta.
Mən istərdim kinoyə gedim.	---	Я хотèл(а) бы пойти в кино.	---	Ya xatèl (a) bı payti v kinò.
Siz hansì filmə baxmaq istərdiniz?--- pasmatrèt?		Какой фильм Вы бы хотèли посмотреть?	---	Kakòy film Vı bı xatèli
Bu film nə haqqındadır?	---	О чём этот фильм?	---	A çyòm ètat film?
Bu film nə qədər davam edir?	---	Сколько длится эта картина?	---	Skòlka dlitsa èta kartina?
Fim xoşunuza gəldi?	---	Вам понравился фильм ?	---	Vam panràvilsa film?
Bu filmə baxmağa dəyər?	---	Стоит ли смотреть этот фильм?	---	Stòit li smatrèt ètat film?
Bu çox xoş gecə idi,sağ ol.	---	Это был приятный вèчер, спасибо.	---	Èta bıł priyàtnıy vıçer, spasıba.
Mən hər- hansì bir yerə istirahət etməyə getmək istərdim. --- Я хотèл бы поèхать куда-нибудь отдохнуть. --- Ya xatèi bı payèxit kudà-nibud addaxnud.				
Gəlin hər-hansì maraqlı bir yerə gedək. --- Давайте сходим в какое-нибудь интересное место? --- Davayte sxòdim v kakòe-nibud intirèsnae mèsta.				
Hansì kinotetrə gedək?	---	В какой кинотеатр пойдём?	---	V kakòy kinotiàtr paydyòm?
Mənəmlə operaya getmək istəyirsinizmi?	---	Хотите пойти со мной в оперу?	---	Xatite payti sa mnoy v operu?
Mən biletləri alacağam.	---	Я куплю билеты.	---	Ya kuplyu biletı.
Mən sizin arxanızca saat yeddidə gələcəyəm. --- Я зайдù (заеду) за Вами в семь часов. --- Ya zaydu (zayèdu (miniklə)) za Vàmi v sem çsov.				
Gəlin bu gün axşam kinoyə gedək.--- Давайте сходим сегодня вèчером в кино. --- Davayte sxòdim sivòdnıya vıçeram v kinò.				
Sizin sevimli artistləriniz kimlərdir?---		Кто Ваши любимые артисты?	---	Kto Vàşi lyubimie artisti?
Kinò nə vaxt başlanir?	---	Когда начинается кино?	---	Kaqda naçınaitsa kinò?

Lütfən göstərin, mənim yerim haradadır? --- Покажите, где мое место, пожалуйста. --- Pakajite, qde mayò mèsta, pajàlusta.

Təqdimət nə vaxt başlanir? --- Когда начинается представление? --- Kaqdà naçinàitsa pridstavlènie?

Hər-hansı bir yerə rəqs etməyə getmək isrəyirsinizmi? --- Хотите пойти куда-нибудь потанцевать? --- Xatite payti kudà-nibùd patantsivət?

İcazə vèrin sizi rəqsə dəvət edim. --- Разрешите пригласить Вас на танец. ---Pazreşite priqlasit Vas na tånets.

Burada şəkil çəkmək olar? --- Здесь можно фотографировать? --- Zdes möjna fotoqrafirivit?

“Vspışka”-dan istifadə etmək olar? --- Можно использовать вспышку? --- Möjna ispolzivit vspışku?

Siz mənim şəkilimi çəkə bilməzdiniz? --- Не могли бы Вы сфотографировать меня? --- Ni maqlì bì Vı sfataqrafirivıt minyâ?

Lütfən mənimlə şəkil çəkdirin. --- Сфотографируйтесь со мной, пожалуйста. --- Sfataqrafiruytis sa mnoy, pajàlusta.

Saət, Zamàn --- Часы, Врèмя --- Çsì, Vrèmya

Saət neçədir? --- Сколько времени? Сколько время? (Каторый час?) --- Skòlka vrèmeni? Skòlka vrèmya? (Katòry ças?)

Qol saati. --- Часы наручные. --- Çsı naruçnie.

Saniyə, Dəqiqə, Saət. --- Секунда, Минута, Час. --- Sekunda, Minuta, Ças.

Səhər saət öndür. --- Врèмя – дèсять часòв утра. --- Vrèmya – dèsit çsov utrà.

Bir neçə saniyə (dəqiqə, saət). --- Нèсколько секунд (минут, часòв). --- Nèskılka sekund (minut, çsov).

Yarım saət (saət yarım). --- Пòлчаса (полтора часа). --- Pòlçsa (Paltarà çsà).

Üçə yaxın (üçə bir az qalmış). --- Около трёх. --- Okolo tryox.

Bu nə qədər davam edəcək? --- Сколько времени это продлится? --- Skòlka vrèmeni èta pradıtsa?

Bu iki saət davam edir. --- Это продолжается два часа. --- Èta pradaljàitsa dva çsà.

Beşə üç dəqiqə işləyib. --- Три минуты пятого. --- Tri minuti Pyatava.

Ona on beş dəqiqə işləyib. --- Пятнадцать минут десятого. --- Pitnadsit minut disyatava.

İkiyə iyirmi dəqiqə işləyib. --- Двадцать минут второго. --- Dvadsit minut vtarova.

Dördə iyirmi üç dəqiqə işləyib. --- Двадцать три минуты четвертого. --- Dvadtcit tri minuti çetvyortava.

On ikiyə bir dəqiqə işləyib. --- Одна минута двенадцатого. --- Adna minuta dvenadtsatava.

Səkkizə iki dəqiqə işləyib. --- Две минуты восьмого. --- Dve minuti vasmova.

Birìn yarısıdır.	---	Пол пёрвого.	---	Pol pèrvava.
İkinin yarısıdır.	---	Пол вторòго.	---	Pol vtaròva.
Üçün yarısıdır.	---	Пол трётъего	---	Pol trèteva.
Dördün yarısıdır.	---	Пол четвёртого.	---	Pol çetvyörtava.
On birin yarısıdır.	---	Пол одиннадцатого.	---	Pol adınadtsatava.
On ikinin yarısıdır.	---	Пол двенадцатого.	---	Pol dvenàdtsatava.
Onà beş dəqiqə qalıb.	---	Без пяти дєсять.	---	Bez pitì dèsit.
On birə səkkiz dəqiqə qalıb.	---	Без восьми одиннадцать.	---	Bez vasmì adınadtsit.
Səkkizə on beş dəqiqə qalıb.	---	Без пятнадцати вòсемь.	---	Bez petnàdtsiti vòsim.
Doqquzə iyirmì dəqiqə qalıb.	---	Без двадцати дєвять.	---	Bez dvadtsiti dèvit.
Altıya iyirmì beş dəqiqə qalıb.	---	Без двадцати пяти шєсть.	---	Bez dvadtsiti pitì şest.
Beş taməmdir.	---	Рòвно 5 часòв.	---	Ròvna pyət çsòv.
Sizdə saat neçədir?	---	Котòрый час у вас?	---	Katòry ças u vas?
İndi saat neçədir?	---	Скòлько сейчàs врємени.	---	Skòlka siçàs vrèmeni?
Saat altıya gəlin.	---	Придите к шести.	---	Pridite k şesti.
Zəhmət olmasa, dèyin indi saat neçədir? --- Скажите, пожалуйста котòрый тепєрь час? --- Skajite, pajalusta katòry tipèr ças?				
İndi cəhər (axşam) altı taməmdir. --- Сейчàs рòвно шєсть часòв утра (вєчера). --- Siçàs ròvna şest çsov utrà (vèçera).				
Saatınızın vaxtı dəqiqdir?	---	У вас тòчное врємя?	---	U vas tòçnae vrèmya?
Mənim saatim düz işləmir.	---	Мой часы идұт не тòчно.	---	Maì çsi idùt ni tòçna.
Mənim saatim dəqiqdir.	---	Мой часы точны.	---	Maì çsi taçni.
Saatim irəli gedir (geri qalır).	---	.Мой часы спешàт (отстают).	---	Maì çsi speşat (atstayut).
Mənim saatimla (mənim saatima görə). ---	---	По моим часам.	---	Pa maım çsàm.
Saat neçədə?	---	Во скòлько (В котòром часу)?	---	Va skòlka (V katòrim çsù)?
Zəhmət olmasa, saat altıya yaxın gəlin. --- Придите, пожалуйста, òколо шести часòв. --- Pridite, pajalusta, òkıla şesti çsòv.				
Mənim saatim yoxdur.	---	У меня нет часòв.	---	U minya net çsòv.
Xahiş edirəm, iki saat sònra gəlin.---	---	Прòшу прийти черєз два часа.	---	Praşu priyti çerèz dva şsa.

Mən on dəqiqədən sonra qayıdacağam.	---	Я вернусь через 10 минут.	---	Ya vernüs çeréz dəsit minüt.
Saat neçədən?	---	С котòрого часà?	---	S katòrava çsa?
Saat neçəyə qədər.	---	До котòрого часà?	---	Da katorava çsa?
Saat yeddiyə qədər.	---	До 7 часòв.	---	Da semì çsov.
Bizim çox vaxtımız var.	---	У нас мно́го врèмени.	---	U nas mnòqa vrèmeni.
Naharà qədər(günortà, nahardàn sonra).	---	До обèда (в полдень, пòсле обèда).	---	Da abèda (v pòlden, pòsle abèda).
Axşam (Gecə, Gecə yarısı, səhər açılanda).	---	Вèчером (Нòчью, В пòлночь, На рассвèте).	---	Vèçeram (Nòçyu, V pòlniç, Na rassvète).
Bazàr ertəsi. Bazàr ertəsi günü.	---	Понедèльник. В понедèльник	---	Panidèlnik. V panidèlnik.
Çərşənbə axşamı, çərşənbə axşamı günü.	---	Втòрник, во втòрник.	---	Vtòrnik, va vtòrnik.
Çərşənbə, çərşənbə axşamı günü.	---	Средà, в средү.	---	Sredà, v srèdu.
Cümə axşamı, cümə axşamı günü.	---	Четвèрг, в четвèрг.	---	Çitvèrq, v çitvèrq.
Cümə, cümə günü.	---	Пятница, в пятницу.	---	Pyətnitsa, v pyètnitsu.
Şənbə, şənbə günü.	---	Суббòта, в суббòту.	---	Subbòta, v subbòtu.
Bazàr, bazàr günü.	---	Воскресèнье, в воскресèнье.	---	Vaskresènye, v vaskresènye.
Bu gün nə gündür (Neçənci gündür)?	---	Какòй сегоднà день?	---	Kakòy sivòdnya den?
Bu gün çərşənbədir.	---	Сегоднà средà.	---	Sivòdnya sredà.
Dünən cümə idi.	---	Вчерà былà пятница.	---	Vçerà bilà pyètnitsa.
Sàbah cümə axşamı olacaq.	---	Зàвтра бұдет четвèрг.	---	Zàvtra budit çitvèrq.
Heç vaxt.	---	Никогдà?	---	Nikaqdà.
Bazàr ertəsinə.	---	На понедèльник.	---	Na panidèlnik.
Nə vaxtdàn?	---	С какòго врèмени?	---	S kakòva vrèmeni?
Nə vaxtà qədər?	---	По какòе врèмя?	---	Pa kakòe vrèmya?
Çərşənbə axşamından cüməyə qədər.	---	От втòрника до пятницы.	---	At vtòrnika da pyètnitsı.
Bu bazàr ertəsi.	---	В èтот понедèльник.	---	V ètat panidèlnik.
Keçən çərşənbə axşamı.	---	В прòшлый втòрник.	---	V pròşlıy vtòrnik.
Gələn çərşənbə.	---	В бұдущюю средү.	---	V bұduşşuyu sredü.

Bu həftə.	---	На этой неделе.	---	Na etay nedèle.
Keçən həftə.	---	На прошлой неделе.	---	Na pròşlıy nedèle.
Gələn həftə.	---	На будущей неделе.	---	Na bûduşsey nedèle.
Bütün həftə (Həftə boyu).	---	На всю неделю.	---	Na vsyu nidèlyu.
Gün ərzində.	---	В течение дня.	---	V tiçènie dnya.
Ertəsi gün.	---	После завтра.	---	Pòsle zàvtra.
Bir neçə həftəyə.	---	На несколько недель.	---	Na nèskılka nidèl.
Bir həftə sonra.	---	Через неделю.	---	Çerèz nidèlyu.
Bir neçə ay.	---	Несколько месяцев.	---	Nèskılka mètsev.
Bu ayda.	---	В этом месяце.	---	V etam mètsetse.
Keçən ayda.	---	В прошлом месяце.	---	V pròşlam mètsetse.
Gələn ayda.	---	В будущем месяце.	---	V bûduşim mètsetse.
Üç ay öncə.	---	Три месяца назад.	---	Tri mèsyatsa nazàd.

Mən bu gün saat birə (ikiyə, üçə, dördə, beşə, altıya, yeddiyə, səkkizə, doqquza, onə, on birə, on ikiyə) qədər işləyirəm. --- Я сегодня работаю до часу. (до двух, до трёх, до четырёх, до пяти, до шести, до семи, до восьми, до девяти, до десяти, до одиннадцати, до двенадцати = часов). --- Ya sivòdnya rabòtayu da çàsü. (da dvux, da tryox, da çitiryòx, da pitı, da şestı, da semı, da vasmı, da divitı, da disitı, da adınıdsıtı, da dvenàdsıtı = çsov).

Dünən axşam.	---	Вчера вечером.	---	Vçerə vıçeram.
Bu gün axşam.	---	Сегодня вечером.	---	Sivòdnya vıçeram.
Bu gün səhət.	---	Сегодня утром.	---	Sivòdnya ùtram.
Hər bir vaxt (istinilən vaxt).	---	В любое время.	---	V lyubòe vrèmya.
Nə vaxt istəsəniz.	---	Когда захотите.	---	Kaqdà zaxatite.
Günün günortə çağı.	---	В среди белого дня.	---	V sredi bèlava dnya.
Onu nə vaxt görə bilərəm?	---	Когда я могу его увидеть?	---	Kaqdà ya maqu yivò uvıdit?
Onun nə vaxt vaxtı olacaq?	---	Когда у него будет время?	---	Kaqdà u nivò budit vrèmya?
Mən saat neçəyə qədər buradə məşğul olə bilərəm? --- Da katòrova çàsə ya maqu zanimàtsa zdes?	---	До которого часа я могу заниматься здесь?	---	Do kotòrogo çàsə ya maqu zanimàtsa zdes?
İstədiyiniz vaxt gəlin.	---	Приходите, когда Вам угодно.	---	Prixadite, kaqdà Vam uqòdna.

Bu gün ayın neçəsidir?	---	Какое сегодня число?	---	Kakəe sivòdnja çislò?
Bu ildə (Carı ildə).	---	В этом году, в текущем году.	---	V ètam qadù, v tekùşşem qadù.
Keçən ildə.	---	В прошлом году.	---	V pròşlim qadù.
Gələn ildə.	---	В будущем году.	---	V bûduşşim qadù.
Bir az öncə (bu yaxınlarda).	---	Не давно.	---	Ni dävno.
Vaxt keçdi.	---	Время прошло.	---	Vrèmya praşlò.
Bir neçə gün sonra.	---	Через несколько дней.	---	Çerèz nèskolka dney.
Bir neçə ay sonra.	---	Через несколько месяцев.	---	Çerèz nèskolka mèssetsev.
Bazər ertəsi (Birinci gün).	---	Понедельник.	---	Panidèlnik.
Çərşənbə axşamı (İkinci gün).	---	Вторник.	---	Vtòrnik.
Çərşənbə (Üçüncü gün).	---	Среда.	---	Sredà.
Cümə axşamı (Dördüncü gün).	---	Четверг.	---	Çitvèrg.
Cümə (Beşinci gün).	---	Пятница.	---	Pyètnitsa.
Şənbə (altıncı gün).	---	Суббота.	---	Subbòta.
Bazər (Bazər günü).	---	Воскресенье.	---	Vaskrisènye.

Mehmanxanada --- В гостинице, V qastinitse

Bu gün üçün boş otaq varmı yest?	---	Свободные места на сегодня есть?	---	Savabòdniye mestà na sivòdnja yest?
Mehmanxananın yanında dayanacaq (maşın saxlamaq üçün) varmı?	---	Есть ли стоянка возле гостиницы?	---	Yest li stayànka vòzle qastinitsı?
Bir həftəliyə.	---	На одну неделю.	---	Na adnù nedèlyu.
Boş nömrələr var?	---	Есть свободные номера?	---	Yest svabòdniye namerà?
Boş yer yoxdur.	---	Нет свободных мест.	---	Net svabòdnix mest.
Bir nəfər üçün, bir günlük nömrə neçəyədir? stòit nòmer v sùtki na çelavèka?	---	Сколько стоит номер в сутки на человека?	---	Skòlka stòit nòmer v sùtki na çelavèka?
Mən nağd pul ödəyəərəm.	---	Я оплачу наличными.	---	Ya arlaçù nalıçnımı.
Mən sifariş edirdim.	---	Я делал заказ.	---	Ya dèlal zakàz.

Sifariş təsdiq edilmişdi.	---	Заказ был подтверждён.	---	Zakáz bil padtverjdyòn.
Sizdə boş yerlər var?	---	У вас есть свободные места?	---	U vas yest svabòdnie mesta?
Mənə otaq lazımdır.	---	Мне нужна комната.	---	Mne nujna kòmната.
Mən birnəfərlik nömrə istəyərdim	---	Я хотел бы одноместный номер.	---	Ya xatèl bi adnamèsniy nòmèr.
Mən otaqda vannası olan nömrə istəyərdim.	---	Я хотел бы номер с ванной.	---	Ya xatèl bi nòmèr s vannıy.
Mən otaqda iki çarpayısı olan nömrə istərdim.	---	Я хотел бы номер с двумя кроватями.	---	Ya xatèl bi nòmèr z dvumya kravàtimi.
Nə isə ucuz bir şey varmı?	---	Есть что-нибудь подешевле?	---	Yest şto-nibud padişevle?
Siz mənə daha yaxşı bir otaq göstərə bilməzdiniz? --- Ni maqlı bı Vı pakazat mne kòmnatu paluçşe?	---	Не могли бы Вы показать мне комнату получше?	---	Ne mogli bı Vy pokazatı mne kòmnatu poluçşe?
Siz mənə daha böyük (kiçik) bir otaq göstərə bilməzdiniz? (поменьше)? --- Ni maqlı bı Vı pakazat mne kòmnatu rabòşe (ramènşe)?	---	Не могли бы Вы показать мне комнату побольше (поменьше)?	---	Ne mogli bı Vy pokazatı mne kòmnatu rabòşe (ramènşe)?
Xidmət və vergi üçün ödəmə nə qədərdir? za abslujivanie i nalòq?	---	Какова плата за обслуживание и налог?	---	Kakava plàta za abslujivanie i nalòq?
Səhər yeməyi daxil olmaqla, nömrə neçəyədir? nòmèr, vklyuçaya zàvtrak?	---	Сколько стоит номер, включая завтрак?	---	Skòlka stòit nòmèr, vklyuçaya zàvtrak?
Səhər yeməyi daxildir?	---	Завтрак включён?	---	Zàvtrak vklyuçyòn?
Günü neçəyədir?	---	Сколько это стоит в день?	---	Skòlka stòit v den?
Sizə giröv lazımlıdır?	---	Вам нужен залог?	---	Vam nujin zalòq?
Mən nömrəni nə vaxt azad etməliyəm (boşaltmalıyam)? dòljin asvabadıt nòmèr?	---	Когда я должен освободить номер?	---	Kaqda ya dòljin asvabadıt nòmèr?
Sizə mənim pàsporum lazımdır?	---	Вам нужен мой паспорт?	---	Vam nujin moy pàspirt?
Başqa mehmanxanə tövsiyə (məsləhət) edə bilərsiniz? --- Mójite parekamendavat druquyu qastinitsu?	---	Можете порекомендовать другую гостиницу?	---	Mójite parekamendavat druquyu qastinitsu?
Mən bu nömrəni bir həftəliyə götürəcəyəm. nidèlyu.	---	Я сниму этот номер на неделю.	---	Ya snimù ètat nòmèr na nidèlyu.
Mən iki gün qalacam.	---	Я пробуду два дня.	---	Ya prabudu dva dnya.
Məni işə çağırırlar.	---	Меня зовут на работу.	---	Minya zavut na rabotu.
Harada qol çəkim (imzalayım)?	---	Где мне расписаться?	---	Qde mne raspisatsa?
Sizin qələminizi borca almaq olar? Girin (içəri).	---	Можно одолжить Вашу ручку?	---	Mojna adaljıt Vəşu ruçku? Vaydite.
	---	Войдите.	---	Vaydite.

Mən saxlamağa, bəzi qiymətli şeylər vermək istəyərdim. --- Я хотел бы сдать на хранение некоторые ценные вещи. --- Ya xətlə bı zdat na xranənie nəkıtırie tsennie vèşşı.

Zəhmət olmasa, baqajı mənim nömrəmə göndərin. --- Пошлите, пожалуйста, багаж в мой номер. --- Paşlıte, pajalusta, baqaj v moy nòmer.

Zəhmət olmasa, bir kimisəni mənim yüküm üçün (arxasınca) göndərin. --- Пожалуйста, пошлите кого-нибудь за моим багажом. --- Pajalusta, paşlıte kavò-nibud za maım baqajom.

Mən öz yükümü götürmək istərdim. --- Я хотел бы забрать свой багаж. --- Ya xətlə bı zabrət svoý baqaj.

Mənim otağımda elektrón ülgüc (üzqırxan) üçün rozетка var? --- В моей комнате есть розетка для электробритвы? --- V mayèy kòmnete yest razètka dlyà elektrabıtıvı?

Zəhmət olmasa mənə isti su gətirin. --- Пожалуйста, принесите мне горячей воды. --- Pajalusta, prinisite mne qarğıy vadı.

Siz, mənə bir dənə də yorğan verə bilməzdiniz? --- Не могли бы Вы дать мне ещё одно одеяло? --- Ni maqlı bı Vı dat mne yışşyò adnò adiyala?

Kabel televiziyasını necə qoşum? --- Как включать кабельное телевидение? --- Kak vklyuçat kàbelnae televıdenie?

Ölkənin kodu sizə məlumdur? --- Вам известен код Вашей страны? --- Vam izvèstin kod Vàşey strani?

Rusiyanın kodu neçədir? --- Какой код России? --- Kakòy kod Rassii?

Restoran hansı vaxtlar işləyir? --- В какое время работает ресторан? --- V kakòe vrèmya rabòtaet restaran?

Zəhmət olmasa, saat səkkizdə. --- В полвосьмого, пожалуйста. --- V polvasmòva, pajalusta.

Mən səhər yeməyini səhərə sifariş etmək istərdim. --- Я хотел бы заказать завтрак на завтра. --- Ya xətlə bı zakazət závtrak na závtra.

Budur mənim sifarişim. --- Вот мой заказ. --- Vot moy zakaz.

Mən piyada gedə bilərəm, ya da, yaxşısı budur taksı götürək? --- Могу я идти пешком, или лучше взять такси? --- Maqu ya idti pişkom, ili lüçşe vzyèt taksı?

Mənə kimsə zəng edib? --- Мне кто-нибудь звонил? --- Mne kto-nibud zvanıl?

Mən bunu yumağa vermək istərdim. --- Я хотел бы сдать это в стирку. --- Ya xətlə bı zdət èta v stırku.

Lütfən, ehtiyatlı olun. --- Будьте осторожны, пожалуйста. --- Búde astaròjni, pajalusta.

Bu təmiz ipəkdir (yündür). --- Это чистый шёлк (шерсть). --- Èta çıstiy şyolk.

Zəhmət olmasa, bu paltarı yuyulmağa göndərin. --- Отправьте, пожалуйста, эту одежду в стирку. --- Atpравte, pajalusta, ètu adèjdu v stırku.

Siz bu kostyumù yuyub ütüləyə bilərsiniz? ---	Вы можете почистить и отгладить этот костюм? ---	Vi mójite paçistit i atqlàdit ètat kastyùm?
Bu düyməni tikə bilərsiniz? ---	Можете пришить эти пуговицы? ---	Mójite prişit èti pùqavitsı?
Bu ləkəni silə (təmizləyə) bilərsiniz? ---	Можете удалить это пятно? ---	Mójite udalıt èta pitnò?
Bu şalvarı mənım yanımdaya ütüləyə bilərsinizmi? ---	Можете поглядеть эти брюки при мне? --	Mójite paqlàdit èti bryùki pri mne?
Bunù ütüləyin, zəhmət olmasa. ---	Выгладите это, пожалуйста. ---	Vıqlàdite èta, pajalusta.
Bu nə zaman hazır olacaq? ---	Когда это будет готово? ---	Kağda èta budit qatova?
Bu mənə saat ona lazımdır. ---	Мне это нужно к десяти часам. ---	Mne èta nujna k disiti çsam.
Xahiş edirəm, mənı saat yeddidə oyadin. ---	Будьте добры разбудите меня в семь часов. ---	Budte dabri razbudite minya v sem çsov.
Zəhmət olmasa mənə dəsmal gətirin. ---	Принесите мне, пожалуйста, полотенце. ---	Prinisite mne, pajalusta, palatentsə.
Siz taksı çağırə bilməzdiniz? ---	Не могли бы Вы вызвать такси? ---	Ni maqlı bı Vı vizvit taksı?
Şikayətlər. ---	Жалобы. ---	Jalobi.
Televizor işləmir. ---	Телевизор не работает. ---	Tilivizır ni rabotaet.
Tualət kağızı yoxdur. ---	Нет туалетной бумаги. ---	Net tualətniy buməqi
Sabun yoxdur. ---	Нет мыла. ---	Net mila.
Kilid sınıb. ---	Замок сломан. ---	Zamok sloman.
Çanəq, Tas (əl-üz yuyulanın) tıxanıb. ---	Раковина засорена. ---	Rakovina zasarına.
İsti su yoxdur. ---	Нет горячей воды. ---	Net qaryaçey vadi.
Soyuq su yoxdur. ---	Нет холодной воды. ---	Net xalodniy vadi.
Mən otağı dəyişmək istərdim. ---	Я хотел бы поменять комнату. ---	Ya xatəl bı paminyat kòmnatu.
Mən hələ də sifariş edilmiş səhər yeməyini gözləyirəm. ---	Я до сих пор жду заказанный завтрак. ---	Ya da six por jdu zakazанный zavtrak.
Burada səhv olmalıdır. ---	Тут, должно быть, ошибка. ---	Tut, daljna bit, aşıbka.
Bu mənım deyil. ---	Это не моё (не мая, не мой). ---	Èta ni mayò (ni mayà, ni moy).
Ləkələr təmizlənməyib (çıxarılmayıb, silinməyib) ---	Пятны не удалены. ---	Pyatni ni udalini.
Bu qan ləkəsidir. ---	Это пятно от крови. ---	Èta petnò at kròvi.

Mən iki nəfər üçün çarpayı sifariş etmişdim. --- Я заказывал кровать на двоих. --- Ya zakazıvıl kravát na dvaıx.

Bu otaq çox kiçikdir. --- Эта комната слишком маленькая. --- Èta kòmната slıškım málınkaya.

Sizdə bundan böyüyü varmı? --- У вас есть побольше? --- U vas yest pabòlşe.

Mən gedirəm (miniklə). --- Я уезжаю. --- Ya uezjàyu.

Mən səbah gedirəm (miniklə). --- Я уезжаю завтра. --- Ya uezjàyu zàvtra.

Mən bir gün əvvəl getmək istərdim. --- Я хотел бы уехать на день раньше. --- Ya xatèl bı uyèxat na den rànşe.

Mən otağı nə vaxt tərk etməliyəm (boşaltmalıyam)? --- Когда мне нужно освободить комнату? --- Kaqda mne nùjna asvabadıt kòmnatu?

Mən bürada qalmağı bir- neçə gün artırmıq istərdim. --- Я хотел бы продлить мое пребывание на несколько дней.--- Ya xatèl bı pradlıt mayò pribıvànıe na nèskalka dneı.

Hesabı almıq olar? --- Можно получить счёт? --- Mòjna paluçıt şşyot?

Hesabə baxmaq olar? --- Можно взглянуть на счёт? --- Mòjna vzqlenùt na şşyot?

Bu hesab nəyə görədir? --- За что этот счёт? --- Za şto ètat şşyot?

Məncə bu bir az bahadır. --- По – моёму, это дороговато. --- Pa-mòemu, èta daraqavàta.

Bağışlayın, amma bu mənim imzám deyil.---Извините, но это не моя подпись.---İzvinıte, no èta ni mayà pòdpıs.

Burə, mənim çox xoşumə gəldi. --- Мне очень здесь понравилось. --- Mne oçın zdes panrāvılas.

Xidmətlər. --- Услуги. --- Usluqi.

Yeməxanə harədə yerləşir? --- Где находится столовая? --- Qde naxòditsa stalòvaya?

Bürada bufet var? --- Здесь есть буфет? --- Zdes yest bufet?

Mənim otağımda televizor var? --- В моей комнате есть телевизор? --- V mayèy kòmnote yest tilıvızır?

Sizdə qaraj var? --- У вас есть гараж? --- U vas yest qaraj?

Bürada hovuz var? --- Здесь есть бассейн --- Zdes yest bassèyn?

Bürada kosmetik salón var? --- Здесь есть косметический салон? --- Zdes yest kasmetiçiskiy salón?

Ehtiyat (qəzə) çıxışı harədədir? --- Где аварийный выход? --- Qde avariynıy vıxıd?

Dərhal (əlüstü) nə qədər ödəmək lazımdır? --- Сколько нужно заплатить сразу?--- Skòlka nùjna zaplatıt sràzu?

Aydə nə qədər ödəmək lazımdır? --- Сколько надо платить в месяц? --- Skòlka nàda platıt v mèsets?

Mehmanxanada camaşırxana var?--- Есть ли в гостинице прачечная? --- Yest li v qastınıtse praçeçnaya?

Dəmiryol stansiyasında --- На железнодорожной станции, Na jelezadaròjniy stàntsii

- Bu gün üçün boş yer varmı? --- Свободные места на сегодня есть? --- Svabòdnie mestà na sivòdnya yest?
- Bilèt neçəyədir? --- Скòлько стоит билèt? --- Skòlka stòit bilèt?
- Siz harà gedirsiniz? --- Кудà вы едете? --- Kudà vı yèdite?
- Qatàr saat neçədə yolà düşür? --- Во скòлько отправляется пòезд? --- Va skòlka atravlyàitsya pòezd?
- Qatàr saat neçədə gəlir --- Во скòлько прибывает пòезд? --- Va skòlka pribivàet pòezd?
- Qatarà haràda bilèt almaq olàr? --- Где мòжно купить билèt на пòезд? --- Qde mòjna kupit bilèt na pòezd?
- Mən biletimi itirmişəm. --- Я потерял(а) билèt. --- Ya pateryàl(a) bilèt.
- Növbəti stànsiya hansıdır? --- Какàя слèдующая стàнция? --- Какàya slèduyuşşaya stàntsiya?
- Mən haràda qatarı dəyişməliyəm? --- Где мне нұжно сделать пересàдку? --- Qde mne nұjna zdèlat peresàdku?
- Hàrada düşəcəyimi xahiş edirəm mənə xəbər verin --- Предупредите, пожалуйста, где мне выходить?
--- Pridupridite, pajaļuysta, qde mne vıxadit?
- Çıxış harədadır? --- Где выход? --- Qde vıxid?
- Mən qatarı (nəqliyyatı) haràda dəyişməliyəm? --- Где мне слèдует сделать пересàдку? --- Qde mne slèduet zdèlit peresàdku?
- Bağışlayın, bu qatàr Bakıya gedir? --- Извините, этот пòезд идёт в Бакү? --- İzvinite, ètat pòezd idyòt v Bakù?
- Qatàr gecikir? --- Пòезд опàздывает? --- Pòezd apàzdıviet?
- Mən büradan oraya necə çatà bilərəm? --- Как мне добраться отсюда тудà? --- Как mne dabràtsa atsyùda tudà?
- Bakıya hansı qatarlar gedir? --- Какіе пòезда идұт в Бакү? --- Kakie payezdà idūt v Bakù?
- Bakıya qədər bilèt neçəyədir? --- Скòлько стоит билèt до Бакү? --- Skòlka stòit bilèt da Bakù?
- Mənə Løndona qədər bilèt lazımdır. --- Мне нұжен билèt до Лøndона. --- Mne nұjin bilèt da Løndına.
- Mən bu qatardà yer saxlamaq istəyərdim. --- Я хотёл бы забронировать мèсто на этом пòезде. --- Ya xatèl bı zabranırvıt mèsta na ètam pòezde.
- Mənə miniyi (nəqliyyatı) dəyişmək lazımdır? --- Мне нұжно дèлать пересàдку --- Mne nұjna dèlit piresàdku?
- Mən haràda miniyi (nəqliyyatı) dəyişməliyəm? --- Где мне дèлать пересàдку? --- Qde mne dèlit piresàdku?
- Qatàr hansı platformadan yolà düşür? --- С какòй платфòрмы отправляется пòезд? --- S kakòy platformı atravlyàitsya pòezd?
- Qatarın yolà düşməyinə on dəqiqə qalır. --- До отхòда пòезда остàлось дèсять минут. --- Da atxòda pòezda astàlis dèsit minüt.
- Mən qatarə gecikdim. --- Я опоздал (-а) на пòезд. --- Ya apazdàl (-a) na pòezd.

- O biri (növbəti) nə vaxt gedir? --- Когда идёт следующий? --- Kaqda idyot sləduyuşşiy?
- Bu Həmburqa birbaşa (gedən) qatardır? --- Это прямой поезд на Ганбург? --- Èta primòy pòezd na Qànburq?
- Bu qatar Løndona gedir? --- Этот поезд идёт в Лондон? --- Ètat pòezd idyòt v Lòndın?
- Gecikmə uzun (çox) olacaq? --- Долго будет задержка? --- Dòlqa bùdit zadèrjka?
- Bu sürət qatarıdır yoxsa, şəhəratrafı?---Это поезд скорый или пригородный?--- Èta pòezd skòriy ili pıřqaradniy?
- Burada vaqon restoran var? --- Здесь есть вагон ресторан? --- Zdes yest vaqon restaran?
- Vaqon-restoran qatarin əvvəlindədir yoxsa, axırında (quyruğunda)? --- Вагон-ресторан в начале или в хвосте поезда? --- Vaqon restaran v naçale ili v xvaste pòezda?
- Bizim kupə harədadır? --- Где наше купе? --- Qde naşe kupè?
- Bu yer tutulub (məşğuldur)? --- Это место занято? --- Èta mèsta zànita?
- Mən düşünürəm ki, Bu mənim yerimdir. --- Я думаю, это место моё. --- Ya dumiyu, èta mèsta mayò.
- Mən pəncərənin yanındakı yerə üstünlük verirəm . --- Я предпочитаю место у окна. --- Ya pridpaçitayu mèsta u akna.
- Bura çox istidir (soyuqdur). --- Здесь очень жарко (холодно) --- Zdes oçin jarka (xòlodna).
- Burada siqarət çəkmək olar? --- Здесь можно курить? --- Zdes mójna kurit?
- Pəncərəni açmaq olar? --- Можно открыть окно? --- Mójna atkrit akno?
- İndi biz harədan keçirik? --- Где мы сейчас проезжаем? --- Qde mı sıças praizjaem?
- Qatar burada nə müddətə (nə qədər) dayanır? --- Сколько времени поезд здесь стоит? --- Skòlka vrèmeni pòezd zdes stait?
- Növbəti dayanacaq harədadır? --- Где следующая остановка? --- Qde sləduyuşşaya astanòvka?
- Mən hansı dayanacaqda düşməliyəm? --- На какой остановке мне выходить? --- Na kakòy astanòvke mne vıxadit?
- Zəhmət olmasa, məni çatmamışdan bir saat öncə oyadın.--- Пожалуйста, разбудите меня за час до прибытия. --- Pajàlusta, razbudite minya za ças do pribitiya.
- Buradan neçə dayanacaqdır? --- Сколько остановок отсюда? --- Skòlka astanòvok atsyuda?
- Metro saat neçəyə qədər işləyir? --- До скольких работает метро? --- Da skalkix rabòtet metro?
- Mən bileti (biletleri) öncədən sifariş etmək istəyirəm. --- Я хочу заказать билеты заранее. --- Ya haçı zakazat bilèti zarànee.
- Mən qatarə bilət harədə alə bilərəm?---Где я могу купить билет на поезд? ---Qde ya maqu kupit bilèt na pòezd?
- Mən dərhal (əlüstü) ödəmək istərdim. --- Я бы хотел заплатить сразу. --- Ya bı xatèl zaplatit sràzu.

Mən bilət istərdim. --- Я бы хотёл билет. --- Ya bı xatəl bilət.

Siqarət çəkməyənlər (çəkənlər) üçün vaqon. --- Вагон для некурящих (курящих). --- Vaqon dlya nikuryaşşix (kuryaşşix).

Mən aşağı yer istərdim. --- Я бы хотёл нижнее место. --- Ya bı xatəl nişnee mēsta.

Mən özümə pulsuz nə qədər baqaj yerı götürə bilərəm? --- Сколько мест багажа я могу взять с собой бесплатно? --- Skolka mest baqaja ya maqu vzyet s saboy bezplatna?

Mən baqajı harada təhvıl verə bilərəm? --- Где я могу сдать багаж? --- Qde ya maqu zdət baqaj?

Telefòn --- Телефон, Telefon

Sabah mənə zəng et (ədin). --- Позвони (те) мне завтра. --- Pazvanı (-te) mne zavtra.

Zəhmət olmasa dəstəyi qaldırın. --- Поднимите пожалуйста трубку. --- Padnimite pajalusta trubku.

Sizi istəyirlər. --- Это Вас просят. --- Eta Vas prösyat.

Xahiş edirəm telefonunuzü mənə verin. --- Дайте мне, пожалуйста, ваш телефон. --- Dayte mne, pajalusta, vaş telefon.

Evimizə zəng edin. --- Позвоните мне домой. --- Pazvanite mne damoy.

Beynəlxalq zəng. --- Международный звонок. --- Mejdunarodniy zvanok.

Mən Moskvaya zəng etmək istərdim. --- Я хотёл бы сделать звонок в Москву. --- Ya xatəl bı zdəlit zvanok v Maskvu.

Mən xaricə zəng vurmaq istərdim. --- Я хотёл бы позвонить за границу. --- Ya xatəl bı pazvanit za qranitsu.

Almaniya ilə üç dəqiqəlik danışiq neçəyədir? --- Сколько стоит трёхминутный разговор с Германией? --- Skolka stoit tryoxminutniy razqavor z Qermaniyey?

Mən Münxenə zəng etmək istərdim. --- Я хотёл бы позвонить в Мюнхен. --- Ya xatəl bı pazvanit v Münxen.

Burada yaxınlıqda telefon-avtomat var? --- Где здесь поблизости телефон-автомат? --- Qde zdes pablizisti telefon-avtamat?

Xətt məşğuldur. --- Линия занята. --- Liniya zanita.

Xətti məşğul etməyin. --- Не занимайте линию. --- Ni zanimayte liniyu.

Bu nömrə məlumat kitabçasında yoxdur. --- Этого номера нет в справочнике. --- Etava nomera net v spraviçnike.

Birbaşə (nömrə) uığa bilərəm? --- Можно мне набирать напрямую? --- Mojna mne nabirat naprimuyu?

Bağışlayın, siz nömrəni səhv salmışınız. --- Извините, Вы ошиблись номером. --- Izvinite, Vı aşıblis nomeram.

O, indi yoxdur. --- Его (её) сейчас нет. --- Yivo (yivo) siças net.

O indî başqâ telefônla danışır. --- qavarît pa druqòmu telefònu.	Он (она) сейчâс говорит по другòму телефòну. ---	On (anâ) siçâs
Lütfân, dəstəyi qòymayın. ---	Не кладите трубку, пожâлуйста. ---	Ni kladîte trùbku, pajâlusta.
Zəhmət olmasa, dəstəyi hêlê qòymayın. ---	Не кладите покâ трубку, пожâлуйста. ---	Ni kladîte rakâ trùbku, pajâlusta.
Mən sònra zəng edərəm. ---	Я перезвоню пòзже. ---	Ya perezvanyù pòzje.
Danışàn kîmdir? ---	Кто говорит? ---	Kto qavarît?
Bu necè yazılır? ---	Как èто пишется? ---	Kak èta pìşitsa?
Mən nömrəni səhv salmışam. ---	Я ошибся нòмером. ---	Ya aşıbsya nòmeram.
Yox, kîmsə nömrəni səhv salıb. ---	Нет, èто ктò-то ошибся нòмером. ---	Net, èta ktò-ta aşıbsya nòmeram.
Zəhmət olmasa, çağırın onu (ondân xahiş edin) mənə zəng etsin. ---	Пожâлуйста, попросите erò (eè) мне позвонить. ---	Pajâlusta, paprasîte yivò (yiyò) mne pazvanît.
Mən səni (Sizi) dinləyirəm (eşidirəm) ---	Я слұшаю тебя (Вас). ---	Ya slüşiyu tibyâ (Vas).
Siz onâ bəzi şeyləri çatdırıb bilərsinizmi? ---	Вы мòжете емұ (ей) кое-что передâть? ---	Vi møjite yemù (yey) кое-što peredât?
O, nə vaxt qayıdacaq? ---	Когдâ он (она) вернётся? ---	Kaqdâ on (anâ) vemyòtsa?
Zəngə görə sağ ol. ---	Спасибо за звонòк. ---	Spasiba za zvanòk.
Bir az sònra (bir qədər gec) zəng edin. ---	Позвоните попòзже. ---	Pazvanîte papòzje.
Qardaşınızı telefonla çağırın. ---	Позовите брâта к телефòну. ---	Pazavîte brâta k telefònu.
Mən kiminlə danışıram? ---	С кем я разговâриваю? ---	S kem ya razqavâriviyu?
Mən hara düşmüşəm. (haranı yığmışam)? ---	Кудâ я попâл? ---	Kudâ ya papâl?
Bir şey çatdırırm? ---	Что – нибудь передâть? ---	Şto-nibud peredât?
Bir dəqiqə dayanın. ---	Подождите минутку. ---	Padajdîte minùtku.
Zəhmət olmasa, saat səkkizdə təkrar (bir də) zəng edin. ---	Перезвоните, пожâлуйста, в вòсемь часòв. ---	Perezvanîte, pajâlusta, v vòsim çsov.
Dəstəyi əsmayın (qòymayın). ---	Не кладите трубку. ---	Ni kladîte trùbku.
Siz hansı nömrəyə zəng edirsiniz? ---	По какòму нòмеру вы звòните? ---	Pa kakòmu nòmeru vi zvònite?
Qoy o, mənə xxx-xx-xx nömrəsinə zəng vursun. ---	Пусть он позвòнит мне по нòмеру xxx-xx-xx. ---	Pust on pazvònit mne pa nòmeru xxx-xx-xx

Bağışlayın, deyərsən, mən düz düşməmişəm (düz uğmamışam). --- Простите, кәжетса, я не тудә попал.
 --- Prastite, kәjitsa, ya ni tudә papal.

Zəngə görə sağ ol. --- Спасибо за звонок. --- Spasiba za zvanok.

Mən eşidirəm. --- Я слушаю. --- Ya sluşayu.

Älo, Nataşanı olar? --- Äлло, Наташу мөжно? --- Äлло, Nataşu möjna?

Xahiş edirəm, hələ dəstəyi qoymayın (aşmayın). --- Не кладите пока трубку, пожалуйста. --- Ni kladite paka trubku, pajalusta.

Bağışlayın, siz nömrəni səhv salmışınız --- Извините, Вы ошиблись номером. --- İzvinite, Vi oşiblis númeram.

Telefon xərab olub (oldü). --- Телефон испортился. --- Telefon isportilsya.

Sən telefonu niyə sındırırsan? --- Ты зачем телефон ломаешь? --- Ti zaçem telefon lamaiş?

Telefonu sən xərab etdin, hə?! --- Это ты, телефон испортил ! --- Èta ti, telefon isportil?

Bədir telefonda laqqırtı vurdun (boşboğazlıq etdin) ! --- Хватить болтать по телефону ! --- Xvåtit baltat pa telefonu !

Siz, bəzi şeyləri onə çatdırə bilərsiniz? --- Вы можете ему кое-что передать? --- Vi möjite yemü köe-şto peredat?

Zümmer zəifdir. --- Зуммер(гудок) слабый. --- Zümmer(qudok) slably.

Telefonu yerə salıblar. --- Телефон уронили. --- Telefon uranili.

Mənə zəng çatmır. --- Ко мне звонки не доходят. --- Ka mne zvanki ni daxodyat.

Dəstəyi qaldırma. --- Не подними трубку. --- Ni padnimi trubku.

Restorandə --- В ресторане, Vrestarəne

Xahiş edirəm hesabı gətirin. --- Принесите, пожалуйста, счёт. --- Prinisite, pajalusta, şşyot.

Zəhmət olmasa, menyunu verin. --- Дайте, пожалуйста, меню. --- Dayte, pajalusta, menyü.

Hansı restorandə yalnız azərbaycan yeməyini yemək olar? --- В каком ресторане можно попробовать только азербайджанскую кухню? --- V kakom restarəne möjna parəbivit tolka azerbaydjanskuyu kuxnyu?

Nuş olsun ! --- Приятного аппетита ! --- Priyatnava apetita !

Burada yaxınlıqda yaxşı restoran varmı? --- Здесь есть поблизости хороший ресторан? --- Zdes yest pablizisti xarəşiy restarən?

Siz yaxşı restoran məsləhət (tövsiyə) edə bilərsiniz? --- Вы можете порекомендовать хороший ресторан? --- Vi möjite parekamendavat xarəşiy restarən?

Harada çox baha deyil?	---	Где не слишком дорого?	---	Qde ni slişkim doroqa?
Burada yaxınlıqda çin restoranı var?	---	Здесь поблизости есть китайский ресторан?	---	Zdes pablizisti yest kitayskiy restaran?
Mən çin restoranına getmək istədim.	---	Я хотел бы пойти в китайский ресторан.	---	Ya xatəl bı paytı v kitayskiy restaran.
Mən ən yaxşı yerli yeməkləri yoxlamaq (dadına baxmaq) istəyərdim.	---	Я хотел бы попробовать лучшие местные блюда.	---	Ya xatəl bı paprovıit luçşie mėsnie blyuda.
Bizə öncədən sifariş etmək lazımdır?	---	Нам нужно делать заказ заранее?	---	Nam nujna delıt zakaz zaranie.
Siz mənim sifarişimi qəbul edə bilməzdinizmi?	---	Вы не могли бы принять мой заказ?	---	Vı nimaqlı bı prinyat moy zakaz?
Siz səhər yeməyinə nə zaman açırırsınız?	---	Когда вы открываетесь на завтрак?	---	Kaçda vı atkrıvıtıs na zavntrak?
Onlar birlikdə yeyib içirdilər.	---	Они вместе и пили и ели.	---	Anı vmeste i pili i yeli.
Mənə iki nəfərlik stol lazımdır.	---	Мне нужен стол на двоих.	---	Mne nujin stol na dvaix.
Sizdə pəncərə yanında stol var?	---	У вас есть столик у окна?	---	U vas yest stolik u akna?
Altı nəfərə (altı nəfərlik)	---	На шесть человек.	---	Na şest çılavək.
Biz altı nəfərik.	---	Нас шесть человек.	---	Nas şest çılavək.
Mənim sifarişim var.	---	У меня заказ.	---	U minya zakaz.
Xörək sifarişi.	---	Заказ блюд.	---	Zakaz blyud.
Mən sifariş etmək istədim.	---	Я хотел бы сделать заказ.	---	Ya xatəl bı zdelit zakaz.
Mən şam etmək (axşam yeməyini yemək) istədim.	---	Я хотел бы поужинать.	---	Ya xatəl bı paujinit.
Mən yüngül səhər yeməyini üstün tutardım.	---	Я бы предпочёл лёгкий завтрак.	---	Ya bı pridpaçyoł lyoçkiy zavntrık.
Siz nahardan əvvəl hansı içkiyə üstünlük verirsiniz?	---	Какой напиток Вы предпочитаете перед обедом?	---	Kakoy napıtık Vı pridpaçıtaitə perəd abèdım?
Mən sizə məsləhət gördüyünüzü götürəcəyəm.	---	Я возьму то, что Вы посоветуете.	---	Ya vazmı to, şto Vı pasavètuite.
Siz nə məsləhət görərdiniz?	---	Что бы Вы посоветовали?	---	Şto bı Vı pasavətivali?
Zəhmət olmasa, menyunı verin.	---	Меню, пожалуйста.	---	Menyu, pajalusta.
Menyunu xahiş etmək olar?	---	Можно попросить меню?	---	Mojna paprasıt menyuy?

Sizdə ingiliscə menyü var?	---	У вас есть меню на английском?	---	U vas yest menyü na anqliskim?
Sizdə bu gün hansı şorbə ("Sup") var?	---	Какой у вас сегодня суп?	---	Kakoy u vas sivodnya sup?
Nə sifariş edəcəksiniz?	---	Что будете заказывать?	---	Şto büdite zakázıvıt?
Mən də bundən (həminkindən) götürəcəyəm.	---	Я возьму то же самое.	---	Ya vazmü to je sàmiye.
Mən bunu götürəcəyəm.	---	Я возьму это.	---	Ya vazmü èta.
Bu nə qədər vaxt aparar?	---	Сколько времени это займёт?	---	Skolka vrèmeni èta zaımyòt?
Mən yalnız buterbrød götürəcəyəm.	---	Я возьму только бутерброд.	---	Ya vazmü tölka buterbrød.
Sizə (sizin üçün) necə hazırlayım?	---	Как вам приготовить?	---	Kak vam priqatòvıt?
Zəhmət olmasa, ortə qızardılmış.	---	Средне пожаренный, пожалуйста.	---	Srèdne pajàrenniy, pajàlusta.
Zəhmət olmasa, yaxşı qızardılmış.	---	Хорошо пожаренный, пожалуйста.	---	Xaraşò pajàrenniy, pajàlusta.
Ağ şüşə neçəyədir?	---	Сколько стоит белая бутылка?	---	Skolka stòit bèlaya butılka?
Bir qədər (bakal) neçəyədir?	---	Сколько стоит один бокал?	---	Skolka stòit adın bakal?
Mən bir fincàn köfe (çay) istərdim.	---	Я бы хотел чашку кофе (чая).	---	Ya bı xatèl çaşku köfe (çaya).
Bir stəkàn su xahiş etmək olar?	---	Можно попросить стакан воды?	---	Mojna paprasıt stakàn vadı?
Xidmət.	---	Обслуживание.	---	Abslujıvanie.
Zəhmət olmasa, bir porsiya da düyü vèrin.	---	Ещё одну порцию риса, пожалуйста.	---	Yişşyò adnù pòrtsiyu rısa, pajàlusta.
Zəhmət olmasa, iki qəmburqer, özümlə aparacağam.	---	Два гамбургера с собой, пожалуйста.	---	Dva qəmburqera s sabòy, pajàlusta.
Yəğla olsun.	---	С маслом.	---	S məslım.
Limonlu.	---	С лимоном.	---	S limonım.
Bir az da vèrin, zəhmət olmasa.	---	Ещё немного, пожалуйста.	---	Yişşyò nimnòqa, pajàlusta.
Dahə lazim deyil, sağ ol (-un).	---	Больше не надо, спасибо.	---	Bòlşe ninàda, spasıba.
Zəhmət olmasa, duzù vèrin (onə, mənə).	---	Передайте, пожалуйста, соль.	---	Peredàyte, pajàlusta, sol.
Bu dadlıdır?	---	Это вкусно?	---	Èta vkùsna?
Çox dadlı idi.	---	Было очень вкусно.	---	Bıla oçin vkùsna.
Mən toxam.	---	Я сыт.	---	Ya sıt.
Mən elə indİ (bu dəqiqə) bunu alə bilərəm?	---	Можно мне получить это прямо сейчас?	---	Mojna mne paluçıt èta pryàma sıçàs?

Tələsin, zəhmət olmasa.	---	Поторопитесь, пожалуйста.	---	Patarapıtıs, pajalusta.
Bu mənim sifarişim deyil.	---	Это не мой заказ.	---	Èta ni moy zakaz.
Mənim sifarişimi hələ gətirməyiblər.	---	Мой заказ ещё не принесли.	---	Moy zakaz yişşyò ni prinisli.
Bunü necə yeyirlər?	---	Как это едят?	---	Kak èta yidyat?
O soyuqdur.	---	Онò холодное (-ный, -ая).	---	Anò xalòdnòe (-nyı, -ya).
Həddən artıq (çox) ədviyyat vurulub.	---	Слишком много специй.	---	Slişkim mnòqa spetsiy.
Həddindən çox şirin deyil.	---	Не слишком сладко.	---	Ni slişkim sladka.
Çox şirin deyil.	---	Не очень сладкий.	---	Ni oçin sladkiy.
Həddindən çox tünd deyil.	---	Не слишком крепкий.	---	Ni slişkim krèpkıy.
Bu bişirilməyib (qızdırılmayıb).	---	Это не проварено (не прожарено).	---	Èta ni pravarena (ni prajarena).
Çox sərtidir (bərkidir).	---	Очень жёсткое.	---	Oçin jyostkae.
Bu tam olaraq təzə deyil.	---	Это не совсем свежее.	---	Èta ni savsem svejee.
Bu kifayət qədər təmiz deyil.	---	Это недостаточно чистое.	---	Èta nidastataçna çistae.
Hesabı xahiş etmək olar?	---	Можно попросить счёт?	---	Mojna paprasit şşyot?
Mən qəbz (çeki) götürə bilərəm?	---	Могу я взять чек?	---	Maqu ya vzyet çek?
Mən indi hesablaşmaq istərdim.	---	Я бы хотел рассчитаться сейчас.	---	Ya bı xatè raşşitatsa siças.
Mən sizə nə qədər borcluyam (verməliyəm)?	---	Сколько я Вам должен?	---	Skolka ya Vam doljin?
Cəmis (həmisi) nə qədərdir?	---	Сколько всего?	---	Skolka vsevò?
Xidmət, ödəmə hesabına daxil edilib?	---	Плата за обслуживание включена в счёт?	---	Plata za abslujivanie vkluçinà v şşyot?
Mənə elə gəlir ki, hesabda səhv var.	---	Мне кажется, в счёте ошибка.	---	Mne kajița, v şşyote aşıbka.
Bu axşam mən qonaq edirəm.	---	Сегодня вечером я угощаю.	---	Sivòdnua vèçeram ya uqaşşayu.
Bunü mənim hesabıma yazın, zəhmət olmasa.	---	Запишите это на мой счёт, пожалуйста.	---	Zapişite èta na moy şşyot, pajalusta.
Mən həmi üçün (həminin əvəzinə) ödəyirəm.	---	Я плачу за всех.	---	Ya plaçu za vsex.
Biz ayrı ödəyirik.	---	Мы платим отдельно.	---	Mı plàtim addèlna.
Gəlin bərabər ödəyək.	---	Давайте заплатим поровну.	---	Davàyte zaplätim pòrovnu.
İcazə verin mən öz payımı ödəyim.	---	Позвольте мне заплатить мою долю.	---	Pazvòlte mne zaplatit mayù dòlyu.

Pulùn qalıǵı lazım deyil.	---	Сдачі не надо.	---	Zdaçi ni nàda.
Kàssaya ödəmək lazımdır?	---	В кассу надо платить?	---	V kàssu nàda platit?

Havà limanında --- В аэропорту, V aerapartu

Mənə Maskvaya bir bilèt lazımdır.	---	Мне нужен один билет до Москвы.	---	Mne nujin adin bilèt da Maskvi.
Mənə, Bakıya və gəri bir bilèt lazımdır.	---	Мне нужен один билет до Баку и обратно.	---	Mne nujin adin bilèt do Bakı i abratna.
Mənə, Bakıya iki bilèt lazımdır.	---	Мне нужен два билета до Баку.	---	Mne nujin dva bilèta do Bakı.
Mənə, istirahət gününə bilèt lazımdır.	---	Мне нужен билет выходного дня.	---	Mne nujin bilèt vıxadnova dnya.
Mən (mini) nəqliyyatı harada dəyişməliyəm?	---	Где мне нужно делать пересадку?	---	Qde mne nujna delit peresadku?
Havà limanının binası haradadır?	---	Где здание аэропорта?	---	Qde zdaniye aeraporta?
Bu birbaşa reysdir?	---	Это прямой рейс?	---	Eta primoy reys?
Londona hansı reyslər var?	---	Какие есть рейсы до Лондона?	---	Kakie yest reysi da Londona?
Gündə neçə reys var?	---	Сколько рейсов в день?	---	Skolka reysiv v den?
Mən havà limanında nə vaxt olmalıyam?	---	Когда мне нужно быть в аэропорту?	---	Kaqda mne nujna bit v aerapartu?
Nə qədər baqaj götürə bilərəm?	---	Сколько мне можно брать багажа?	---	Skolka mne mojna brat baqaja?
Mənim baqajım yoxdur.	---	У меня нет багажа.	---	U miya net baqaja.
Bilèt neçəyədir?	---	Сколько стоит билет?	---	Skolka stoit bilèt?
Hər hansı bir güzəşt (endirim) varmı?	---	Есть ли какие-нибудь скидки?	---	Yest li kakiye-nibud skidki?
Mən Varşavaya qədər olan bileti geri qaytarmaq istəyirəm.	---	Я хотел бы вернуть свой билет да Варшавы.	---	Ya xatèl bı vernut svoyn bilèt do Varşavi.
Xahiş edirəm bu sifarişi çıxarın.	---	Снимите этот заказ, пожалуйста.	---	Snimite etat zakaz pajalusta.
Mən sifarişi təsdiq etdirmək istədim.	---	Я хотел бы подтвердить заказ.	---	Ya xatèl bı padtverdit zakaz.
Mən sifarişi dəyişdirmək istəyirəm.	---	Я хочу изменить заказ.	---	Ya xacu izmenit zakaz.
Reys nə qədər təxirə salınmışdır?	---	На сколько отложен рейс?	---	Na skolka atlojin reys?
Qeydiyyat harada olunur?	---	Где проходит регистрация?	---	Qde praxodit reqisrtatsiya?
Baqajimi mənim mehmanxanama göndərin.	---	Отправьте багаж в мою гостиницу.	---	Atpravte baqal v mayu qastinitsu.

Artıq çəkilyə görə nə qədər ödəmək lazımdır? --- Скільки ну́жно плати́ть за лишний вес? --- Skòlka nujna platit za lişniy ves?

Mən bu yükü Parisə göndərmək istədim. --- Я хотèл бы отпра́вить э́тот бага́ж в Пари́ж. --- Ya xətel bi atrəvit ètat baqaj v Parij.

Minik nə vaxtdır? --- Когда поса́дка? --- Kaqda pasadka?

Hansi çıxışa? --- На како́й вы́ход? --- Na kakoy vixid?

Bu reys vaxtında yolə düşəcəkdir? --- Э́тот рейс отпра́вится во́время? --- Ètat reys atrəvitsa vovremya?

Ölkədən nə qədər şokolad çıxarmaq olar? --- Ско́лько шоколада мо́жно вы́вести из страны́? --- Skòlka şakalada mójna vıvesti iz strani?

Giriş haqqı. --- Плата́ за вход --- Plata za vxod.

Zəhmət olmasa, pəncərə yanında vərin. --- Мèсто у окна́, пожа́луйста. --- Mèsta u akna, pajalusta.

Zəhmət olmasa, göstərin, bu fərmanı necə doldurun? --- Пока́жите, пожа́луйста, как запо́лнять э́ту фо́рму? --- Pakajite pajalusta, kak zapalnyat èta fomu?

Budur mənim pəsporum. --- Вот мой па́спорт. --- Vot moy Pəspirt.

Zəhmət olmasa mənim pəsportuma şamp qoyun. --- Поста́вьте мне, пожа́луйста, шта́мп в па́спорт. --- Pastavte mne, pajalusta, şamp v pəspirt.

Sizin səfərinizin məqsədi (hədəfi) nədir? --- Какова́ цель Ва́шей по́ездки? --- Kakava tsel Vaşey payezdki?

Mən məzuniyyətdəyəm. --- Я в о́тпуске. --- Ya v otpuske.

Mən ezamiyyətdəyəm. --- Я в ко́мандиро́вке. --- Ya v kamandirovke.

Bu mənim birinci gəlişimdir. --- Э́то мой пèрвый прие́зд. --- Èta moy pèrviy priyèzd.

Siz bürada necə, çox qalacaqsınız? --- Как, до́лго Вы здесь пробу́дите? --- Kak, dólqa Vı zdes prabudite?

Mən bürada iki həftə qalmağa hazırlaşıram. --- Я собира́юсь пробу́ть здесь две неде́ли. --- Ya sabirayus prabit zdes dve nedeli.

Məndə yalnız şəxsi istifadəm üçün olan şeylərdir (əşyalardır). --- У меня́ то́лько предме́ты личного по́льзования. --- U minya tólka pridmeti lişnava pòlzvaniya.

Bu hədiyyə dostum üçündür. --- Э́то подáрок для дру́га. --- Èta padarik dlya drúqa.

Bu mənim şəxsi istifadəm üçündür. --- Э́та для моего́ личного по́льзования. --- Èta dlya maevò lişnava pòlzvaniya.

Bu havə limanında nə isə bir şey almaq olar? --- Мо́жно в э́том аэропорту́ что-нибу́дь купи́ть? --- Mójna v ètam aerapartu şto-nibud kupit?

Yükü (baqajı) harada almaq olar? --- Где мо́жно получи́ть бага́ж? --- Qde mójna paluçit baqaj?

Budur mənim yük (baqaj) qəbzim. --- Вот моя багажная квитанция. --- Vot mayà baqajnaya kvitantsuya.

Mən öz yükümü (baqajimi) tapə bilmirəm. --- Я не могу найти свой багаж. --- Ya ni maqu nayti svoý baqaj.

Mənə qeydiyyat zamanı yük (baqaj) qəbzini vèrmədilər. --- Мне не выдали багажную квитанцию при регистрации. --- Mne ni vidali baqajnuyu kvitantsiyu pri reqistratsii.

Mənim yüküm (baqajim) zədələniib. --- Мой багаж повреждён. --- Moy baqaj pavrejdyon.

Mənim bəzi şeylərim çatmır. --- У меня некоторых вещей не хватает. --- U minya nèkatarix veşşèy ni xvataet.

Yükdaşyan harada tapmaq olar? --- Где можно найти носильщика? --- Qde mõjna nayti nasilşşika?

Bu mənim yükümdür (baqajımdır). --- Это мой багаж. --- Èta moy baqaj.

Zəhmət olmasa, bu şeyləri taksı dayanacağına aparın. --- Пожалуйста, отнесите эти вещи к стоянке такси. --- Rajalusta atnisite eti veşşi k stayanke taksı.

Yükdə (baqajda) kövrək (sınan) əşyalar var. --- В багаже есть хрупкие предметы. --- V baqajè yest xrupkie predmèti.

Zəhmət olmasa, ehtiyatlı olun. --- Будьте осторожны, пожалуйста. --- Bùdte astaròjni, rajalusta.

Mən elə həmin gün də miniyi dəyişməyi çatdıraram? --- Я успею сделать пересадку в тот же день? --- Ya uspèyu zdèlit pirisàdku v tot je den?

Mən mehmanxanaya nömrə sifariş edə bilərəm? --- Можно мне заказать номер в гостиницу? --- Mõjna mne zakazət nòmer v qastinitsu?

Mən harada şəhər avtobusuna otura (minə) bilərəm? --- Где я могу сесть на автобус в город? --- Qde ya maqu siest na avtobus v qòrod?

Miniyi (nəqliyyatı) dəyişməyə nə qədər vaxt lazımdır? --- Сколько нужно времени на пересадку? --- Skòlka nùjna vrèmeni na pirisàdku?

Təyyarədə --- На борту самолёта, Na bartu samalyota

Bu yer haradadır? --- Где это место? --- Qde èta mèsta?

Siz mənimlə yerinizi dəyişə bilməzdinizmi? --- Не могли бы Вы поменяться со мной местами? --- Ni maqlı bı Vı paminyatsa sa mnoy mestami?

Daha bir içki olar? --- Можно ещё один напиток? --- Mõjna yişşuò adın napitık?

Mən içki sifariş etmək istərdim. --- Я хотел бы заказать напитки. --- Ya xatèl bı zakazət napitki.

Təyyarədə (gəmidə) fransızca danışan stüardèssa varmı? --- Есть ли на борту стюардесса, говорящая по-французски? --- Yest li na bartu styuardèssa, qavaryàşşaya ra-frantsüzski?

Siz bunu ingiliscəyə tərcümə edə bilərsinizmi? --- Вы можете перевести это на английский? --- Vı mõjite perevesti èta na anqlıyski?

Lütfən bürada siqarèt çəkməyin.	---	Пожалуйста, не курите здесь.	---	Pajalusta, ni kurite zdes.
Mənə pisdır (özümü pis hiss edirəm).	---	Мне плохо.	---	Mne plõxa.
Təyyarədə nə isə bir şey almaq olar?	---	Можно в самолёте купить что-нибудь ?	---	Mojna v samalyöte kupit şto-nibüd?
Mənə kinò üçün qulağciq lazımdır.	---	Мне нужны для кино наушники.	---	Mne nujni dlyà kinò nauşniki.
Bu işləmir.	---	Это не работает.	---	Èta ni rabòtaet.
Biz nə vaxt çatırıq?	---	Когда мы прибываем?	---	Kaqda mı pribivàem?
Siz birinci dəfədir ki, uçursunuz?	---	Вы летите в первый раз?	---	Vı letite v pèrvıy raz?

Poçt, Bank --- Пòчта, Банк --- Pòçta, Bank

Poçt harada yerləşir?	---	Где находится почта?	---	Qde naxòditsa pòçta?
Yaxınlıqda, bank harada yerləşir?	---	Где находится ближайший банк?	---	Qde naxòditsa blijajşiy bank?
Siz izah edə bilməzdinizmi poçta necə gedim?	---	Не могли бы Вы объяснить, как пройти к почте?		
---		Ni maqlı bı Vı abyesnit kak prayti k pòçte?		
Mən bu məktubu sifarişli göndərmək istəyirəm.	---	Я хочу послать это письмо заказным	---	Ya haçı paslät èta pismò zakaznim.
Mən onu ekspres-poçt ilə göndərmək istəyirəm.	---	Я хочу послать его экспресс-почтой.	---	Ya haçı paslät yivò ekspres pòçtıy.
Bunu, bu ünvanə göndərə bilərsiniz?	---	Можете послать это по этому адресу?	---	Mojite paslät èta pa etamu adresu?
Mən bu məktubu avia pòçtla göndərmək istərdim.	---	Я хотел бы послать это письмо авиапочтой.	---	Ya xatèl bı paslät eta pismò aviapòçtıy.
Zəhmət olmasa, onu sığortalayın.	---	Застрахуйте его, пожалуйста.	---	Zastraxuyte yivò, pajalusta.
Bu həddən artıq (lap çox) ağırdır?	---	Это весит слишком много?	---	Èta vèsit slışkim mnòqa?
Bu neçəyədir?	---	Сколько это стоит?	---	Skòlka èta stòit?
Bu məktublari göndərməyin dəyəri nə qədər olacaq?	---	Сколько будет стоить пересылка этих писем?		
---		Skòlka budit stòit peresilka etix pisem?		
Siz bilmirsiniz, Rùsiyaya məktub (göndərmək) neçəyədir?	---	Вы не знаете, сколько стоит письмо в Россию?		
---		Vı niznaite skòlka stòit pismò v Passıyu?		
Mən bu bağlamani Varşavaya göndərmək istərdim.	---	Я хотел бы отправить эту посылку в Варшаву.		
---		Ya xatèl bı atravit etu pasilku v Varşavu.		
Bu məktubu çəkin, zəhmət olmasa.	---	Взвесьте это письмо, пожалуйста.	---	Vzveste èta pismò pajalusta.

Lütfən, bu bağlamani mümkün qədər tez göndərin. --- Отправьте, пожалуйста, эту посылку как можно скорее .
--- Atrəvte, paələusta, ètu pasilku kak mोजना skaree.

Bağlamə nə vaxt Maskvadə olacaq? --- Когда посылка будет в Москвə? --- Kaqdə pasilka budit v Maskvə?

Bu çox uzun müddətdir. --- Это очень долго. --- Èta oçin dölqa.

Bank saat neçəyə qədər açıqdır? --- До котòрого çasa atkrüt bank? --- Da katòrava çasa atkrüt bank?

Mən hesab açmaq istədim. --- Я хотèл бы открьт счёт. --- Ya xatèl bı atkrüt şşyot.

Mən hesabdan çıxmaq istəyirəm. --- Я хочù снять со счèта. --- Ya xaçù snyet sa şşità.

Mən əmanət hesabı açmaq istəyirəm. --- Я хочù открьт сберəгательный счèт. --- Ya xaçù atkrüt zbiriqatelnıy şşyot.

Mən hesabə bir az pul qoymaq istəyirəm. --- Я хочù положить на счèт немногò денег. --- Ya xaçù palajıt na şşyot nimnoqa deneq.

Mən bankomatdan pul almalyam. --- Я дölжень получить деньги из банкомата. --- Ya döljin paluçıt denqi iz bankamata.

Budur mənim vəsiqəm. --- Вот моё удостоверение. --- Vot mayò udastaverènie.

Bunü necə tez etmək olar? --- Как быстро мोजना èто сделать? --- Kak bistra mोजना èta zdelit?

Valyuta mübadiləsi (puldəyişmə). --- Обмèn валюты --- Abmèn valyutı.

Mən harada pul dəyişə bilərəm? --- Где я могу обменять деньги? --- Qde ya maqu abminyət denqi?

Mübadilə məntəqəsi (puldəyişmə) yaxınlıqda harada yerləşir? --- Где находится ближайший обменный пункт?
--- Qde naxoditsa blijajşiy abmennıy punkt?

Mənim çətinliyim pulladır. --- У меня труднòсти с деньгами. --- U minyaə trüdnisti z dinqami.

Dolların mübadilə kursu hansidir (neçədir)? --- Какой обменный курс доллара? --- Kakoy abmennıy kurs dollara?

Zəhmət olmasa, yüz dolları mənə xırdalayın. --- Разменяйте мне, пожалуйста, сто дölларов.--- Razminyayte mne, pajalusta, sto dollarıv.

Bir hissəsini xırdə verə bilməzsınızmi? --- Не могли бы Вы часть дать мелочью? --- Ni maqlı bı Vı çast dat melaçyu?

Mənə xırdə lazımdır. --- Мне нужна мелочь. --- Mne nujna melaç.

Xırdalayə bilərsiniz? --- Вы можете разменять --- Vı möjite razminyət?

Bunü göndərmək olar? --- Можно отправить вот èто? --- Mोजना atpravıt vot èta.

Mən bu bağlamani göndərmək istəyirəm. --- Я хочу отправить вот эту посылку. --- Ya haçı atpravit vot etu pasilku.

Mən bu bağlamani çəkdirmək (çəkmək) istədim. --- Я хотел бы взвесить эту посылку. --- Ya xatəl bi vzvèsit etu pasilku.

Bir kiloqramın qiyməti neçəyədir? --- Какова стоимость одного килограмма веса? --- Kakavà stòimist adnavò kilaqramma vèsa?

Adi pòçtla göndərməyin qiyməti neçəyədir? --- Сколько стоит отправить это обычной почтой? --- Skòlka stòit atpravit età abičny pòçty?

Mənə "Özün tələb edənə qədər" məktub varmı? --- Для меня есть письма "До востребования"? --- Dlya minyà yest pisma "Da vastrebovaniya"?

Sağlamliq --- Здорòвье, Zdaròvye

Həkimin qəbulunda.	---	На приёме у врача.	---	Na priyòme u vraça.
Mən özümü pis hiss edirəm.	---	Я чувствую себя плохо.	---	Ya çüstvuyu sibya nivajna.
Mənim kürəyim ağrıyır.	---	У меня болит спина.	---	U minyà balit spinà.
Mən dişimi plomblatdırməq istədim.	---	Я хотел бы запломбировать зуб.	---	Ya xatəl bi zaplambirivit zub.
Mənim başım hərlənir.	---	У меня кружится голова.	---	U minyà krùjitsa qalavà.
Mənim güclü başgicəllənməm var.	---	У меня сильное головокружение.	---	U minyà silnae qalavakrujenie.
Mənə pəlsdir (özümü pis hiss edirəm).	---	Мне плохо.	---	Mne plòxa.
Mənim başım ağrıyır.	---	У меня болит голова.	---	U miyà balit qalavà
Məndə penisilinə (qarşı) allergiya var.	---	У меня аллергия на пенициллин.	---	U minyà allerqiya na penitsillin.
Məndə yüksək təzyiq var.	---	У меня высокое давление.	---	U minyà visòkae davlènie.
Mənim bürəm ağrıyır.	---	У меня болит здесь.	---	U minyà balit zdes.
Temperaturum (istiliyim, hərərətim) var.	---	У меня температура.	---	U minyà tempiratùra.
Mən soyuqlamışam (zökəmə).	---	Я простыл (у меня насморк).	---	Ya prastil (u minyà nasmirk).
Dişim bərk ağrıyır.	---	У меня сильно болит зуб.	---	U minyà silnà balit zub.
Çıxarməq lazımdır?	---	Нужно удалить?	---	Nujna udalyat?
Mənim ürəklə bağlı problemlərim var.	---	У меня проблемы с сердцем.	---	U minyà prablèmi s sèrdtsem.
Mənim boğazım ağrıyır.	---	У меня болит горло.	---	U minyà balit qòrla.
Mən yuxusuzluqdən əziyyəət çəkirim.	---	Я страдаю от бессонницы.	---	Ya stradayu at bessònitisi.

Mənim burnum tutulub.	---	У меня заложен нос.	---	U minyà zalòjin nos.
Mən özümü bir az yaxşı hiss edirəm.	---	Я чувствую себя немного лучше.	---	Ya cüstvuyu sibya nimnòqa lüçşe.
Mən zökəm olmuşam.	---	У меня насморк	---	U minyà nàsmark.
Mənim yüksək təzyiqim var.	---	У меня высокое давление.	---	U minyà visòkoe davlènie.
Gözümə nəisə düşüb (düşdü).	---	Что-то попало в глаз.	---	Şto-ta papàla v qlaz.
Mən dözə bilmirəm.	---	Я не могу терпеть	---	Ya ni maqu terpèt.
Əli, sənin həran ağrıyır?	---	Али, ты чем нездорова?	---	Ali, ti çem nizdaròva?
Mənim dizlərim ağrıyır.	---	У меня колени болят.	---	U minyà kalèni balyat.
Bu ciddidir?	---	Это серьёзно?	---	Eta siryòzna?
Mən xəstəxanada qalmalıyam?	---	Я должен остаться в больнице?	---	Ya döljin astatsa v balnitse?
Belə bir xəstəlik məndə hələ olmayıb.	---	Такой болезни у меня ещё не было.	---	Takòy balèzni u minyà yişşyò nè bıla.
Lütfən, həkim çağırın.	---	Вызовите врача, пожалуйста.	---	Vizavite vracà, pajalusta.
Təcili yardım çağırın.	---	Вызовите скорую помощь.	---	Vizavite skòruyu pòmıçş.
Xahiş edirəm, məni xəstəxanaya aparın (miniklə).	---	Отвезите меня в больницу, пожалуйста.	---	Atvizite minyà v balnitsu, pajalusta.
Bu təcildir.	---	Это срочно.	---	Eta sròçna.
Mən xəstəxanada yatmalıyam?	---	Я должен лежать в больнице?	---	Ya döljin lejət v balnitse?
Düşünürsünüz bu uzun müddətdir?	---	Думаете это надолго?	---	Dümaete èta na dölqa?
Siz göz iltihabı üçün nə məsləhət verə bilərsiniz?	---	Что Вы можете посоветовать при воспалении глаз?	---	Şto Vı møjite pasavètivit pri vaspalèni qlaz?
Mənə dəri qıcıqlanmasına dair bir vasitə lazımdır.	---	Мне нужно какое-нибудь средство от раздражения кожи.	---	Mne nujnà kakòye-nibüd srédstva at razdrajèniya.
Evə həkim çağırmaq lazımdır.	---	Нáдо вызвать врача нà дом.	---	Nàda vizvit vracà nà dom.
O, yaxşılaşdı.	---	Емү (ей), стáло лүчше?	---	Yemù (yey) stála lüçşe.
Mən soyuqlamışam.	---	Я простудился.	---	Ya prastudilsya.
Öskürğəm (öskürəyim var).	---	У меня кашель	---	U minyà kàşıl.
Qəbz olmuşam (İshal olmuşam).	---	У меня запор (понòс).	---	U minyà zapòr (panòs).
Ürəyim bulanır (ürəyim qalxır).	---	Меня тошнит.	---	Minyà taşnit.

Qulaqlarımda küy var.	---	У меня шумит в ушах.	---	U minyà şumit v uşax.
Mən gecə çox tərləyirəm.	---	Ночью я очень потею.	---	Nöçyu ya öçin patəyu.
Şikayətiniz nədəndir?	---	На что вы жалуетесь?	---	Na şto vı jàluytis?
Siz yataqda uzanmalısınız.	---	Вы должны полежать в постели.	---	Vı daljnı palejət v pasteli.
Xörək qaşığı ilə (Çay qaşığı ilə).---		По столовой ложке (По чайной ложке).---		Pa staloviy løjke (Pa çaynıy løjke)
Yeməkdən öncə (Yemək zamanı, Yeməkdən sonra).---		Перед едой (Во время еды, После еды).---		Perəd yedoy (Va vrəmya yedi, Pòsle yedi).
Bu necə oldu?	---	Как это случилось?	---	Kak èta sluçilis?
Bəs niyə sənin əllərin titrəyir?	---	А почему у тебя руки дрожат?	---	A raçemü u tıbyà rüki drajət?
Mən pilləkəndə büdrədim.	---	Я споткнулся на лестнице.	---	Ya spatknulsa na lèsnitse.
Siz bunu ciddi hesab edirsiniz?	---	Вы считаете это серьёзно?	---	Vı sçitàite èta siryözna?
Bu yoluxucudur?	---	Это заразно?	---	Èta zaràzna?
Siz mənə ağrıkəsicì bir şey verə bilərsiniz?	---	Можете дать мне что-нибудь болеутоляющее?	---	Møjite dat mne şto-nibüd boleutalyàyuşşie?
Mənə əməliyyat lazımdır.	---	Мне нужна операция.	---	Mne nujna aperàtsiya.
Mənim qanım birinci qrup, müsbət (mənfi) rəzusuludur.	---	У меня первая группа крови, резус положительный (отрицательный).	---	U minyà pərvaya qruppa krövı, rəzus palajjelnıy (otritsàelnıy).
Temperaturum (istiliyim) nə qədərdir?	---	Какая у меня температура?	---	Kakaya u minyà timperatura?
Mən nə qədər istirahət edim?	---	Сколько мне нужно отдыхать?	---	Skolka mne nujna addixət?
Mən gec sağalacağam?	---	Долго я буду выздоравливать?	---	Dolqa ya budu vizdarəvlivit?
Müalicə nə qədər vaxt aparacaq?---		Сколько времени займёт лечение?---		Skolka vrəmeni zaımyöt leçənie?
Mən səyahəti davam etdirə bilərəm?	---	Мне можно продолжать путешествие?	---	Mne møjna pradaljət puteşəstvie?
Xahiş edirəm, ailəmə məlumat verin.	---	Сообщите моей семье, пожалуйста.	---	Saabşite mayèy semyè, pajalusta.
Mən bu dərmanı gündə neçə dəfə qəbul edim?	---	Сколько раз в день мне принимать это лекарство?		
---		Skolka raz v den mne prininat èta lekàrstva?		
Öskürək üçün bir şey xahiş edə bilərəm?	---	Можно попросить что-нибудь от кашля?	---	Møjna raprasit şto-nibüd at kəşlya?
Mənə dəri qıcıqlanmasına dair bir vasitə lazımdır.	---	Мне нужно какое-нибудь средство от раздражения кожи.	---	Mne nujna kakoye-nibüd srédstva at razdrajəniya.

Mən soyuqlamışam.	---	Я простудился.	---	Ya prastudılsya.
Məni ən yaxın xəstəxanaya aparın.	---	Отвезите меня в ближайшую больницу.	---	Atvezite minya v blijajşuyu balnıtsu.
Sizdə hər-hansı bir dərman var?	---	Есть ли у вас какие-нибудь лекарства?	---	Yest li u vas kakie-nibud lekàrstva?
Lütvən təcili yardım çağırın.	---	Вызовите, пожалуйста, скорую помощь.	---	Vızavite, pajalusta, skòruyu ròmişş.
Bu soyuqdəyməyəndir.	---	Это от простуды.	---	Èta at prastudı.
Qorxmayın, qorxulubir şey yoxdur.	---	Не бойтесь, ничего страшного нет.	---	Ni bòytis, niçevò stràşnava net.
Mən qəbulə yazılmaq istərdim.	---	Я хотел бы записаться на приём.	---	Ya xatèl bi zapisàtsa na priyòm.
Mən bu gün gələ bilərəmmi?	---	Можно ли мне прийти сегодня?	---	Mojna li mne priyti sivòdnya?
Saat neçədə?	---	В котòром часу?	---	V katòrim çsu?
Yaxşı deyiləm (pısəm, özümü pis hiss edirəm)	---	Мне плохо.	---	Mne plòxa.
Rahatsızam.	---	Мне нездоровится.	---	Mne nizdaròvitsa.
Temperaturum (istiliyim) var.	---	У меня температура.	---	U minya timperatùra.
Zəhərlənmişəm.	---	У меня отравление.	---	U minya atravlènie.
Onun qanaxması var.	---	У него кровотечение.	---	U nivò krovatiçenie.
Qanaxma dayanmır.	---	Кровотечение не останавливается.	---	Kravatiçenie ni astanàlvivaitca.
Mənim başım (boğazım, mədəm) ağrıyır.	---	У меня болит голова (горло, желудок).	---	U minya balit qalava (qòrla, jelüdik)
Mənim belim (əlim, ayağım, sinəm) ağrıyır.	---	У меня болит поясница (рука, нога, грудь).	---	U minya balit payasnıtsa (rukà, naqà, qrud).
Mənim bəzi dərmanlara qarşı allergiyam var.	---	У меня аллергия на некоторые лекарства.	---	U minya allerqıya na nèkatarie lekàrstva.
Mənim çiçəklərin (dərmanların, antibiotiklərin) iyərinə qarşı allergiyam var.	---	У меня аллергия на запахи цветение (лекарства, антибиотики).	---	U minya allerqıya na zàraxi tsvetènie (lekàrstva, antibiotiki).
Mən əlimi yaralamışam (yaraladım).	---	Я поранил руку.	---	Ya parànil ruku.
Mən pis yatıram.	---	Я плохо сплю.	---	Ya plòxa splyù.
İştaham yox olub.	---	У меня пропал аппетит.	---	U minya prapal apetit.
Doktor bu ciddidir?	---	Доктор это серьезно?	---	Doktor èta siryözna?

Mən qəbulunuzə bir də gəlməliyəm? ---	Мне нұжно прийти на приём ещё раз? ---	Mne nұjna priyti na priyom yişşyò raz?
Mən sizə nə qədər ödəməliyəm? ---	Скòлько я дòлжен вам заплатит? ---	Skòlka ya dòljin vam zaplatit?
Sizi nə narahət edir? ---	Что вас беспокоит? ---	Şto vas bespakòit?
Bu nə vaxt olub (baş verib)? ---	Когда èто случилось? ---	Kaqdà èta sluçilic?
Necə, bu sizdə çoxdandır? ---	Как давнò èто у вас? ---	Kak davnò èta u vas?
Sizdə əvvəllər bunə oxşar şeylər olubmu? ---	Было ли у вас рàньше что-то подобное? ---	Bilə li u vas rànşe şto-ta padòbnae?
Qurşağə qədər soyunun. ---	Раздèньтесь до пòяса. ---	Razdintis do pòesa.
Arxasì üstə uzanın. ---	Лягте нà спину. ---	Lyàqte nà spinu.
Nəfəsinizi saxlayın. ---	Задержіте дыхàние. ---	Zaderjite dixànie.
Burə ağrıyır? Bəs bura? ---	Здесь болит? А здесь? ---	Zdes balit? A zdes?
Ağzınızı açın. ---	Открòйте рот. ---	Atkròyte rot.
Mənim dişim ağrıyır. ---	У меня болит зуб. ---	U minyà balit zub.
Mənim damağım şişib. ---	У меня опухла дèсна. ---	U minyà apuxla dyòsna.
Mənim damağım qanayır. ---	У меня кровотòчат дèсны. ---	U minyà kratatòçat dyòsni.
Plombum düşüb. ---	У меня выпала плòмба. ---	U minyà vıpala plòmba.
Zəhmət olmasa, plomb qoyun. ---	Пожàлуйста поставьте плòмбу. ---	Pajàlusta, pastavte plòmbu.
Zəhmət olmasa, bu diş çıxarın. ---	Пожàлуйста удалите èтот зуб. ---	Pajàlusta, udalite ètat zub.
Xahiş edirəm, ağrını azaldın. ---	Пожàлуйста успокòйте боль. ---	Pajàlusta, uspakòyte bol.
Ən yaxın aptək harədadır? ---	Где ближайшая аптèка? ---	Qde blijàyşaya apteka?
Bu resèpt etibarlıdır? ---	Èтот рецèпт действителен? ---	Ètat retsèpt destvitelen?
Mənə bu reseptdəki dərmanlar lazımdır. ---	Мне нұжно лекàрство по èтому рецèпту. ---	Mne nұjna lekàrstva pa ètam retsèptu.
Nə zamən hazır olacaq? ---	Когда онò бұдет готòво? ---	Kaqdà anò budit qatova?
Xahiş edirəm, öskürəyə qarşı (baş ağrısına qarşı) bir şey verin. ---	Дàйте мне пожàлуйста что-нибудь от кàшля (от головнòй бòли). ---	Dàyte mne pajàlusta, şto-nibud at kaşlya (at qalavnòy bòli).
Bu dərman reseptsiz almaq olarmı? ---	Мòжно ли купить èто лекàрство без рецèпта? ---	Mòjna li kupit èta lekàrstva bez retsèpta?

Sizdə əvəzedicisi varmı?	---	Есть ли у вас аналог?	---	Yest li u vas analoq?
Ən çox başım ağrıyırdı.	---	Больше всего болела голова.	---	Bölşe vsevò balèla qalavà.
Əgər özünə gəlsə, ...	---	Если придёт в себя, ...	---	Yèslı pridyòt v sibyà,...
Ona nə olub?	---	Что с ним (с ней) случилось?	---	Şto s nim (s ney) sluçılıs?
O, özünə gəldi.	---	Он (она) пришёл (а) в себя.	---	On(ana) prişyòl (prişlà) v sibyà.
O, gözlərini açdı.	---	Он (она) открыл (а) глаза.	---	On(ana) atrıl(a) qlazà.

Gözəllik salonu --- Салон красоты, Salon krasati

Mən saçımı qırxdırməq (kəsdirmək) istərdim.	---	Я бы хотёл постричься.	---	Ya bı xatèl pastrıçsya.
Zəhmət olmasa, saçımı qısa qırxın.	---	Стригите покороче, пожалуйста.	---	Strıqıte pakaròçe, pajàlusta.
Yalnız düzəldin (qaydaya sàlin), zəhmət olmasa.	---	Только подравняйте, пожалуйста.	---	Tòlka padravnyàyte, pajàlusta.
Çox da qısa olmasın.	---	Не слишком коротко.	---	Ni slışkım koròtka.
Zəhmət olmasa, saçımı və üzümü qırxın.	---	Постригите и побрейте, пожалуйста.	---	Pastrıqıte i pabrèyte, pajàlusta.
Mən başımı yuməq (yudurtdurməq) istərdim.	---	Я бы хотёл (-а) помыть голову.	---	Ya bı xatèl (-a) pamıt qòlovu.
Mən saçımı rəngləmək (rənglətdirmək) istərdim.	---	Я бы хотёл (-а) покрасить волосы.	---	Ya bı xatèl (-a) pakràsit vòlosı.
Mənə saç ayırımını sol (sağ) tərəfdə edin.	---	Сделайте мне пробор на левой (правой) стороне.	---	Zdèlyte mne prabòr na lèvıy (pràvıy) staranè.
Saçlarımı geri darayın.	---	Зачешите мне волосы назад.	---	Zaçışıte mne vòlosı nazàd.
Mən manikür etmək (etdirmək) istərdim.	---	Я хотела бы сделать маникюр.	---	Ya xatèla bı zdèlit manıkyür.
Sizin yeni saç düzümünüz mənim xoşuma gəliir.	---	Мне нравится Ваша новая причёска.	---	Mne nràvıtsa Vàşa nòvaya prıçyòska.
Burada həradasa bir yerdə, dincəlmək olar?	---	Здесь можно где-нибудь отдохнуть?	---	Zdes mójna qde-nıbúd addaxnút?
Mən üzümü qırxmaq (qırxdırməq) istəyirəm.	---	Я хочу побриться.	---	Ya xaçu pabrıtısa.
Üzümü qırxın.	---	Побрейте меня.	---	Pabrèyte minyà.
Saçlarımı qısa kəsin.	---	Постригите меня покороче.	---	Pastrıqıte minyà pakaròçe.
Saçlarım çox qısa kəsməyin.	---	Постригите меня не слишком коротко	---	Pastrıqıte minà ni slışkım kòrotka.

Bir az alın (azaldın).	---	Снимите немного.	---	Snimite nimnòqa.
Çox almayın (azaltmayın).	---	Много не снимайте.	---	Mnòqa ni snimàyte.
Yanlardan və öndən qısa kəsin. pakaròçe.	---	Постригите сбоку и спереди покороче.	---	Pastriqite zbòku i spèredi
Sadəcə düzəldin.	---	Просто подравняйте.	---	Pròsta padravnyàyte.
Qulaqlar qoy açıq olsun.	---	Уши пусть будут открыты.	---	Uşi pust búdut atrkìti.
Ayırımla (ayırımsız).	---	С пробором (без пробора).	---	S prabòrim (bez prabòra).
Mənə nə yaraşar (nə cür yaraşar)?	---	Что мне подойдёт?	---	Şto mne padaydyòt?
Dəbə görə kəsin.	---	Сделайте модную стрижку.	---	Zdəlayte mòdnuyu strijku.
Saçlarımı yudurturməq (yuməq) istəyirəm.	---	Я хочу вымыть голову.	---	Ya xaçu vimit qòlovu.
Mən kəsimi dəyişdirmək istəyirəm.	---	Я хочу изменить причёску.	---	Ya xaçu izmenit priçyòsku.
Saçımı qırxın.	---	Постригите (меня).	---	Pastriqite (minyà).
Saçımı (qırxın) düzəldin.	---	Сделайте мне причёску.	---	Sdəlayte mne priçòsku.
Saçımı qısaldın.	---	Сделайте мне короткую причёску.	---	Sdəlayte mne karòtkuyu priçòsku.
Saçımın qabəq tərəfindən bir az götürün.	---	Уберите немного волос спереди.	---	Ubirite nimnòqa valòs s pèredi.
Qòyun belə qalsın.	---	Оставьте так.	---	Astàvte tak.
Saçımı darayın.	---	Причешите (меня).	---	Priçəşite (minyà).
Masaj edin, zəhmət olmasa. pajalusta.	---	Сделайте мне массаж пожалуйста.	---	Sdəlayte mne massaj
Saçımı rəngləyin.	---	Покрасьте (мне) волосы.	---	Pakràste (mne) vòlosı.
Manikür edin.	---	Сделайте маникюр.	---	Sdəlayte manikür.

Àvto sèrvıs --- Àvto sèrvıs, Avtosèrvıs

Mənə qırx litr benzın lazımdır.	---	Мне нужно сорок литров бензина.	---	Mne nujna sòrok litrov benzına.
Mən adətən benzindən istifadə edirəm.	---	Я обычно использую бензин.	---	Ya abıçna ispolzuyu benzın.
Yoxlaya bilərsiniz?	---	Можете проверить?	---	Mòjite pravèrit?
Sizdə antifriz var?	---	У вас есть антифриз?	---	U vas yest antifriz?
Zəhmət olmasa, şinlərin təzyiqini yoxlayın.	---	Проверьте пожалуйста, давление в шинах.	---	Pravıte, pajalusta, davlénie v şinax.

Zəhmət olmasa, əyləc mayesi əlavə edin. --- Делайте тормозной жидкости, пожалуйста. --- Dələyte tarmaznòy jìdkisti, pajàlusta.

Zəhmət olmasa, radiàtora su əlavə edin. --- Добавьте, пожалуйста, воды в радиатор. --- Dabàvte, pajàlusta, vadì v radiàtir.

Zəhmət olmasa, maşını yuyun. --- Помойте, пожалуйста, машину. --- Pamòyte, pajàlusta, maşínu.

Mühərrik işə düşmür (çalışmır). --- Двигатель не заводится. --- Dvìqatel ni zavòditsa.

Mühərrik qızır. --- Двигатель перегревается. --- Dvìqatel pereqrivàitsa.

O çox səs salır. --- Он очень шумит. --- On oçin şumit.

Nə isə səs salır. --- Что - то шумит. --- Şto-ta şumit.

O döyünür (tıqqıldayır). --- Он стучит. --- On stuçit.

Yağın təzyiqi ilə nəşə qaydasında deyil. --- Что-то не в порядке с давлением масла. --- Şto-ta ni v paryàdke z davlèniem mäsła.

Siqnàl işləmir. --- Сигнал не работает. --- Siqnàl ni rabòtaet.

Zəhmət olmasa, akumlyatoru yükləyin (doldurun). --- Подзарядите, пожалуйста, аккумулятор. --- Padzaredite, pajàlusta, akumlyàtir.

Sizdə ehtiyat hissələri var? --- У вас есть запчасти? --- U vas yest zapçàsti?

Bizdə benzın qurtardı (benzinimiz qurtarıb). --- У нас кончился бензин. --- U nas kònçilsa benzın.

Maşın sındı (sınıb). --- Машина сломалась. --- Maşına slamàlis.

Siz maşını düzəldə bilərsiniz? --- Вы можете починить машину? --- Vı mòjite paçınit maşını?

Maşını düzəltmək nə qədər vaxt aparar? --- Сколько времени займёт ремонт машины? --- Skòlka vrèmeni зауыòt remònt maşını?

Təmirin qiyməti təxminən nə qədər olacaq? --- Сколько примерно будет стоить ремонт? --- Skòlka primèrna budit stòit remònt?

Təmir mənim sığortəmlə ödənilir? --- Ремонт покрывается моей страховкой? --- Remònt pakrıvàetsa mayèy straxòvkiy?

Maşın hazır olanda, mənə zəng et. --- Позвони мне, когда машина будет готова. --- Pazvanì mne, kaqdà maşına budit qatòva.

Yəqın ki, benzın qurtardı ! --- Наверное, бензин кончился ! --- Navèrnae, benzın kònçilsya.

Atelyè, Emalatxanə --- Ательè, Мастерская --- Atelyè, Masterskàya

Mən istərdim ki, tumən sifariş edim. --- Я бы хотела юбку на заказ. --- Ya bı xatèla yùbku na zakàz.

Mən sifariş etmək istərdim. --- Я хотел бы заказать. --- Ya xatèl bı zakazàt.

Mən istərdim ki, burada, qarşıda qat olsun. --- Я бы хотела, чтобы здесь была складка спереди --- Ya bı xatəla, ştòbı zdes bıla sklàdka spèredi.

Ölçü götürməyə nə zaman gəlməli olacağam? --- Когда можно будет прийти на примерку? --- Kaqda mójna budit priyti na primèrku?

Pencək bədənimə yaxşı oturur. --- Пиджак сидит хорошо. --- Pıdjək sidit xaraşò.

Qollarını qısaltmaq lazımdır. --- Рукава̀ надо укоротить. --- Rukavà nàda ukaratit.

Siz bu şəkilləri böyüdə bilməzdinizmi? --- Не могли бы Вы увеличить эти фотографии? --- Ni maqlı bı Vı uvilicit eti fotoqráfii?

Mən bunu ölçmək istərdim. --- Я хочу примерить вот это. --- Ya xaçı primèrit vot èta.

Ölçümü götürə bilərsiniz? --- Можете снять с меня мерку? --- Mójite snyet s minyà mèrku?

Ayaqqabımın dabanı sınıb. --- У меня сломался каблук. --- U minyà slamàlsa kabluk.

Xahiş edirəm dabən vurun. --- Прибейте, пожалуйста, каблук. --- Pribeyte, pajalusta, kabluk.

Mıx manə olur. --- Мешает гвоздь. --- Mişait qvozd.

Bu nə zaman hazır olacaq? --- Когда это будет готово? --- Kaqda èta budet qatova?

Burasını tikin. --- Зашейте вот здесь. --- Zaşeyte vot zdes.

Siz ayaqqabını (uzunboğaz çəkməni) təmir edə bilərsiniz? --- Можете ли вы починить туфли (сапоги)? --- Mójite li vı paçinit tufli (sapaqi)?

Saatımı harada düzəltdirə bilərəm?--- Где я могу починить часы? --- Qde Ya maqu paçinit çsi?

Saatım dayanıb. --- Мои часы остановились --- Maı çsi astanavilis.

Saatımı yerə salmışam. --- Я уронил часы. --- Ya uranil çsi.

Şüşəsi sınıb. --- Разбилось стекло. --- Razbilis steklo.

Əqrəbi sınıb. --- Сломалась стрелка. --- Slamalis streika.

Bunu təmizləmək olar? --- Можно постирать вот это? --- Mójna pastirat vot èta?

Bu hansı materialdan düzəldilib? --- Из какого материала это сделано? --- İz kakova materiala èta zdelana?

Ayaqqabı təmir edirsiniz? --- Чините обувь? --- Çinite obuv?

Ümumi --- Общие, Obşşıye

Biz çox təəssüflənirik. --- Мы очень сожалеем. --- Mı oçin sajalèem.

Mən çox dilxòr oldum. --- Я очень расстроен. --- Ya oşin rasstroin.

Əfsus ki, belə oldu ! --- Жаль, что так случилось ! --- Jal, şto tak sluçilis !

Həyacanlanmayın (Təşvişə düşməyin).	---	Не волнуйтесь.	---	Ni valnuytis.
Canını(-zi) sıxma(-yın).	---	Не переживай(-te).	---	Ni pirijivay(-te).
Bəşsağlığını(zı) qəbul edin.	---	Примите мой (наши) соболезнования.	---	Primite mai (naşi). sabaləznivaniya.
Mən nə ilə sizə yardım edə bilərəm?	---	Чем я могу вам помочь?	---	Çem ya maqu vam pamoc?
Mən sadəcə (yalnız) baxıram.	---	Я только смотрю.	---	Ya tolka smatryu.
Lütfən, bunu mənə verin.	---	Дайте мне это, пожалуйста.	---	Dayte mne eta, pajalusta.
Dəymək olmaz (Toxunmaq olmaz) !	---	Не трогать !	---	Ni troqit !
Bir az (azacıq).	---	Чуть-чуть.	---	Çut-çut.
Bağışlayın, mən eşitmədim.	---	Извините, я не расслышал.	---	Izvinite, ya ni rasslišil.
Sizdən sonra.	---	После вас.	---	Posle vas.
Nə gözəl gündür !	---	Какой чудесный день !	---	Kakoy çudəsniy den !
Bura (burada) istidir.	---	Здесь жарко.	---	Zdes jarka.
Duman çökür.	---	Опускается туман.	---	Apuskaitsa tumàn.
Səmə təmizlənir.	---	Небо расчищается.	---	Neba rasçişşaitsa.
Sabah hava günəşli olacaq.	---	Завтра будет солнечно.	---	Zavtra budit solniçna.
Nə dəhşətli gündür !	---	Какой ужасный день!	---	Kakoy ujasniy den !
Maraqlıdır, tufan olacaq?	---	Интересно, будет гроза?	---	İtirəsna, budit qrazà?
Sizcə, hava necə olacaq?	---	Какая, по-вашему, будет погода?	---	Kakaya, pa-vaşemu, budit paqoda?
Biz gecəni burada qala bilərik?	---	Мы можем остаться здесь на ночь?	---	Mi möjim astatsa zdes na noç?
Şəhər buradan uzaqdadır?	---	Город далеко отсюда?	---	Qorod daleka atsyuda?
Harada su götürmək (yığmaq) olar?	---	Где можно набрать воды?	---	Qde möjna nabrət vadi?
Mən balıq tutmaq istərdim.	---	Я хотел бы половить рыбу.	---	Ya xatrəl bı palavıt ribu.
Burada balıq titmaq olar?	---	Можно здесь ловить рыбу?	---	Mojna zdes lavıt ribu?
Bu təcildir !	---	Это срочно !	---	Eta sruçna !
Dərhal (dürmadan, elə bu dəqiqə) polis çağırın.	---	Немедленно вызовите полицию.	---	Nimədlenna vizavite palitsiyu.
Mən pasportumu itmişəm.	---	Я потерял паспорт.	---	Ya pateryal paspirt.
Mənim pasportum itib (yoxa çıxib).	---	Мой паспорт пропал.	---	Moy paspirt prapal.

Mənim portmanatımı oğurlayıblar (oğurladılār). ---	У меня украли бумажник. ---	U minyà ukràli bumàjnik.
Mənim portmanatımı metroda oğurlayıblar (oğurladılār). ---	У меня украли бумажник в метро. ---	U minyà ukràli bumàjnik v metrò.
Mən kimə məlumət verməliyəm (bildirməliyəm)? ---	Кому я должен сообщить? ---	Kamù ya dòljin saabşşit?
Məni döyüblər. ---	Меня избili. ---	Menyà izbìli.
Mənə hücum ediblər. ---	На меня напали. ---	Na minyà napàli.
Məni soyublar. ---	Меня ограбили. ---	Minyà aqràbili.
Mənim sənədlərimi oğurlayıblar. ---	У меня украли документы. ---	U minyà ukràli dakùmenti.
Məni bıçaqla (tapança ilə)hədələyiblər.---	Мне угрожали ножом (пистолетом).---	Mne uqrajàli najòm (pictalètam).
Orası elədir, əmma... ---	Так-то так, но... ---	Tak-ta tak, no...
Qorxuram ki, yox. ---	Баюсь, что нет. ---	Bayùs, şto net.
Əksinə, mən razıyam. ---	Наоборот, я согласен. ---	Naabaròt, ya saqlàsin.
Mən bunə inanmıram. ---	Я не верю этому. ---	Ya ni vèryu ètamı.
Olə bilməz ! ---	Не может быть ! ---	Ni mójit bit !
Heç nə deyə bilmərəm. ---	Ничего не могу сказать. ---	Niçevò ni maqu şkazət.
Heç də belə deyil. ---	Не совсем так. ---	Ni savsəm tak.
Yox, canım ! ---	Нет же ! ---	Net je !
Yox,bu mümkün deyil. ---	Нет, это невозможно. ---	Net, èta nivazmòjna.
Təəssüf ki,... ---	К сожалению. ---	K sajalèniyu.
Mən çox təəssüf edirəm. ---	Я очень сожалею. ---	Ya oçin sajalèyu.
Üzr istəyirəm. ---	Прошу прощения. ---	Praşu praşşèniya.
Mən sizin xətrinizə dəymək istəmirdim. ---	Я не хотел вас обидеть ---	Ya ni xatèl vas abidit.
Mən sizi incitmək istəmirdim. ---	Я не хотел сделать вам больно. ---	Ya ni xatèl zdèlit vam bòlna.
Qorxulu bir şey yoxdur (heç nə olmaz). ---	Ничего страшного. ---	Niçevò straşnava.
Eybì yoxdur, bu vacib deyil. ---	Ничего, это не важно. ---	Niçevò, èta ni vājna.
Hər şey olə bilər. ---	Всякое бывает. ---	Vsyakaye bivàit.
Tamamilə mümkündür. ---	Вполне возможно. ---	Vpalnè vazmòjna.
Mənə elə gəlir ki, ... ---	Мне кажется, что ... ---	Mne kàjıtsa, şto ...

Deyək ki, (tutəq ki,) ...	---	Допустим, что ...	---	Dapüstim, şto ...
Siz əminsiz?	---	Вы уверены?	---	Vı uvèrenı?
Mən tam əmin deyiləm.	---	Я не совсем уверен.	---	Ya ni savsəm uvèren.
Zarafət edirsən?	---	Шутишь?	---	Şütiş?
Siz bunü ciddü deyirsiniz?	---	Вы это серьёзна говорите?	---	Vı èta siryözna qavarıte?
Mən şübhə edirəm.	---	Я сомневаюсь.	---	Ya samnivâyus.
Nə var? (Nə olub?)	---	В чём дело?	---	V çyom dèla?
Sən bir bunə bax !	---	Ты посмотри !	---	Tı pasmatri
Olàn şey deyü !	---	Невероятно !	---	Niverayätna !
Eləmi (kerçəkdənmi)?	---	Неужели?	---	Niujèli?
Bu olə bilməz !	---	Этого не может быть !	---	Ètava ni möjit bit !
Siz, bu nədir, zarafət edirsiniz?	---	Вы что, шутите?	---	Vı şto, şütite?
İlahi (amən tanrım) !	---	Боже мой !	---	Böje moy !
Siz bunü necə etdiniz (necə əliniz gəldi)?	---	Как вы могли?	---	Kak vı maqlı?
Bu necə oldu?	---	Как же так?	---	Kak je tak?
Dahə bundən bezdim (dahə bu mənim zəhləmi tökdü).	---	Мне это уже надоело.	---	Mne èta ujè nadayèla.
Çox heyf (nə yazıq) !	---	Как жалко !	---	Kak jalka !
Sən bundən peşmən olarsan !	---	Ты об этом пожалеешь.	---	Tı ab ètam pajalèeş.
Gərək bunü etməyəydin.	---	Тебе не следовало это делать.	---	Tibè nislədavala èta dèlit.
Mükəmməl (ələ) !	---	Великолепно !	---	Velikalèpna !
Bu müthiş bir şeydir.	---	Это потрясающе !	---	Èta patresâyuşşe !
Mən çox razıyam (məmnunam).	---	Я очень доволен.	---	Ya oçin davòlen.
Elə məhz bunü istəyirdim.	---	Именно это я и хотел.	---	İmenna èta ya i xatèl.
İnşallah.	---	Дай бог (бог даст...).	---	Day boq (boq dast...).
Canın sağ olsun !	---	Дай бог тебе здоровье !	---	Day boq tibè zdaròvye !
Belə-belə işlər !	---	Такие дела !	---	Takiye delà !
Belədir ki, (Belə ki, Belə isə) ...	---	Так, что ...	---	Tak, şto ...

Bircə onü görməzsən (siniz).	---	Только этого не увидишь (не увидите).---	Tolka etava ni uvidiş (ni uvidite).
Nəcə də bəxtin (bəxtiniz) gətirdi !	---	Как тебе (вам) повезло !	--- Kak tibə (vam) pavezlò !
Səncə (sizcə).	---	По–твоему (по–вашему).	--- Pa-tvòemu (pa-vàşimu).
Məncə ...	---	По–моему ...	--- Pa-mòemu.
Yeri gəlmişkən ...	---	Между прочим.	--- Mejdù pròcim.
Birincisi (ikincisi, üçüncüsü).	---	Во–первых (во–вторых, во–третьих).	--- Va-pèrvix (va-vtarix, vo-trètix).
Qisası.	---	Короче говоря.	--- Karòçe qavaryà.
Və nəhayət ...	---	И наконец ...	--- İ nakonèts.
Və ilaxır ...	---	И так далее ...	--- İ tak dalee ...
Həradasa burada ...	---	Где-то здесь ...	--- Qde-ta zdes ...
Heç bir vəchlə (dünyasında) !	---	Ни в каком случае !	--- Ni v kòem sluçie !
Belə olən haldə (indı ki, belədir ...)	---	В таком случае ...	--- V takòm sluçie.
Yaxşı ...	---	Ну что ж ...	--- Nu ştoj ...
Məhz bu cür.	---	Именно так.	--- İmenna tak.
Çox güman ki (Olduqca ehtimal ediləndir, Hər haldə).	---	Весьма вероятно.	--- Vesmə verayətna.
Qoy olsun.	---	Пусть будет.	--- Pust budit.
Heç də belə deyil !	---	Не совсем так !	--- Ni safsəm tak !
Tamamilə mümkündür.	---	Вполне возможно.	--- Vpalnə vazmòjna.
Deyək ki, ...(tutaq ki, ...)	---	Допустим, что ...	--- Dapüstim, şto ...
Sənmıram (düşünmürəm).	---	Не думаю.	--- Ni dumiyu.
Kim bilir.	---	Кто знает.	--- Kto znàet.
Onü Allàh bilir.	---	Бог его знает.	--- Boq yivò znàit.
Yağış kəsdi.	---	Дождь перестал.	--- Dojd perestàl.
Cürbəcür (müxtəlif, başqə-başqə)---	---	По-разному.	--- Pa rəznomu.
Məndən çoxdan soruşardın daa...---	---	Давно бы ты меня спросил.	--- Davnò bı tı minyà sprasıl.
Sən mənı məhv etmə !	---	Не губи ты меня !	--- Ni qubı tı minyà !
Öyünmə (özünü öymə) !	---	Не хвались !	--- Ni xvalıs !

Mən nəzərdə tuturam.	---	Я имѐю ввидѹ.	---	Ya imѐyu vvidũ.
Dahà doğrusù.	---	Вернѐе.	---	Vernѐe.
Yerì gəlmışkən !	---	Кстàти !	---	Kstàti !
Onsüz da.	---	Всѐ равнò.	---	Vsyo ravnò.
Hansından başlayım?	---	С какòй начàть?	---	S kakòy naçàt?
Bu belə dəyil axı !	---	Это же не так !	---	Èta je ni tak !
Bu ondàn ötrüdüür ki, ..	---	Это для того, что бы ..	---	Èta dlya tavò, što bi..
Bu sərfəli dəyil.	---	Это не выгòдно.	---	Èta ni viqıdna.
Bu qat-qat çox yaxşıdır.	---	Это горàздо лүчше.	---	Èta qaràzda lüçşe.
Siz bilirsinizmi ki, ..	---	А знàете ли вы, что..	---	A znaite li vi,što..
Bəs dahà dəqiq?	---	А по точнѐе?	---	A pa taçnѐe?
Sənə necə deyim ee?..	---	Ну, как тебе сказàть?..	---	Nu kak tibə skazat?
Ehtiyatsızlıqdàn.	---	Из-за неосторòжности.	---	İz-za niastaròjnisti.
Diqqətini cəmləyə bilmirsən?	---	Трудно тебе сосредотòчиться?	---	Trüdna tibə sasredatòçitsa?
Növdəti gün (o biri gün).	---	На слѐдующий день.	---	Na slėduyuşşiy den.
Elə olmağınà elədir...	---	Тàк-то онò так....	---	Tàk-ta anò tak...
Vaxtaşırı.	---	Врѐмя от врѐмени.	---	Vrėmya at vrėmeni.
Sən, əslində.	---	Ты в сàмом дѐле.	---	Tı v sàmom dèle.
Belə, nəşə yöndəmsizdi.	---	Прòсто кàк-то неудобно.	---	Pròsta kàk-ta niudòbna.
Ver burə görüm !	---	Дàй-ка сюда !	---	Dày-ka syudà !
Mən etiraf edirəm.	---	Я признаюсь.	---	Ya priznayuüş.
Eybì yòxdur ayird edərik (anlaşarıq).	---	Ничего разберѐмся.	---	Niçevò razberyòmsya.
Gümàn (ümid) edirəm dil taparıq.	---	Надѐюсь, договоримся.	---	Nadèyuüş, daqavarımsya.
Zərrə qədər bunə şübhəm yòxdur.	---	Нискòлько в èтом не сомневàюсь.	---	Niskòlka v ètam ni samnivàyuüş.
Demək olar ki, mümkün dəyil.	---	Почти невозмòжно.	---	Paçti nivazmòjna.
Birdən (qəfildən, lapdàn).	---	Внезàпно.	---	Vnezàpna.
Öz-özlüyündə.	---	Самò по себѐ.	---	S amò pa sibè.

Ehtimàl ki, ...	---	Вероятно...	---	Verayàtna...
Çətin ki,...	---	Вряд ли...	---	Vryad li...
Düşünmə (ağılnà belə gətirmə) !	---	Не вздумай !	---	Ni vzdumay !
Onun yerində mən də olə bilərdim.	---	На его месте мог быть и я.	---	Na yivò meste moq biit i ya.
Elə bir bu çətmirdi.	---	Ещё этого не хватало.	---	Yışşyò ètava ni xvatala.
Yaxşı, indi?...	---	Что ж, теперь?...	---	Şto j, tipèr?...
Bu haldə (belə olən haldə)...	---	В этом случае...	---	V ètam sluçie.
Elə...	---	Как раз...	---	Kak raz...
O qız(oğlan), o oğlandə (qızdə) nə tapıb axı?	---	Ч то же тако́го он (она) в нём(в ней) нашёл(нашла)?	---	
---	---	Şto je takova on (ana) v nyom (v ney) našyò(là)?	---	
Beləliklə...	---	Таким образом...	---	Takim obrazim...
Nədənsə, indi...	---	Почему-то сейчас...	---	Paçemù-ta siçàs...
Bu ən çox...	---	Это больше всего...	---	Èta bòlşe vsevò...
Bir neçə dəfə.	---	Несколько раз.	---	Nèskılka raz.
Onlardan bəziləri.	---	Некоторые из них.	---	Nèkitirie iz nix..
Lap çoxdan (qədimdən).	---	Давным-давно.	---	Davnim- davnò.
Əvvəl-axır.	---	В конце концов.	---	V kantsè kantsòv.
Ümumiyyətlə, əslində.	---	Вообще-то.	---	Vaabşè- ta.
Hər ehtimalə qarşı.	---	На всякий случай.	---	Na vsyàkiy sluçiy.
Hər ehtimalə görə.	---	По всей вероятности.	---	Pa vsey verayàtnısti.
Nə danışirsən? , Nə deyirsən? , Yox əşi !	---	Да ты что !?	---	Da tı şto !?
Bu dünyadə.	---	На этом свете (в этом мире).	---	Na ètam svète (V ètam mìre)
Mən onı inandırmaq istəyirəm.	---	Я хочу его убедить.	---	Ya haçù yivò ubedit.
İş heç də bundə deyil.	---	Дело вовсе не в этом.	---	Dèla vòvse ni v ètam.
Ağılmə fikir gəldi.	---	Пришла в голову мысль.	---	Prışlà v qòlovu mısıl.
Heç kimin ağılnə gəlməzdi.	---	Никому в голову не могло прийти.	---	Nikamù v qòlovu ni maqlò priytı.
Heç ağılmə belə gəlmədi.	---	Мне даже в голову не пришло.	---	Mne daje v qòlovu ni prişlò.
Əvvəlcə hər şey yaxşı idi.	---	Поначалу всё было хорошо.	---	Panaçalu vsyò bila xaraşò.

Çox ağıllı qərarıdır	---	Очень разумное решение.	---	Öçin razúmnae reşenie
Acıǵıná.	---	Назлò.	---	Nazlò.
Güclə (bir təhər).	---	Еле-эле.	---	Yèle-yèle.
Boş yerə (boş-boşunà)	---	По-пустòму.	---	Pa-pustòmu.
Dərhal (əlüstü)	---	Срáзу.	---	Sràzu.